

15x2y_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 15x2y İdarəetmə sistemləri****1 Sistem nədir?**

- ☐ Müxtəlif elementlər məcmusu
- ☐ Müxtəlif hadisə və proseslərin yığılı
- ☐ Müxtəlif elementlər məcmusu
- ☒ Bir-biri ilə qarşılıqlı əlaqədə olan elementlərin məcmusu
- ☐ Bir-biri ilə qarşılıqlı olmayan elementlər məcmusu

2 İnformasiya təminatı nədir?

- ☐ Mövcud İnformasiyanın emalı
- ☐ Mövcud İnformasiyanı saxlayır
- ☐ Mövcud İnformasiyanı toplayır
- ☐ Mövcud İnformasiyanı ötürür
- ☒ Mövcud informasiyanı özündə birləşdirmək

3 İdarə etmə sistemində baza

- ☐ Biliyin təkmilləşdirilməsi
- ☐ Verilənlər bazası
- ☐ Biliklər bazası
- ☒ Verilən və bilik bazası
- ☐ Embistik BİLİK

4 İdarə etmə sisteminin məqsədi?

- ☐ Sistemi təkmilləşdirmək
- ☐ Sistem yaratmaq
- ☐ informasiya sistemini inkişaf ettirmək
- ☐ informasiya sistemini yaratmaq
- ☒ Düzgün qərar qəbul etmək

5 İdarə etmə sistemində əsas obyekt?

- ☐ İqtisadi riyazi modellər
- ☐ İnformasiya mənbəyi
- ☐ Sistem
- ☒ idarə olunan və idarə edici Sistemlər
- ☐ informasiya sistemi

6 Düzgün qərar qəbul etmək üçün əsas şərt?

- ☐ informasiya əlavəsi
- ☐ İnformasiyanın toplanması
- ☐ informasiyanın saxlanması
- ☒ İnformasiyanın yığılması və emalı
- ☐ informasiya preqmenti

7 Texnologiya hansı sözdən yaranır?

- ☐ Texniki vasitələr
- ☐ Qeyri-mütəşəkkür
- ☐ Keyfiyyət
- ☒ Bacarıq öyrənmək

- ☐ Program vasitələri

8 Hüquqi təminatə nə daxildir?

- ☐ İnformasiya sisteminde tələb olunan bütün texniki vasitələr
☐ İnformasiya sisteminde tələb olunan bütün riyazi modellər
☐ İnformasiya sisteminde tələb olunan bütün informasiya
☒ İnformasiya sisteminde tələb olunan bütün hüquqi aktlar
☐ İnformasiya sisteminde tələb olunan bütün proqramlar

9 Təşkilatı təminatə nə daxildir?

- ☐ İnformasiya sisteminde tələb olunan bütün proqramlar
☐ İnformasiya sisteminde tələb olunan bütün informasiya
☐ İnformasiya sisteminde tələb olunan bütün hüquqi aktlar
☐ İnformasiya sisteminde tələb olunan bütün riyazi modellər
☒ İnformasiya sisteminin yaradılması ilə əlaqədar müxtəlif təşkilatı proseslər

10 Texniki təminatə nə daxildir?

- ☐ İnformasiya sisteminde tələb olunan bütün riyazi modellər
☐ İnformasiya sisteminde tələb olunan bütün hüquqi aktlar
☐ İnformasiya sisteminde tələb olunan bütün proqramlar
☐ İnformasiya sisteminde tələb olunan bütün informasiya
☒ İnformasiya sisteminde tələb olunan bütün texniki vasitələr

11 Program təminatına nə daxildir?

- ☐ İnformasiya sisteminde tələb olunan hüquqi aktlar
☐ İnformasiya sisteminde tələb olunan bütün riyazi modellər
☐ İnformasiya sisteminde tələb olunan informasiya
☐ İnformasiya sisteminde tələb olunan texniki vasitələr
☒ İnformasiya sisteminde tələb olunan bütün proqramlar

12 Riyazi təminatə nə daxildir?

- ☐ İnformasiya sisteminde tələb olunan hüquqi aktlar
☒ İnformasiya sisteminde tələb olunan bütün riyazi modellər
☐ İnformasiya sisteminde tələb olunan bütün proqramlar
☐ informasiya sisteminde tələb olunan bütün informasiya
☐ İnformasiya sisteminde tələb olunan bütün texniki vasitələr

13 İnformasiya təminatı nə deməkdir?

- ☐ İnformasiya sisteminde tələb olunan hüquqi aktlar
☒ İnformasiya sisteminde tələb olunan bütün informasiya
☐ İnformasiya sisteminde tələb olunan bütün riyazi modellər
☐ İnformasiya sisteminde tələb olunan bütün proqramlar
☐ İnformasiya sisteminde tələb olunan bütün texniki vasitələr

14 Əl ilə işləyən informasiya nədir?

- ☐ Heç bir variant doğru deyil
☒ Baş verən bütün proseslər mexaniki üsulla həyata keçirilir
☐ Baş verən bütün prosesləri yalnız əl ilə həyata keçirilir
☐ Baş verən bütün proseslər maşın sistemi ilə həyata keçirilir
☐ Baş verən bütün proseslər maşın həyata keçirir

15 Avtomatik sistem nəyə deyilir?

- ☐ Heç bir variant doğru deyil
- ☒ Başverən bütün prosesləri maşın həyata keçirir
- ☐ Başverən bütün prosesləri mexaniki üsulla həyata keçirir
- ☐ Başverən bütün prosesləri insan maşın həyata keçirir
- ☐ Başverən bütün prosesləri yalnız əl ilə həyata keçirilir

16 Avtomatlaşdırma səviyyəsinə görə AIS lər

- ☐ Avtomatlaşdırılmış və mexaniki və lokal
- ☒ Mexaniki avtomatlaşdırılmış və avtomatik
- ☐ Mexaniki kiçik və orta
- ☐ Avtomatlaşdırılmış və böyük
- ☐ Kiçik, orta, böyük

17 İnformasiya sisteminin əsas modelləri?

- ☐ Mexanik kiçik və orta
- ☒ Kiçik,orta,böyük
- ☐ Avtomatlaşdırılmış və böyük
- ☐ Mexaniki avtomatlaşdırılmış və avtomatik
- ☐ Avtomatik mexaniki və local

18 İnformasiya sistemi nədir?

- ☐ İnformasiyanın yığılması və saxlanması
- ☒ İnformasiyanın çevrilməsi həyata keçirilən insan və maşın sistemi
- ☐ İnformasiyanın yığılmasını həyata insan maşın sistemi
- ☐ Maşın sistemi
- ☐ Ötürülməsi

19 Çox mürəkkəb sistemlər nəyə deyilir?

- ☐ Heç bir variant doğru deyil
- ☒ Onların tədqiq edilməsi hal-hazırkı dövrdə qədər mümkün deyil
- ☐ Bir-biri ilə qarşılıqlı əlaqədə olan sadə sistemlərdən təşkil olunur
- ☐ Elementlər arasında heç bir əlaqə yoxdur
- ☐ Sistemin öyrənilməsi zamanı əlaqəni müəyyən etmək olmur

20 Mürəkkəb sistemlər nəyə deyilir?

- ☐ Heç bir variant doğru deyil
- ☒ Bir-biri ilə qarşılıqlı əlaqədə olan sadə sistemlərdən olur
- ☐ Sistemin öyrənilməsi zamanı əlaqəni müəyyən etmək olmur
- ☐ Elementlər arasında heç bir əlaqə yoxdur
- ☐ Elementlər arasında qarşılıqlı əlaqə sadə olur və bu elementlər bir-birindən aslı olmur

21 Sadə sistem dedikdə nə başa düşülür?

- ☐ Heç bir variant doğru deyil
- ☒ Elementlər arasındakı qarşılıqlı əlaqə sadə olur və bu elementlər bir-birindən aslı olmur
- ☐ Elementlər arasında heç bir əlaqə yoxdur
- ☐ Elementlər arasındakı qarşılıqlı əlaqə sadə olur və bu elementlər bir-birindən Aslı olur
- ☐ Sistemin öyrənilməsi zamanı əlaqəni müəyyən etmək olmur

22 İdarə etmədə hansı sistemlər öyrənilir?

- ☐ Çox mürəkkəb sistemlər
- ☒ Dinamik ,mürəkkəb və ehtimal sistemlər
- ☐ Sadə və ehtimal sistemlər

- ☐ Determinə edilmiş və sadə sistemlər
- ☐ Statik və sadə sistemlər

23 Dinamik sistemlər hansı sistemlərdir?

- ☐ Çox mürəkkəb sistemlər
- ☒ Zamandan aslı sistemlər
- ☐ Zamandan aslı olmayan sistemlər
- ☐ Sadə sistemlər
- ☐ Mürəkkəb sistemlər

24 Statik sistemlər hansı sistemlərdir?

- ☐ Çox mürəkkəb sistemlər
- ☒ Zamandan aslı olmayan sistemlər
- ☐ Sadə sistemlər
- ☐ Zamandan aslı sistemlər
- ☐ Mürəkkəb sistemlər

25 Fəaliyyətinə görə sistemlər bölünür?

- ☐ Determine edilmiş ehtimal sistemlər
- ☒ Statik və ehtimal sistemlər
- ☐ Statik və dinamik sistemlər
- ☐ Sadə və mürəkkəb sistemlər
- ☐ Dinamik və determinə sistemlər

26 Dəyişkənliyinə görə sistemlər bölünür?

- ☐ Dinamik və determinə sistemlər
- ☒ Statik və dinamik sistemlər
- ☐ Determinə edilmiş və ehtimal sistemlər
- ☐ Sadə və mürəkkəb Sistemlər
- ☐ Statik və ehtimal sistemlər

27 Statik sistemlər hansı sistemlərdir?

- ☐ Çox mürəkkəb sistemlər
- ☒ Zamandan aslı olmayan sistemlər
- ☐ Sadə sistemlər
- ☐ Zamandan aslı sistemlər
- ☐ Mürəkkəb sistemlər

28 Sistemin girişi dedikdə nə basa düşülür?

- ☐ Düzgün variant yoxdu
- ☒ Sistemə təsir edən elementlər yığımı
- ☐ İnformasiya proseslərindən sonra əldə edilən informasiya
- ☐ Sistemə təsir etməyən elementlər yığımı
- ☐ İnformasiya proseslərində əldə edilən nəticə informasiyası

29 İqtisadi informasiya nədir?

- ☐ maddi mühitin obyekt və hadisələrin vəziyyətləri haqqında onların özündə saxladığı qeyri-müəyyənliyi azaldan məlumat
- ☒ müəyyən zaman anında əmək maddi və maliyyə resurslarının tərkibi haqqında məlumat
- ☐ informasiya məhsullarının istifadəçinin ixtiyarına verilməsi
- ☐ elmi istehsal idarəetmə və digər məsələlərin həlli üçün maddi daşıyıcıda istənilən formada qeydə alınmış informasiya toplusu
- ☐ maddi və qeyri maddi formada yayılmaq üçün istehsalçı tərəfindən yaradılmış verilənlərin məcmusu

30 İnformasiya xidməti nədir?

- ☐ elmi , istehsal , idarəetmə və digər məsələlərin həlli üçün maddi daşıyıcıda istənilən formada qeydə alınmış informasiya toplusu
- ☐ iqtisadiyyatda təsərrüfat prosesində istifadə olunan məhsul
- ☐ maddi mühitin obyekt və hadisələrin vəziyyətləri haqqında onların özündə saxladığı qeyri-müəyyənliyi azaldan məlumat
- ☒ informasiya məhsullarının istifadəçinin ixtiyarına verilməsi
- ☐ maddi və qeyri maddi formada yayılmaq üçün istehsalçı tərəfindən yaradılmış verilənlərin məcmusu

31 İnformasiya məhsulu nədir?

- ☐ elmi , istehsal , idarəetmə və digər məsələlərin həlli üçün maddi daşıyıcıda istənilən formada qeydə alınmış informasiya toplusu
- ☐ informasiya məhsullarının istifadəçinin ixtiyarına verilməsi
- ☐ iqtisadiyyatda təsərrüfat prosesində istifadə olunan məhsul
- ☐ maddi mühitin obyekt və hadisələrin vəziyyətləri haqqında onların özündə saxladığı qeyri-müəyyənliyi azaldan məlumat
- ☒ maddi və ya qeyri-maddi formada yayılmaq üçün istehsalçı tərəfindən yaradılmış verilənlərin məcmusu

32 Verilənlərin emalına görə mövcud informasiya texnologiyaları neçə növə ayrılır?

- ☐ 5.0
- ☐ 6.0
- ☐ 3.0
- ☒ 2.0
- ☐ 4.0

33 Verilənlərin xarakteristikalarına aid olmayanı göstərin:

- ☐ tipi
- ☐ strukturu
- ☐ adı
- ☒ yeri
- ☐ qiyməti

34 Verilənlər hansı xarakteristikalarla təyin olunur?

- ☐ qiyməti
- ☐ adı
- ☐ strukturu
- ☒ Sadalananların hamısı doğrudur
- ☐ tipi

35 "Saxlamaq , emal etmək və ötürmək üçün müəyyən formada qeyd olunmuş məlumatdır" ifadəsi nəyi bildirir?

- ☒ veriləni
- ☐ faylı
- ☐ biliyi
- ☐ xəbəri
- ☐ informasiyanı

36 İdarə etmə strukturu turunun səviyyələrini göstərin: 1)operativ 2)faktiki 3)funksional 4)strateji 5)plan

- ☐ 1,3,5
- ☐ 1,2,4
- ☐ 1,2,3
- ☒ 1,3,4
- ☐ 2,3,4

37 informasiyanın ötürülməsi dedikdə başa düşülür?

- ☐ informasiya axtarışı və emalı
- ☐ informasiya tələb edilən yerə ötürülməsi
- ☐ informasiyanın əks ettirilməsi
- ☐ informasiya texnologiya vasitələrində əks etdirilməsi
- ☒ emal edilmiş informasiyanın bir obyektədən digər obyektədən ötürülməsi

38 informasiyanın emalı dedikdə nəzərdə tutulur?

- ☐ informasiya axtarışı və emalı
- ☐ informasiyanın əks ettirilməsi
- ☐ informasiya texnologiya vasitələrində əks etdirilməsi
- ☒ informasiya üzərində müxtəlif əməliyyatların hazırlanması
- ☐ informasiya tələb edilən yerə ötürülməsi

39 informasiyanın toplanılması dedikdə nə başa düşülür?

- ☐ informasiya tələb edilən yerə ötürülməsi
- ☐ informasiyanın əks ettirilməsi
- ☐ informasiya texnologiya vasitələrində əks etdirilməsi
- ☒ Öyrənilən obyekt haqqında məlumatların yığılması
- ☐ informasiya axtarışı və emalı

40 informasiya prosesi dedikdə nə başa düşülür?

- ☐ informasiyanın saxlanması və ötürülməsi
- ☐ informasiyanı bir formada digər formaya çevrilməsi
- ☐ informasiyanın yığılması və ötürülməsi
- ☐ İnformasiyanın yığılması və saxlanması
- ☒ informasiyanın yığılması, saxlanması və ötürülməsi

41 Yeni informasiya texnologiyası dedikdə nə başa düşülür

- ☒ Kommunikasiya texnologiyasının tətbiqi
- ☐ idarə etmə texnologiyasına qoşulmaq
- ☐ bütöv texnoloji sistemlər
- ☐ sosial mühitin qanununa uyğunluqlarının nəzərə alınması
- ☐ mütəxəssizlərin funksiyaları inteqrasiyası

42 İnformasiya Texnologiya prosesi zamanı nə eldə edilir?

- ☐ material resursu
- ☐ əmtə məhsulu
- ☐ program məhsulu
- ☒ informasiya məhsulu
- ☐ verilən

43 İnformasiya Texnologiyası Nədir

- ☐ İnformasiyanın yığılmasının həyata keçirən insan, maşın sistemi
- ☐ informasiyanın mühavizəsinin həyata keçirdən program vasitəsi
- ☐ informasiyanın etibarlılığının və operativliyinin təmin edən sistem
- ☐ Doğru Yoxdur
- ☒ informasiyanın çevrilməsinin həyata keçirdən texniki program vasitələrinin məcmusu

44 İnformasiya sistemlərinin təmin edici altsistemlərinə aid olmayanı göstərin:

- ☐ informasiya təminat

- ☒ texnoloji təminat
- ☐ texniki təminat
- ☐ proqram təminat
- ☐ təşkilati təminat

45 İnformasiya resurslarına görə informasiya sistemləri hansı qruplara bölünür: 1) sənədli-faktoqrafik sistemlər; 2) sənədli sistemlər; 3) texniki sistemlər; 4) qrup sistemləri; 5) faktoqrafik sistemlər

- ☐ 1, 3, 4
- ☐ 1, 3, 5
- ☐ 1, 2, 4
- ☐ 2, 3, 4
- ☒ 1, 2, 5

46 Miqyasına görə informasiya sistemləri hansı qruplara bölünür: 1) lokal İS; 2) korporativ İS; 3) komanda İS; 4) qrup İS; 5) şəbəkə İS

- ☐ 1, 2, 3
- ☐ 1, 3, 4
- ☐ 1, 3, 5
- ☐ 2, 3, 4
- ☒ 1, 2, 4

47 İnformasiya sistemləri miqyasa görə necə təsnifləndirilir?

- ☐ texniki diaqnostika, biblioqrafik, korporativ
- ☐ əl-informasiya sistemləri, avtomatlaşdırılmış İS, avtomat İS
- ☐ tibbi diaqnostika, biblioqrafik
- ☒ lokal, qrup, korporativ
- ☐ strukturlaşdırılmış, strukturlaşdırılmamış, qismən strukturlaşdırılmış

48 İnformasiya texnologiyalarının komponenti deyil:

- ☐ telekommunikasiyalar
- ☐ proqram təminatı
- ☒ informasiyanın istifadəsi
- ☐ aparat təminatı
- ☐ verilənlər

49 İstənilən təyinatlı informasiya sistemlərinin işini təmin edən proses deyil:

- ☐ informasiyanın xaric edilməsi və ya digər sistemə ötürülməsi
- ☐ giriş informasiyasının emalı və onun əlverişli formada təsviri
- ☐ əks əlaqə – bu təşkilatın giriş informasiyasının korreksiyası üçün emal edilmiş informasiya
- ☐ daxili və xarici mənbələrdən informasiyanın daxil edilməsi
- ☒ alınmış informasiyanın keyfiyyətinin təhlili

50 istənilən sahədən olan məsələlərin həllində informasiyanın yığılması, saxlanması, emalı, axtarışı və göndərilməsi proseslərini təmin edir.

- ☐ informasiya resursu
- ☐ informasiya sektoru
- ☐ informasiya xidməti
- ☐ informasiya texnologiyaları
- ☒ informasiya sistemi

51 Altsistem nədir?

- ☐ tətbiqi xarakterli məsələlərin həll üsulu

- ☐ sistemin ayrılıqda sərbəst olmayan elementi
- ☐ qarşılıqlı əlaqə olmayan komponentlər yığımı
- ☒ sistemin hər hansı əlamətə nəzərən ayrılmış hissəsi
- ☐ eyni funksiyaları yerinə yetirən proqramtoplusu

52 Aşağıda sadalananlardan idarəetmənin stratejisəviyyəsinə aid olanı göstərin

- ☐ Həmyerinə yetirilən əməliyyatların həcmi, həm də idarəetmə qərarlarının qəbulunun dinamikası yüksək olur
- ☐ Həll olunan məsələlərin həcmi azalır, lakin mürəkkəbliyi artır
- ☐ Dəfələrlə təkrarlanan məsələlərin və əməliyyatların həllini və cari informasiyanın dəyişməsinə cəld reaksiya verilməsini təmin edir
- ☒ Təşkilatın uzunmüddətli strateji məqsədlərinə nail olmasına yönələn idarəetmə qərarları hazırlanır
- ☐ Operativ səviyyədə hazırlanan informasiyanın analizini tələb edən məsələlər həll olunur

53 Aşağıda sadalananlardan idarəetmənin funksionalsəviyyəsinə aid olanı göstərin

- ☐ Qəbul edilən qərarların düzgünlüyü aylar və bəzən illər keçəndən sonra təsdiq oluna bilər
- ☐ Həmyerinə yetirilən əməliyyatların həcmi, həm də idarəetmə qərarlarının qəbulunun dinamikası yüksək olur
- ☐ Dəfələrlə təkrarlanan məsələlərin və əməliyyatların həllini və cari informasiyanın dəyişməsinə cəld reaksiya verilməsini təmin edir
- ☒ Operativ səviyyədə hazırlanan informasiyanın analizini tələb edən məsələlər həll olunur
- ☐ Təşkilatın uzunmüddətli strateji məqsədlərinə nail olmasına yönələn idarəetmə qərarları hazırlanır

54 Aşağıda sadalananlardan idarəetmənin stratejisəviyyəsinə aid olanı göstərin

- ☐ Həmyerinə yetirilən əməliyyatların həcmi, həm də idarəetmə qərarlarının qəbulunun dinamikası yüksək olur
- ☐ Həll olunan məsələlərin həcmi azalır, lakin mürəkkəbliyi artır
- ☐ Dəfələrlə təkrarlanan məsələlərin və əməliyyatların həllini və cari informasiyanın dəyişməsinə cəld reaksiya verilməsini təmin edir
- ☒ Təşkilatın uzunmüddətli strateji məqsədlərinə nail olmasına yönələn idarəetmə qərarları hazırlanır
- ☐ Operativ səviyyədə hazırlanan informasiyanın analizini tələb edən məsələlər həll olunur

55 Aşağıda sadalananlardan idarəetmənin funksionalsəviyyəsinə aid olanı göstərin

- ☐ Qəbul edilən qərarların düzgünlüyü aylar və bəzən illər keçəndən sonra təsdiq oluna bilər
- ☐ Həmyerinə yetirilən əməliyyatların həcmi, həm də idarəetmə qərarlarının qəbulunun dinamikası yüksək olur
- ☐ Dəfələrlə təkrarlanan məsələlərin və əməliyyatların həllini və cari informasiyanın dəyişməsinə cəld reaksiya verilməsini təmin edir
- ☒ Operativ səviyyədə hazırlanan informasiyanın analizini tələb edən məsələlər həll olunur
- ☐ Təşkilatın uzunmüddətli strateji məqsədlərinə nail olmasına yönələn idarəetmə qərarları hazırlanır

56 Aşağıda sadalananlardan idarəetmənin operativ səviyyəsinə aid olanı göstərin:

- ☐ Təşkilatın uzunmüddətli strateji məqsədlərinə nail olmasına yönələn idarəetmə qərarları hazırlanır
- ☐ Qəbul edilən qərarların düzgünlüyü aylar və bəzən illər keçəndən sonra təsdiq oluna bilər
- ☐ Həll olunan məsələlərin həcmi azalır, lakin mürəkkəbliyi artır
- ☐ Operativ səviyyədə hazırlanan informasiyanın analizini tələb edən məsələlər həll olunur
- ☒ Dəfələrlə təkrarlanan məsələlərin və əməliyyatların həllini və cari informasiyanın dəyişməsinə cəld reaksiya verilməsini təmin edir

57 Doğru olmayanı göstərin:

- ☐ informasiya sistemində əsas məqsədi informasiyanın saxlanması, sorğulara görə axtarışı və seçilən informasiyanın lazımi formaya salıb, istifadəçiyə çatdırılmasıdır
- ☐ informasiya texnologiyalarının əsas məqsədi ilkin informasiyanın məqsədyönlü emalı nəticəsində istifadəçi üçün lazımi informasiyanı almaqdır
- ☒ informasiya texnologiyası informasiya sistemindən kənar olaraq reallaşdırıla bilməz
- ☐ informasiya sisteminin funksiyalarının reallaşdırılması ona yönəlmiş informasiya texnologiyasının bilmədən mümkün deyil
- ☐ informasiya sistemi, "insan-kompüter" tipli informasiya emalı sistemidir

58 İnformasiya resurslarını xarakterizə etmir:

- ☐ mülkiyyət forması
- ☐ daxil olma (açıq, gizli, məhdud)
- ☐ daşıyıcı (kağız, elektron)
- ☐ mövzu
- ☒ proqram təsviri

59 İnformasiya resurslarının növləri hansıdır?

- ☐ açıq və gizli
- ☐ özəl və dövlət
- ☐ açıq və məhdud
- ☐ kağız və elektron
- ☒ daxili və xarici

60 İT-nin təşkili strategiyasının seçilməsi hansı faktorla təyin olunur?

- ☐ müəssisənin və ya təşkilatın tipi
- ☐ istehsalat-təsərrüfat və ya digər fəaliyyət
- ☐ müəssisənin (təşkilatın) miqyası
- ☒ sadalanan cavabların hamısı doğrudur
- ☐ müəssisənin və ya təşkilatın fəaliyyət sahəsi

61 İnformasiya texnologiyaları təsnifat əlamətləri ilə sistemləşdirilən hansı faktorlardan asılıdır?

- ☐ reallaşdırılan texnoloji əməliyyatların sinfi
- ☐ idarəetmə məsələlərinin əhatə dərəcəsi
- ☐ texnoloji proseslərin mərkəzləşdirilməsi dərəcəsi
- ☐ predmet sahəsinin tipi
- ☒ sadalananların hamısı doğrudur

62 Qərar qəbulətmənin operativ səviyyəsinin məqsədlərinə aid olanı göstərin:

- ☐ müəssisənin bütövlükdə dayanıqlı fəaliyyətinin təmini
- ☐ müəssisənin inkişafının perspektiv istiqamətlərinin qiymətləndirilməsi
- ☐ qoyulan məqsədlərə nail olmaq üçün lazımi resursların seçilməsi və qiymətləndirilməsi
- ☒ istehsalatın cari vəziyyəti ilə planlaşdırılmış vəziyyəti arasındakı fərqlərin qeydiyyatı, toplanması və analizi
- ☐ müəssisənin inkişafının perspektiv istiqamətlərinin qiymətləndirilməsi;

63 Qərar qəbulətmənin taktiki səviyyəsinin məqsədlərinə aid olanı göstərin:

- ☐ qoyulan məqsədlərə nail olmaq üçün lazımi resursların seçilməsi və qiymətləndirilməsi
- ☐ müəssisənin inkişafının perspektiv istiqamətlərinin qiymətləndirilməsi
- ☐ istehsalatın cari vəziyyəti ilə planlaşdırılmış vəziyyəti arasındakı fərqlərin qeydiyyatı, toplanması və analizi
- ☐ sapmaların aradan qaldırılması və ya minimumlaşdırılması üçün qərarların hazırlanması və reallaşdırılması
- ☒ müəssisənin bütövlükdə dayanıqlı fəaliyyətinin təmini

64 Doğru olmayanı göstərin:

- ☐ Müxtəlif fəaliyyət sahələrinə aid kiçik müəssisələrdə informasiyanın toplanması, firmanın fəaliyyətinə uyğun istiqamətdə verilənlər bazalarının qurulması, istifadəçilərin öz aralarında və digər müəssisələrlə əlaqə yaradılması üçün telekommunikasiya mühiti
- ☐ İdarəetmə aparatının əsas vəzifəsi müəssisədəki və xarici mühitdəki situasiyaları analiz etmək və müəssisənin fəaliyyətinin strateji, orta və qısamüddətli planlaşdırılması üzrə qərarlar qəbul etməkdən ibarətdir.
- ☐ Strateji səviyyədə qərar qəbulətməni dəstəkləyən İT müəssisənin idarə edilməsinin yuxarı səviyyəsində strukturlaşdırılmamış məsələlərin həllinə kömək edir.
- ☒ Orta ölçülü müəssisə və təşkilatlarda idarəetmə heyəti üçün elektron sənəd dövriyyəsinin təşkili və onun konkret biznes-proseslərə bağlanması heç bir əhəmiyyət kəsb etmir.

- ☐ İri müəssisələrdə informasiya texnologiyası telekommunikasiya vasitələrindən kliyent-server, çoxserverli və paylanmış arxitekturaların kombinasiyası ilə təşkil edilmiş korporativ şəbəkələrdən ibarət müasir aparat-proqram kompleksi əsasında reallaşdırılır.

65 İnformasiya sistemini təşkil edən komponent aşağıdakıdır:

- ☐ İnterfeys
☐ Maddi resurslar
☐ Maliyyə resursları
☒ VBİS
☐ Keyfiyyət göstəriciləri

66 Riyazi və proqram təminatına aid olanı göstərin:

- ☐ informasiyanın qəbul olunmuş üsullarla təsnifatı və kodlaşdırılması, sənədləşdirmənin unifikasiya edilməsi, müəssisədə dövr edən informasiya axınlarına uyğun sxemlər və verilənlər bazalarının qurulma metodologiyası əsasında yaradılır
☒ informasiya sisteminin məqsədlərini və vəzifələrini reallaşdırmaq, həmçinin texniki vasitələr kompleksinin normal fəaliyyətini təmin etmək üçün riyazi metodlar, modellər, alqoritmlər və proqramlar toplusundan ibarətdir
☐ informasiya sisteminin işləməsinə xidmət edən texniki vasitələr kompleksindən və həmçinin həmin vasitələr və texnoloji proseslər üçün uyğun sənədlərdən ibarətdir
☐ informasiya sisteminin hazırlanması və istismarı prosesində işçilərin texniki vasitələrlə və öz aralarında qarşılıqlı əlaqələrini nizamlayan metodlar və vasitələr toplusudur
☐ informasiya sisteminin yaradılması, hüquqi statusu və fəaliyyəti ilə bağlı hüquqi normalar toplusu başa düşülür

67 Texniki təminata aid olanı göstərin:

- ☒ informasiya sisteminin işləməsinə xidmət edən texniki vasitələr kompleksindən və həmçinin həmin vasitələr və texnoloji proseslər üçün uyğun sənədlərdən ibarətdir
☐ informasiya sisteminin yaradılması, hüquqi statusu və fəaliyyəti ilə bağlı hüquqi normalar toplusu başa düşülür
☐ informasiya sisteminin hazırlanması və istismarı prosesində işçilərin texniki vasitələrlə və öz aralarında qarşılıqlı əlaqələrini nizamlayan metodlar və vasitələr toplusudur
☐ informasiyanın qəbul olunmuş üsullarla təsnifatı və kodlaşdırılması, sənədləşdirmənin unifikasiya edilməsi, müəssisədə dövr edən informasiya axınlarına uyğun sxemlər və verilənlər bazalarının qurulma metodologiyası əsasında yaradılır
☐ informasiya sisteminin məqsədlərini və vəzifələrini reallaşdırmaq, həmçinin texniki vasitələr kompleksinin normal fəaliyyətini təmin etmək üçün riyazi metodlar, modellər, alqoritmlər və proqramlar toplusundan ibarətdir

68 Təşkilati təminata aid olanı göstərin:

- ☐ informasiya sisteminin işləməsinə xidmət edən texniki vasitələr kompleksindən və həmçinin həmin vasitələr və texnoloji proseslər üçün uyğun sənədlərdən ibarətdir
☐ informasiya sisteminin yaradılması, hüquqi statusu və fəaliyyəti ilə bağlı hüquqi normalar toplusu başa düşülür
☐ informasiya sisteminin məqsədlərini və vəzifələrini reallaşdırmaq, həmçinin texniki vasitələr kompleksinin normal fəaliyyətini təmin etmək üçün riyazi metodlar, modellər, alqoritmlər və proqramlar toplusundan ibarətdir
☒ informasiya sisteminin hazırlanması və istismarı prosesində işçilərin texniki vasitələrlə və öz aralarında qarşılıqlı əlaqələrini nizamlayan metodlar və vasitələr toplusudur
☐ informasiyanın qəbul olunmuş üsullarla təsnifatı və kodlaşdırılması, sənədləşdirmənin unifikasiya edilməsi, müəssisədə dövr edən informasiya axınlarına uyğun sxemlər və verilənlər bazalarının qurulma metodologiyası əsasında yaradılır

69 Hüquqi təminata aid olanı göstərin:

- ☐ informasiya sisteminin işləməsinə xidmət edən texniki vasitələr kompleksindən və həmçinin həmin vasitələr və texnoloji proseslər üçün uyğun sənədlərdən ibarətdir
☐ informasiya sisteminin hazırlanması və istismarı prosesində işçilərin texniki vasitələrlə və öz aralarında qarşılıqlı əlaqələrini nizamlayan metodlar və vasitələr toplusudur
☐ informasiya sisteminin məqsədlərini və vəzifələrini reallaşdırmaq, həmçinin texniki vasitələr kompleksinin normal fəaliyyətini təmin etmək üçün riyazi metodlar, modellər, alqoritmlər və proqramlar toplusundan ibarətdir
☒ informasiya sisteminin yaradılması, hüquqi statusu və fəaliyyəti ilə bağlı hüquqi normalar toplusu başa düşülür
☐ informasiyanın qəbul olunmuş üsullarla təsnifatı və kodlaşdırılması, sənədləşdirmənin unifikasiya edilməsi, müəssisədə dövr edən informasiya axınlarına uyğun sxemlər və verilənlər bazalarının qurulma metodologiyası əsasında yaradılır

70 İdarəetmənin hansı səviyyəsində təşkilatın uzunmüddətli strateji məqsədlərinə nail olmasına yönələn idarəetmə qərarlarının hazırlanması təmin edilir?

- ☐ taktiki
- ☐ funksional
- ☐ operativ
- ☐ texnoloji
- ☒ strateji

71 İnformasiya-məsləhət sistemləri hansı sistemlərə aiddir?

- ☐ sənədli-faktoqrafik sistemlər
- ☐ sənədli sistemlər
- ☐ qrup sistemləri
- ☒ faktoqrafik sistemlər
- ☐ texniki sistemlər

72 İnformasiya-idarəetmə sistemləri hansı sistemlərə aiddir?

- ☐ sənədli sistemlər
- ☐ qrup sistemləri
- ☐ texniki sistemlər
- ☐ sənədli-faktoqrafik sistemlər
- ☒ faktoqrafik sistemlər

73 İnformasiya-arayış sistemləri hansı sistemlərə aiddir?

- ☐ texniki sistemlər
- ☐ qrup sistemləri
- ☐ sənədli sistemlər
- ☒ faktoqrafik sistemlər
- ☐ sənədli-faktoqrafik sistemlər

74 Sənəd dövriyyəsi sistemləri hansı sistemlərə aiddir?

- ☐ qrup sistemləri
- ☐ faktoqrafik sistemlər
- ☐ sənədli-faktoqrafik sistemlər
- ☒ sənədli sistemlər
- ☐ texniki sistemlər

75 İnformasiya-axtarış sistemləri hansı sistemlərə aiddir?

- ☐ texniki sistemlər
- ☐ sənədli-faktoqrafik sistemlər
- ☐ qrup sistemləri
- ☐ faktoqrafik sistemlər
- ☒ sənədli sistemlər

76 Ehtiyatdan keçən digər material resurslarına tələbatdan asılı olan tələbat necə adlanır?

- ☐ funksional
- ☐ sərbəst
- ☐ taktiki
- ☒ asılı
- ☐ faktiki

77 İnkişaf etmiş idarəetmə sistemlərində (APS) istifadə olunan optimallaşdırma alqoritmlərinə aid olmayanı göstərin:

- ☐ evristik alqoritmlər
- ☐ xətti proqramlaşdırma
- ☐ təsadüfi axtarış alqoritmləri
- ☒ qeyri-xətti proqramlaşdırma
- ☐ məhdudluqlar nəzəriyyəsinə əsaslanan alqoritmlər

78 Ehtiyatdan keçən digər material resurslarına tələbatdan asılı olan tələbat necə adlanır?

- ☐ taktiki
- ☐ sərbəst
- ☐ funksional
- ☐ faktiki
- ☒ asılı

79 Ehtiyatdan keçən digər material resurslarına tələbatdan asılı olmayan tələbat necə adlanır?

- ☐ taktiki
- ☐ asılı
- ☐ funksional
- ☐ faktiki
- ☒ sərbəst

80 Dövlət idarəçiliyi səviyyəsində avtomatlaşdırılmış informasiya sistemlərinə daxildir:

- ☐ avtomatlaşdırılmış İS,avtomatik İS,əl İS;
- ☐ inteqrasiya olunmuş informasiya sistemi
- ☐ heç biri
- ☒ federal əhəmiyyətli İS,ərazi İS,bələdiyyə İS.
- ☐ İnteqrasiya olunmuş İS,texnoloji proseslərin idarəsinin İS,təşkilati idarəetmənin İS;

81 Kompüterlərdən , hesablama şəbəkəsinin qurğularından,orqtexnikadan,periferiya qurğularından,qurğularından , rabitə vasitələrindən ibarət texniki vasitələr yığımı adlanır:

- ☐ hüquqi təminat
- ☐ riyazi təminat
- ☐ informasiya təminatı
- ☒ texniki təminat
- ☐ proqram təminatı

82 İnformasiya sistemində ayrıca sənədlər və sənədlərin ayrıca massivi,sənədlər və sənədlər massivi neçə adlanır?

- ☐ hər hansı obyekt haqqında verilən
- ☐ proqram təminatı
- ☐ proqram resursu
- ☐ informasiya texnologiyası
- ☒ informasiya resursu

83 СУБД Oracle , Informix ,Subase , DB2, MS SQL Server aiddir

- ☐ şəbəkə
- ☐ obyekt-yönümlü
- ☐ doğru variant yoxdur
- ☒ relasiyon
- ☐ ierarxik

84 ISO 12207- həyat dövrü proseslərinin baza standartıdır

- ☐ kompyter sisteminin

- ☐ verilənlər bazasının
- ☒ proqram təminatının
- ☐ SUBD
- ☐ informasiya sisteminin

85 ...-bu yeni məlumatlardır ki, insanlar ondan öz fəaliyyətlərini təkmil-ləşdirməkdə və biliklərinin tamamlanmasında istifadə edirlər.Nöqtələrin yerinə lazımı variantı götürün.

- ☒ informasiya;
- ☐ biliklər bazası
- ☐ texniki sistem
- ☐ informasiya sistemi;
- ☐ informasiya texnologiyası

86 Maqnit diskində faylların təşkilinin bir sıra standart metodları və onlara uyğun olaraq fayllara çıxış metodları mövcuddur.Düzgün olmayan variantı göstərin.

- ☒ Qrafik fayl
- ☐ Ardıcıl -qrafikfayl
- ☐ İxtiyari fayl
- ☐ Indeks-ixtiyari fayl
- ☐ Indeks-ardıcıl fayl

87 ... relasiyon cədvəldə verilənin göstəricisini təsvir edir.Nöqtələrin yerinə lazımı variantı semin.

- ☐ verilənin tipi
- ☐ sütun
- ☐ sətir
- ☒ индекс
- ☐ verilənin adı

88 Verilənlərin tipi,domen,atribut,açar.Bütün bunlar verilənlərin hansı mo-delinə aiddir?

- ☐ ierarxik modelə
- ☐ Obyekt-yönümlü modelə;
- ☐ problem-yönümlü modelə;
- ☒ Relasiyon modelə;
- ☐ xətti modelə;

89 E.Kodd tərəfindən verilənlərin ikiölçülü cədvəl şəklində təsvirinə əsasla-nan modeli necə adlanır?

- ☐ Problem-yönümlü model;
- ☐ Obyekt-yönümlü model;
- ☐ İerarxik model
- ☐ Xətti model
- ☒ Relasiyon model;

90 Maşınxarici informasiya təminatına aid olanı göstərin:

- ☐ təsnifat və kodlaşdırma sistemləri
- ☐ sənəd axınları
- ☐ göstəricilər sistemi
- ☒ sadalananların hamısı doğrudur
- ☐ unifikasiya edilmiş sənədləşdirmə sistemi

91 Kompüterdə və digər elektron formada saxlanan və müxtəlif üsullarla təşkil olunan informasiya massivləri (fayllar) hansı təminat altsisteminə aiddir?

- ☐ təşkilati təminat

- ☐ proqram təminatı
- ☐ riyazi təminat
- ☐ hüquqi təminat
- ☒ informasiya təminatı

92 Göstəricilərin vahid sistemi hansı təminat altsisteminə aiddir?

- ☐ riyazi təminat
- ☐ proqram təminatı
- ☐ təşkilati təminat
- ☒ informasiya təminatı
- ☐ hüquqi təminat

93 Maşınxarici informasiya təminatına aid olanı göstərin:

- ☐ unifikasiya edilmiş sənədləşdirmə sistemi
- ☐ göstəricilər sistemi
- ☐ sənəd axınları
- ☒ sadalananların hamısı doğrudur
- ☐ təsnifat və kodlaşdırma sistemləri

94 Maşınxarici informasiya təminatına aid olmayanı göstərin:

- ☐ informasiya axınları
- ☐ iqtisadi göstəricilər sistemi
- ☐ təsnifat sistemi
- ☐ kodlaşdırma sistemi
- ☒ verilənlər anbarları

95 Maşınxarici informasiya təminatına aid olmayanı göstərin:

- ☐ kodlaşdırma sistemi
- ☐ iqtisadi göstəricilər sistemi
- ☐ informasiya axınları
- ☒ fayl
- ☐ təsnifat sistemi

96 Kompüterdə və digər elektron formada saxlanan və müxtəlif üsullarla təşkil olunan informasiya massivləri (fayllar) hansı təminat altsisteminə aiddir?

- ☐ riyazi təminat
- ☒ informasiya təminatı
- ☐ təşkilati təminat
- ☐ hüquqi təminat
- ☐ proqram təminatı

97 Göstəricilərin vahid sistemi hansı təminat altsisteminə aiddir?

- ☐ riyazi təminat
- ☐ hüquqi təminat
- ☐ proqram təminatı
- ☐ təşkilati təminat
- ☒ informasiya təminatı

98 Dövlətin idarə edilməsi səviyyələrinə görə informasiya sistemlərinin təsnifatını göstərin: 1. respublika; 2. şəhər; 3. rayon; 4. ərazi; 5. bələdiyyə sistemləri

- ☐ 1, 2, 5
- ☐ 2, 3, 5

- ☐ 2, 3, 4
- ☐ 1, 3, 5
- ☒ 1, 4, 5

99 İnformasiya texnologiyaları hansı əlamətlərə görə təsnifata bölünür?

- ☐ İnformasiya texnologiyaları istifadəçi interfeysinin tipinə görə təsnifata bölünür.
- ☐ İnformasiya texnologiyaları predmet sahəsinin tipinə görə təsnifata bölünür.
- ☐ İnformasiya texnologiyaları şəbəkənin qurulma üsuluna görə təsnifata bölünür.
- ☒ Sadalananların hamısı doğrudur.
- ☐ İnformasiya texnologiyaları reallaşdırılan texnoloji əməliyyatların sinfinə görə təsnifata bölünür.

100 İnformasiya texnologiyaları hansı əlamətlərə görə təsnifata bölünür?

- ☐ İnformasiya texnologiyaları reallaşdırılan texnoloji əməliyyatların sinfinə görə təsnifata bölünür.
- ☐ İnformasiya texnologiyaları predmet sahəsinin tipinə görə təsnifata bölünür.
- ☒ Sadalananların hamısı doğrudur.
- ☐ İnformasiya texnologiyaları idarəetmə məsələlərinin əhatə dərəcəsinə görə təsnifata bölünür.
- ☐ İnformasiya texnologiyaları texnoloji proseslərin mərkəzləşdirilməsi dərəcəsinə görə təsnifata bölünür.

101 Müəssisənin idarə edilməsində həll olunan məsələlərə aid olanı göstərin:

- ☐ Müəssisənin xarici istifadəçilərinə informasiya təqdim etməyə yönəlmiş məsələlər
- ☐ Bu qrupa müəssisənin funksional altsistemlərində həll olunan operativ idarəetmə məsələləri daxildir.
- ☐ Taktiki qərarların qəbulu üçün həll olunan texniki-iqtisadi məsələlər.
- ☐ Müəssisənin (korporasiyanın) gələcək fəaliyyəti və inkişafı ilə bağlı olan strateji qərarların qəbulu üçün həll olunan məsələlər.
- ☒ Sadalanan cavabların hamısı doğrudur.

102 İT-nin təşkili strategiyasının seçilməsi hansı faktorla təyin olunmur?

- ☐ müəssisənin və ya təşkilatın tipi
- ☐ müəssisənin və ya təşkilatın fəaliyyət sahəsi
- ☐ müəssisənin (təşkilatın) miqyası
- ☐ istehsalat-təsərrüfat və ya digər fəaliyyət
- ☒ müəssisənin başqa müəssisələrlə əlaqəsi

103 ETAS (elmi tədqiqatların avtomatlaşdırılmış sistemləri) — bu:

- ☐ Elmi xarakterli hesablamalar aparmaq üçün proqramlar kompleksidir
- ☐ bütün proqramların yığılımı
- ☐ Elmi işçinin iş stolunda kompyuter proqramıdır
- ☒ Eksperimental quruculuqla bağlı proqram-aparat kompleksidir
- ☐ Kompyuter modelləşdirilməsini aparmaq üçün proqramlar kompleksidir

104 AİS(avtomatlaşdırılmış idarəetmə sistemi) — bu:

- ☐ Robot-avtomatdır
- ☐ Kompyuteri cəlb etməklə idarəedici qərarın qəbul edilmə sistemidir
- ☐ Zavod rəhbərinin iş stolunda kompyuter proqramıdır
- ☒ Texniki və proqram vasitələri kompleksidir ki, istehsalda, elmdə və ümumi həyatda obyektin idarə olunmasını təmin edir
- ☐ heç biri

105 Hesablama mühitinin arxitekturasına görə aşağıdakı informasiya banklarını fərqləndirirlər

- ☒ Mərkəzləşdirilmiş və paylanmış İB
- ☐ mərkəzləşdirilmiş
- ☐ Avtomatlaşdırılmış və dialoq.
- ☐ Məntiqi və dialoq

- ☐ Paylanmış və avtomatlaşdırılmış

106 Fəaliyyət rejiminə görə informasiya bankının əsas tipləri:

- ☐ İnformasiya, dialoq və məntiqi.
☐ dialoq və məntiq
☒ Paket, dialoq - qarışıq tip
☐ Paket və məntiqi
☐ Məntiqi, informasiya və qarışıq

107 İnformasiya bankının təyinatına görə sinifləri hansı variantda veril- mişdir?

- ☐ informasiya təminatı.
☐ Tədqiqat sistemləri, informasiya sistemləri, məntiqi sistemlər.
☒ İnformasiya-sorğu sistemi, avtomatlaşdırılmış idarəetmə sistemlərində VB, elmi tədqiqatların avtomatlaşdırılması sistemlərində VB
☐ Axtarış sistemlərində VB, idarəetmə sistemlərində VB;
☐ İstifadəçi sistemlərində VB, idarəetmə sistemlərində VB, informasiya sis-temlərinin VB;

108 Verilənlər bankının əsasını təşkil edir:

- ☐ Verilənlərin saxlanılma sistemi
☐ İnformasiya sənədlərinin yığımı
☐ VBİS
☒ Verilənlər bazası;
☐ heç biri

109 DELETE operatoru imkan verir:

- ☐ Cədvələ sətir əlavə etməyə;
☐ Cədvəli yaratmağa;
☒ Cədvəlin verilənlərini silinməsinə;
☐ Cədvələ sütun əlavə etməyə
☐ Cədvəlin verilənlərini dəyişdirməyə

110 Obyekt, hadisə və proseslər haqqında verilənlər adlanır:

- ☐ Biliklər bazasının məzmunu
☐ Təkrarən emal olunmuş informasiya.
☐ Əvvəlcədən emal olunmuş informasiya
☒ Ayır-ayrı faktları, prosesləri, hadisələri əks etdirən emal olunmamış məlumatlar ;
☐ Verilənlərin saxlanıldığı yerdə yerləşən məlumatlar

111 Verilənlər bazasında verilənləri idarə etməyə ,həmin bazanı daxil etməyə, çoxistifadəçiliyi təmin etməyə imkan verən proqram və dil vasitələri yığımı necə adlanır?

- ☐ AİS
☐ VB
☐ AİT
☒ VBİS
☐ QQDS

112 8-mərtəbəli ikilik ədəd adlanır

- ☐ Meqabayt
☐ İkiqat söz
☐ Bit
☐ Söz
☒ Bayt

113 CREATE TABLE operatoru imkan verir:

- ☐ Cədvəlin öyuqlarını birləşdirməyə
- ☒ Cədvəli yaratmağa
- ☐ Cədvələ sətir əlavə etməyə
- ☐ Cədvəli dəyişdirməyə
- ☐ Cədvələ sütun əlavə etməyə

114 Siyahıdan verilənlərin ədədi olmayanını seçin:

- ☐ Sürüşkən vergüllü həqiqi
- ☐ Qeyd olunmuş vergüllü həqiqi
- ☒ Vaxt və zaman
- ☐ Rasional qiymətli
- ☐ Tam qiymətli

115 İS-nin həyat dövrü modellərindən birində sonrakı mərhələyə əvvəlki mərhələdəki iş tam başa çatdıqdan sonra keçirilir.Bu hansı modeldir?

- ☐ Aralıq nəzarət
- ☒ Kaskad
- ☐ Spiral
- ☐ CALS
- ☐ Şəbəkə

116 İS-nin həyat dövrü modellərindən hansı ən perspektivli hesab olunur?

- ☐ e) CALS
- ☐ d) Aralıq nəzarətli
- ☐ b) Kaskad;
- ☐ c) Şəbəkə;
- ☒ a) Spiral;

117 AİS-lər informasiya texnologiyasının inkişaf mərhələlərinin hansı dövründə yaradılmışdır?

- ☐ c) 3-cü mərhələsində;
- ☐ b) 2-ci və 3-cü mərhələsində
- ☐ e) 2-ci mərhələsində.
- ☐ d) 1-ci və 2-cimərhələsində;
- ☒ a) 4-cü mərhələsində;

118 Uçot və maliyyə məsələlərini həll etməküçün nəzərdə tutulur:

- ☐ e) Nəşriyyat sistemləri.
- ☐ b) Mətn redaktorları;
- ☐ c) Qqrafik redaktorlar;
- ☒ a) Elektron cədvəllər;
- ☐ d) VBİS;

119 Ofis üçün integrasiya olunmuş paketin əsasını təşkil edir:

- ☐ e) Elektron cədvəllər, Power Point və nəşriyyat sistemləri
- ☐ b) Qqrafik redaktorlar,VBİS və nəşriyyat sistemləri;
- ☐ c) Power Point,nəşriyyat sistemləri və VBİS;
- ☒ a) Mətn redaktorları,elektron cədvəllər və VBİS;
- ☐ d) Point redaktoru,mətn redaktorları və elektron cədvəllər;

120 Müəssisənin biznes proseslərində informasiya resurslarından istifadə edərkən onların üzərinə qoyulan tələbləri seçin:

- ☐ e) Çoxsaylı istifadə;
- ☐ Müasirlik;
- ☐ Yəqinlik;
- ☒ Hamısı.
- ☐ Ünvanlılıq;

121 Hipermətn və multimediyaya əsaslanan informasiya sistemləri :

- ☐ b) Qərar qbulunu dəstəkləyən sistemlər;
- ☒ a) İnformasiya və sorğu;
- ☐ e) İnformasiya -həlləddici
- ☐ d) İnformasiya- məlumat;
- ☐ c) Ofis informasiya sistemləri;

122 İS-nin onların təşkili üsuluna görə təsnifatı hansı variantda düzgün veril-məmişdir

- ☐ Müştəri-server arxitekturasına əsaslanan sistem;
- ☐ doğru varint yoxdur
- ☐ Çoxsəviyyəli arxitekturaya əsaslanan sistem;
- ☒ Korporativ informasiya sistemləri.
- ☐ Fayl-server arxitekturasına əsaslanan sistem;

123 İnformasiya sisteminin yaradılması barədə qərar qəbul edilməsindən başlamış onun tam istismardan çıxarılmasına qədərki kəsilməz prosesi əhatə edən dövr adlanır:

- ☐ e) İS-nin istismar dövrü;
- ☐ d) İS-nin layihələndirmədən əvvəlki dövrü;
- ☐ b) İS-nin işlənməsi dövrü;
- ☐ c) İS-nin layihələndirilməsi dövrü;
- ☒ a) İS-nin həyat dövrü;

124 Bunlardan hansı İS-nin həyat dövrü modeli hesab olunmur?

- ☐ c) spiral
- ☐ b) kaskad
- ☐ e) aralıq nəzarətli
- ☐ d) şəbəkə
- ☒ a) xətti

125 Verilənlər bazasında nisbət ikiölçülü cədvəl şəklində təsvir olunur.Hər bir nisbət domen adların dekart koordinatı şəklində altçoxluqdur.Bu verilənlərin hansı modelidir?

- ☐ e) paylanmış
- ☐ b) ierarxik
- ☐ c) xəti
- ☒ a) relasyon
- ☐ d) şəbəkə

126 Çoxsəviyyəli VB-da eyni bir yazı digər müxtəlif yazılarla əlaqəli olduq-da bu adlanır:

- ☐ d) “многие к одному”
- ☐ b) “один к одному”
- ☐ e) hamısı doğrudur
- ☐ c) “многие ко многим”
- ☒ a) “один ко многим”

127 AİY(avtomatlaşdırılmış iş yeri) - bu:

- ☐ d) Texniki vasitələr yığımıdır ki,informasiya emalını təmin edir;

- ☐ b) Konkret predmet oblastında verilənlərin avtomatik emalı üçün metod və modellər yığımıdır;
- ☐ c) İnformasiya, proqram və texniki vasitələrin qarşılıqlı əlaqə modelidir ki, verilənlərin emalını təmin edir;
- ☒ a) İnformasiya-proqram-texniki vasitələr yığımıdır ki, istifadəçiyə verilənləri emal etməyə və konkret predmet oblastında işi avtomatlaşdırmağa imkan verir;

128 Paylanmış İS-ləri ola bilər:

- ☐ d) Avtomatik və ya müştəri serverli;
- ☐ b) Korporativ və ya hesablama;
- ☐ e) Fərdi və ya iqtisadi
- ☐ c) Avtomatlaşdırılmış və ya fayl serverli;
- ☒ a) Fayl serverli və ya müştəri serverli;

129 İdarəetmə prosesinin növünə görə əgər AIS-lər bölünür:

- ☐ e) Fərdi və ya iqtisadi
- ☐ b) Federal, regional və bələdiyyə İS;
- ☐ c) Sənaye və kənd təsərrüfatının İS, nəqliyyat, rabitə, bank İS;
- ☒ a) Texnoloji proseslərin idarəsinin İS, təşkilati-texnoloji proseslərin İS, təşkilati idarə-etmənin İS;
- ☐ d) Fayl serverli və ya müştəri serverli;

130 İqtisadi obyektlərin fəaliyyət sahəsinə görə AIS-lər bölünür:

- ☐ Fərdi və ya iqtisadi
- ☐ Federal, regional və bələdiyyə İS;
- ☐ Texnoloji proseslərin idarəsinin İS, təşkilati-texnoloji proseslərin İS, təşkilati idarə-etmənin İS;
- ☒ Sənaye və kənd təsərrüfatının İS, nəqliyyat, rabitə-bank İS;
- ☐ Fayl serverli və ya müştəri serverli;

131 Təsnifat əlamətinə uyğun olaraq dövlət idarəçiliyi sahəsində AIS-ləri bölünür:

- ☐ c) Texnoloji proseslərin idarəsinin İS, təşkilati-texnoloji proseslərin İS, təşkilati idarə-etmənin İS;
- ☐ b) Sənaye və kənd təsərrüfatının İS, nəqliyyat, rabitə, bank İS;
- ☒ a) Federal, regional və bələdiyyə İS;
- ☐ d) Fayl serverli və ya müştəri serverli;
- ☐ e) Fərdi və ya iqtisadi.

132 Memo tipli sahə nə üçün nəzərdə tutulmuşdur?

- ☐ c) Digər sahələri realizə etmək üçün;
- ☐ b) Gizli informasiyanı saxlamaq üçün;
- ☐ d) Qrafiklər üçün.
- ☒ a) Böyük massiv mətn informasiyaları saxlamaq üçün;

133 Simvol sahəsi özündə nəyi əks etdirir?

- ☐ d) Real tarixi.
- ☐ b) Sağ kənara görə düzləndirilmiş ədəd ;
- ☐ c) «doğru» və ya «yalan» qiymətlər alan kəmiyyətləri yerləşdirir;
- ☒ a) Hesablamalar yerinə yetirilmədən sol kənara görə düzləndirilmiş mətn;

134 Məntiqi tip sahədə yerləşir:

- ☐ b) Məntiqi mülahizələr;
- ☐ d) Məntiqi işarələr.
- ☒ a) «doğru» və ya «yalan» qiymətlər alan kəmiyyətlər;
- ☐ c) Məntiqi mühakimənin nəticəsi;

135 VB-da hər bir sahə aşağıdakı tiplərdən birinə aid edilə bilər:

- ☐ d) Leksik, simvol, konkrüyent, izahat və məntiqi tip.
- ☐ b) Simvol, leksik, ədədi tip verilən;
- ☐ c) Leksik, konkrüyent, məntiqi, fiziki;
- ☒ a) Məntiqi, simvol, ədədi, vaxt tipivə izahat(примечаний)tipi;

136 Çoxcədvəlli VB-da hansı əlaqələq mümkündür?

- ☐ c) hamısı —hamısı ilə;
- ☐ b) biri — hamısı ilə;
- ☐ d) biri —biri ilə;
- ☒ a) göstərilənlərin hamısı.

137 VB-da sahələr necə fərqləndirilirlər?

- ☐ d) Alfavitə görə.
- ☐ b) İnformasiyanın miqdarına görə;
- ☐ c) Domenə görə;
- ☒ a) Tipinə görə;

138 Relasyon VB-da yazı - bu:

- ☐ c) Fayl elementləri yığıdır;
- ☐ d) Müəyyən əlamətə görə əlaqəli siyahılar yığıdır.
- ☐ b) İnformasiyanın adlandırılmış ən kiçik elementidir ;
- ☒ a) Bir obyektə uyğun olan yazılar yığıdır;

139 Relasyon VB-da sahə — bu:

- ☐ Müəyyən əlamətə görə əlaqəli yazılar yığıdır;
- ☐ İnformasiya sistemidir
- ☐ İnformasiya vahididir;
- ☒ VB-də İnformasiyanın adlandırılmış ən kiçik elementidir ;
- ☐ Bir obyektə uyğun olan yazılar yığıdır.

140 Relasyon VB-da informasiya necə təsvir olunur?

- ☐ Siyahı şəklində;
- ☐ Fayllar yığımlı şəklində.
- ☒ Düzbucaqlı cədvəllərin yığımlı şəklində;
- ☐ Bloklar şəklində;
- ☐ kvadrat formada

141 Konseptual modelin qurulması prosesi aşağıdakı mərhələlərə bölünür:

- ☐ İnformasiyanın toplanması , dublikasiyası , kodlaşdırma;
- ☐ heç biri
- ☐ İnformasiyanın toplanması, predmet oblastının təşkili;
- ☒ İnformasiyanın toplanması və aprior analizi, verilənlərin konseptual analizi və konseptual modelin sintezi;
- ☐ VB-nın tətbiq sferasının təyini, verilənlərin təşkili.

142 Verilənlərin modelinin əsas tipləri bunlardır:

- ☐ Məntiqi ,fiziki;
- ☐ MƏNTİQİ VƏ FİZİKİ
- ☐ Relasiyon,fiziki,məntiqi
- ☐ İerarxik,emprik,fiziki;
- ☒ Şəbəkə,ierarxik,relasiyon;

143 GS (geoinformasiya topoliji sistemləri) — bu:

- ☐ Coğrafi elektron kartdır;
- ☒ Topoloji verilənlər bazasını elektron kartda saxlayan sistemlərdir;
- ☐ Coğrafi verilənlər arxivi və qlobal fondur.
- ☐ VBİS
- ☐ Coğrafiyanın predmet oblastının informasiya sistemləridir;

144 APS (avtomatlaşdırılmış proyektəndirmə sistemi) — bu:

- ☒ Predmet oblastı obyektinin modelləşdirilməsinin proqram-aparat kompleksidir
- ☐ AUTOCAD tipli proqramdır;
- ☐ Konstruktorun iş stolunda kompyuter proqramıdır.
- ☐ proqram kompleksi
- ☐ Mühəndis-layihələndiricilər üçün kompyuter qrafikasının proqram kompleksidir

145 Ətraf mühitlə əlaqənin tipinə görə İS-ri ola bilər:

- ☐ qapalı və açıq
- ☒ açıq-qapalı,izolə edilmiş;
- ☐ c) açıq və izolə edilmiş;
- ☐ b) qapalı və izolə edilmiş;
- ☐ İzolə edilmiş

146 İnformasiya texnologiyaları inkişaf dövrünün hansı mərhələsində qlobal və lokal kompyuter şəbəkələrində geniş istifadə olunmağa başladı?

- ☐ heç biri
- ☒ üçüncü mərhələdə,1990-cı illərin əvvəllərində;
- ☐ ikinci mərhələdə,1980-ci illərin əvvəllərində;
- ☐ birinci mərhələdə,1960-1970-ci illərdə;
- ☐ dördüncü mərhələdə,1990-ci illərin axırından bizim günlərə qədər.

147 İnformasiya texnologiyalarının inkişaf mərhələlərinin hansı dövründə geniş spektrli müxtəlif təyinatlı proqram məhsulları ilə təchiz olunmuş fərdi kompyuter əsas instrument oldu?

- ☐ 2000-ci illərdə
- ☒ a) ikinci mərhələdə,1980-çı illərin əvvəllərində;
- ☐ c) üçüncü mərhələdə,1990-cı illərin əvvəllərində;
- ☐ b) birinci mərhələdə,1960-1970-ci illərdə;
- ☐ d) dördüncü mərhələdə,1990-ci illərin axırından bizim günlərəqədər.

148 İlk ekspert sistemi nə vaxt əmələ gəlmişdir?

- ☐ XX əsrin 90- ci illərində;
- ☒ XX əsrin 70- ci illərində;
- ☐ XX əsrin 60- ci illərində;
- ☐ XX əsrin 50- ci illərində;
- ☐ XX əsrin 80 -ci illərində;

149 Müəssisələrin hansı avtomatlaşdırılmış idarəetmə sistemləri ümumi maraq daxilində digər korporasiyalarla əməkdaşlığı təmin edir?

- ☐ heç biri
- ☒ MRP II-sistemi.
- ☐ ERP II –sistemi;
- ☐ MRP-sistemi;
- ☐ ERP-sistemi;

150 Müəssisələrin hansı avtomatlaşdırılmış idarəetmə sistemləri xammalın daxil edilməsindən başlamış və istifadəçiyə malın göndərilməsinə dək bütöv dövrdə istehsal resurslarının idarəedilməsi üçün nəzərdə

tutulmuşdur?

- ☐ mrp və erp
- ☒ MRP II – sistemi;
- ☐ ERP-sistemi;
- ☐ MRP-sistemi;
- ☐ ERP II-sistemi.

151 Orta və iri müəssisələrin bütün növ təsərrüfat fəaliyyətinin kompleks avtomatlaşdırılması üçün nəzərdə tutulmuş informasiya sistemi adlanır:

- ☐ QQES
- ☒ korporativ informasiya sistemləri;
- ☐ əməliyyatların yernə yetirilməsini dəstəkləyən sistemlər;
- ☐ stratji informasiya sistemləri;
- ☐ qərar qəbul etməni dəstəkləyən sistemlər.

152 Daxil olduğu mənbəyə görə hansı iqtisadi informasiya seçilir?

- ☐ giriş və çıxış
- ☒ xarici -aralıq və daxili.
- ☐ giriş,aralıq və çıxış;
- ☐ yəqin və yəqin olmayan;
- ☐ ilkin və törəmə;

153 Məsələnin həll texnologiyasın görə hansı iqtisadi informasiya seçilir?

- ☐ giriş və çıxış
- ☒ giriş-çıkış,aralıq və çıkış;
- ☐ ilkin və törəmə;
- ☐ yəqin və yəqin olmayan;
- ☐ xarici və daxili.

154 İstehsal sistemlərinə aiddir:

- ☐ avtomatik sistem
- ☒ texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri;
- ☐ faktoqrafik-sorğu sistemlər;
- ☐ informasiya-sorğu və informasiya –axtarış sistemləri;
- ☐ proqnozlaşdırma -faktoqrafik sistemləri.

155 Tətbiq sahəsinə görə informasiya sistemləri bölünür:

- ☐ lokal və qlobal
- ☒ informasiya-sorğu və informasiya –axtarış sistemlərinə;
- ☐ regional,lokal,global;
- ☐ mühasibat,maliyyə,vergi,sənaye;
- ☐ xarici və daxili.

156 Kompyuter sistemi-bu:

- ☐ proqram və verilənlərin qorunmasını təmin edən mühitdir.
- ☒ apatat-proqram mühiti,verilənlərin daşıyıcıları,verilənlər və personallardır;
- ☐ şəbəkədə birləşmiş avtomatlaşdırılmış iş yerləridir;
- ☐ kompyuter və proqram əlavələridir;
- ☐ verilənlərin kompyuter emalı sistemidir;

157 Öz vəziyyətini və ya onu əhatə edən mühiti dəyişə bilən sistem adlanır:

- ☐ qismən qapalı.
- ☒ adaptiv:
- ☐ açıq;
- ☐ izaolə edilmiş;
- ☐ qapalı;

158 Avtomatlaşdırılmış informasiya sistemlərinin fundamental funksiyası:

- ☐ informasiyanın emalı
- ☒ informasiyanın saxlanması.emalı və axtarışı
- ☐ yeni proqramların yaradılması və təcrübədən keçirilməsi;
- ☐ informasiyanın yığılması və emalı;
- ☐ bazada mövcud olan bütün növ verilənlərdən istifadəedilməsi.

159 Avtomatik informasiya sistemlərində:

- ☐ insan maşın sistemidir
- ☒ avtomatlaşdırma tamdır,yəni personalın cəlb olunması tələb olunmur və ya epizodik olaraq tələb olunur;
- ☐ müəssisədə idarəetmə funksiyası yerinə yetirilir;
- ☐ verilənlərin emalı mürəkkəb alqoritmlər üzrə aparılır;
- ☐ avtomatlaşdırma tam olmaya bilər(yəni personalın daimi olaraq cəlb olunması tələb olunur);

160 Ətraf mühitdən alınan informasiya-bu:

- ☐ emal informasiyadır
- ☒ giriş informasiyasıdır;
- ☐ əsas informasiyadır:
- ☐ aralıq informasiyadır:
- ☐ çıxış informasiyasıdır.

161 AİT-ləri istifadəçi interfeysinin tipinə görə bölünür:

- ☐ e) altı yerə
- ☒ a) iki yerə;
- ☐ c) dörd yerə
- ☐ b) üç yerə;
- ☐ d) beş yerə

162 Avtomatlaşdırılmış İT-nin əsas məqsədi:

- ☐ d) Keyfiyyətli informasiya almaq.
- ☒ a) İlk verilənləri emal etməklə yeni keyfiyyətdə informasiya almaqdır ki, bunun əsasında optimal idarəedici qərar işlənir.
- ☐ c) Toplanmış informasiyaları yenidən emal etmək;
- ☐ b) Verilənləri toplamaq və emal etmək;

163 İnformasiya sisteminin tək , qrup ,korporativ şəklində siniflərə bölünməsi təsnifatı hansı təsnifatdır?

- ☐ e) Arxitekturasına görə.
- ☒ a) Maştabına görə;
- ☐ c) Təşkili üsuluna görə;
- ☐ b) Tətbiq sferasına görə;
- ☐ d) İnformasiy emalının xarakterinə görə;

164 Tranzaksiyayığımı-bu:

- ☐ d) verilənlərin çevrilməsidir.
- ☒ a) əməliyyatlar yığımıdır;
- ☐ c) verilənlərin emalıdır;

- ☐ b) verilənlərin ötürülməsidir;

165 Relasyon verilənlər bazası bu adı ona görə almışdır ki:

- ☐ d) burada mürəkkəb strukturlu verilənlər saxlamaq mümkündür.
☒ a) verilənlər burada cədvəl şəklində təsvir olunur;
☐ c) burada informasiya sürətlə emal olunur;
☐ b) cədvəlin verilənləri öz aralarında əlaqəlidir;

166 E.Koddun işləri əsasında hansı modelli verilənlər bazası yaradılmışdır?

- ☐ e) metod-yönlümlü.
☒ a) relasyon;
☐ c) ierarxik;
☐ b) şəbəkə;
☐ d) obyekt-yönlümlü;

167 İS-nin ən geniş yayılmış həyat dövrü modeli:

- ☐ e) aralıq nəzarətli model.
☒ a) spiral model;
☐ c) qeyri xətti model;
☐ b) xətti model;
☐ d) kəsilməz model;

168 İS-nin ən geniş yayılmış həyat dövrü modeli:

- ☐ d) İS-nin işlənməsinə kompleks yanaşma modeliə
☒ a) kaskad modeli;
☐ c) obyekt-yönlümlü model;
☐ b) proqram modullarının paralel işlənməsi modeli;

169 İS-nin işlənməsinin ilk fazasında ən çox bu səhvlər buraxılır:

- ☐ d) proqramistlərin dözgün seçilməməsi .
☒ a) sifarişçinin maraqlarının təyininədəki səhvlər;
☐ c) VBİS (CYBİ)-nin düzgün seçilməməsi;
☐ b) proqramlaşdırma dilinin düzgün seçilməməsi;

170 İS-ri tətbiq sferasına görə bölünür:

- ☐ d) Tətbiqi sistemlər.
☒ a) İnformasiya-sorğu;
☐ c) İqtisadi sistemlər;
☐ b) Mürəkkəb riyazi hesablamaların aparılması üçün sistemlər;

171 İS-ləri masştabına görə bölünür:

- ☐ d) obyekt-yönlümlü və digər.
☒ a) tək, qrup, korporativ;
☐ c) mürəkkəb, sadə;
☐ b) kiçik, böyük;

172 İnformasiya sistemlərinin ənənəvi təşkili metodu:

- ☐ d) Bütün informasiyaların bir kompyuterdə yerləşdirilməsi.
☒ a) Müştəri-server arxitekturalı;
☐ c) Server-server arxitekturalı;
☐ b) Müştəri-müştəri arxitekturalı;

173 Hal-hazırda ən geniş yayılmış verilənlər bazasının idarə olunması sistemi:

- ☐ d) Obyekt-yönümlü.
- ☒ a) Relasiyon;
- ☐ c) Şəbəkə;
- ☐ b) İerarxik;

174 İstənilən informasiya sisteminin ayrılmaz tərkib hissəsi ibarətdir:

- ☐ VBİS
- ☐ b) Delphi mühitində yaradılmış proqram;
- ☐ c) İnformasiyanın İnternet vasitəsilə ötürülməsinin mümkünlüyü;
- ☒ a) Verilənlər bazası;
- ☐ d) Yüksək səviyyəli proqramlaşdırma dilinin köməyi ilə yaradılmış proqram.

175 İnformasiya sistemləri yönəlmişdir:

- ☐ heç biri
- ☒ a) yüksək ixtisaslı olmayan sonuncu istifadəçiyə;
- ☐ c) VBİS sahəsində mütəxəssisə;
- ☐ b) proqramistə;
- ☐ d) müəssisənin rəhbərinə.

176 İnformasiya sisteminin əsasında durur:

- ☐ heç biri
- ☒ a) verilənlərin saxlanması, emalı-ötürülməsi və onlara çıxış mühiti;
- ☐ c) verilənlərin ötürülməsi üçün kompyuter şəbəkəsi;
- ☐ b) kompyuterin hesablama gücü;
- ☐ d) informasiyanın emalı metodları.

177 ACE – bu

- ☐ VBİS
- ☒ a) Mühasibat uçotunda AİS-dir;
- ☐ c) Ekspert sistemidir.
- ☐ b) Əməliyyat sistemidir;
- ☐ d) İnformasiya axtarış sistemidir.

178 AİS-nin həyat dövrü modelləri hansı variantda verilmişdir?

- ☐ c) Spiral modeli, kaskad modeli, yüksələn artımlı model;
- ☐ kaskad və spiral
- ☐ d) Prototipdən istifadəli model, yüksələn artımlı model, kaskad modeli;
- ☒ a) Aralıq mərhələli model, kaskad-spiral modeli, spiral modeli;
- ☐ b) Prototipdən istifadəli modeli, spiral modeli, kaskad modeli;

179 Müasir informasiya sistemlərinin həyat dövrünün müddəti hansı variantda verilmişdir?

- ☐ 3 il
- ☒ 5 il.
- ☐ 15 il.
- ☐ 10 il.
- ☐ 20 il.

180 İlk İS-ri aşağıdakılardan birinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur

- ☐ riyazi hesablama
- ☒ Mühasibat uçotu

- ☐ Mühəndis hesablamaları
- ☐ Elmi hesablamalar
- ☐ İstehsal

181 İS-nin mövcud həyat dövrü modellərindən hansı ikisi geniş yayılmışdır

- ☐ heç biri
- ☒ Kaskad və spiral
- ☐ Spiral və aralıq nəzarətli
- ☐ Aralıq nəzarətli və kaskad
- ☐ Aralıq nəzarətli və CALS

182 İndormasiya prosesi __ bu

- ☐ düzgün variant yoxdur
- ☒ İnformasiyanın yığılması, qeyd olunması, verilməsi, toplanması, saxlanması və emalı prosedurunun yığımıdır
- ☐ Müəyyən texniki və program mühitində informasiya emalının metod və vasitələri yığımıdır
- ☐ Hesablama texbujası vasitələrinin tətbiqi əsasında informasiyanın çevrilməsi üçün kompleks əməliyyatlar ardıcılığıdır
- ☐ informasiyanın yarandığı andan istifadəçiyə və nəticə informasiyası təqdim olunana qədər informasiyanın çevrilməsi prosedurunun kompleksidir

183 Yer səthinin müəyyən ərazisi haqqında informasiya saxlayan verilənlərin saxlanması və emalı üçün nəzərdə tutulmuş xüsusi növ informasiya sistemi necə adlanır

- ☐ qlobal texnologiya
- ☒ Coğrafi indormasiya texnologiyaları
- ☐ Regional texnologiyalar və sistemlər
- ☐ İnformasiyanın sistemləri
- ☐ Ərazi informasiya texnologiyaları

184 Axtarış sistemlərinin bir -birindən başlıca fərqi :

- ☐ isinad
- ☒ Axtarış sürəti
- ☐ Qiyməti
- ☐ İstinad bazası
- ☐ Tapılan informasiyanın yəqinliyi

185 İnternetdə axtarış sistemi __ bu :

- ☐ Axtarış maşınlarıdır
- ☒ Tematik kataloqlardır
- ☐ Əlifba lüğətidir
- ☐ Tezaurusdur
- ☐ Portallardır

186 Cəmiyyətin informasiyalaşdırma termini nə deməkdir?

- ☐ Hər bir adamın bəşər sivilizasiyasında topladığı informasiya resursuna sərbəst təşkili
- ☒ Müasir informasiya və kommunikasiya texnologiyaları əsasında insan fəaliyyətinin bütün sahələrində informasiyadan məqsədyönlü və effektiv istifadə etmək
- ☐ Cəmiyyətin həyatında kütləvi informasiya vasitələrinin rolunun artırılması
- ☐ Cəmiyyətdə dövredən izahı informasiyanın artırılması
- ☐ Ölkənin bütün ali təhsilmüəssisələrində informatikanın öyrənilməsi

187 Hansı baza cədvəl və yalnız cədvəl əsasında qurulur?

- ☐ Paylanmış
- ☒ Relasyon

- ☐ İerarxik
- ☐ Şəbəkə

188 Aşağı səviyyəli obyektinin yuxarı səviyyəli obyektə tabe olması hansı strukturlu verilənlər üçün xarakterikdir?

- ☐ xətti
- ☒ ierarxik
- ☐ qarışıq
- ☐ cədvəl

189 İşçi stansiya-bu:

- ☐ Şəbəkənin istifadəçinin iş yerində xüsusi təchiz olunmuş fərdi EHM-dir.
- ☒ Şəbəkə müəyyən resurslara çıxışı təmin edən yüksək məhsuldarlı kompyuterdir
- ☐ Şəbəkədə keçin EHM-dir
- ☐ Verilənlər bazasına çıxış üçün qurğudur
- ☐ Şəbəkə müəyyən resursları idarə edən ixtisaslaşmış kompyuterdir

190 AİS-in yaradılma dövrləri bunlardan hansıdır:

- ☐ heç biri
- ☒ 1 mərhələ-layihədən əvvəl müayinə, 2 mərhələ- layihələndirmə, 3 mərhələ-sistemin işə salınması, 4 mərhələ sənaye səviyyəsində istismar
- ☐ 1 mərhələ-layihələndirmə, 2 mərhələ-texniki layihələndirmə, 3 mərhələ-sistemin işə salınması, 4 mərhələ- sənaye səviyyəsində istismar
- ☐ 1 mərhələ- layihədən əvvəl müayinə, 2 mərhələ- texniki layihələndirmə, 3 mərhələ-içlək layihələndirmə, 4 mərhələ- eskiz layihələndirmə
- ☐ 1 mərhələ-layihədən əvvəl müayinə, 2 mərhələ-texniki layihələndirmə, 3 mərhələ-içlik layihələndirmə, 4 mərhələ- sənaye səviyyəsində istismar

191 Praktiki olaraq istənilən İS-nin əsasını təşkil edir

- ☐ TEQ
- ☒ VBIS
- ☐ Yüksək səviyyəli proqramlaşdırma dili
- ☐ Delphi
- ☐ İS-nin yaradılmasının metod və vasitələr yığını

192 ISO 12207 standartına uyğun olaraq müəyyən məqsəd və tələblərin ödənilməsi üçün bir və ya bir neçə prosesin, aparat vasitələrinin, proqram vasitələrinin, qurğuların və adamların birləşməsi adlanır :

- ☐ Hesablama laboratoriyası
- ☒ sistem;
- ☐ Hesablama mərkəzi
- ☐ İnformasiya sistemi
- ☐ Funksional proqram-aparat kompleksi

193 İnformasiyanın saxlanması və axtarışı bunlardan hansının fundamental funksiyadır?

- ☐ strateji informasiya sistemlərinin.
- ☒ avtomatlaşdırılmış informasiya sistemlərinin;
- ☐ korporativ informasiya sistemlərinin;
- ☐ lokal verilənlər bazasının;
- ☐ sorğu sistemlərinin;

194 İnformasiya sistemi(İS) — bu:

- ☐ doğru variant yoxdur

- ☒ Qoyulan məqsədə çatmaq üçün metod, vasitə və personalların qarşılıqlı əlaqəli yığılmıdır ki, informasiyanın saxlanması, emalı və verilməsi üçün istifadə olunur;
- ☐ Bilavasitə informasiya istehsalı ilə bağlı sistemdir.
- ☐ Qarşılıqlı əlaqəli istənilən elementinin yığılmıdır ki, ya məqsədli fəaliyyətə, ya da izolə edilmiş ətraf mühitə nisbətən öz inkişaf qanunlarına malikdir;
- ☐ verilənlərin emalı sistemidir

195 Bunlardan hansı AİT-in şəbəkənin qurulma üsuluna görə təsnifatına aiddir: 1) lokal İT; 2) çoxsəviyyəli İT; 3) paylanmış İT; 4) dialoq İT; 5) şəbəkə İT. Düzgün variantı göstərin.

- ☐ 1,2,3
- ☒ 1,5,3;
- ☐ 1,2,5;
- ☐ 1,3,4;
- ☐ 3,4,5;

196 Bunlardan hansı AİT-in istifadəçi interfeysinə görə təsnifatına aiddir: 1) paket İT; 2) dialoq İT; 3) şəbəkə İT; 4) idarəetmə İT; 5) strateji İT. Düzgün variantı göstərin.

- ☐ 2,4,5.
- ☒ 1,2,3;
- ☐ 1,3,5;
- ☐ 1,3,4;
- ☐ 3,4,5;

197 Bunlardan hansı AİT-in xidməti predmet oblastına görə təsnifatına aiddir: 1) mühasibat uçotu; 2) bank fəaliyyəti; 3) vergi fəaliyyəti; 4) ekspert sistemləri; 5) verilənlərin emalı. Düzgün variantı göstərin.

- ☐ 2,4,5.
- ☒ 1,3,5;
- ☐ 1,2,5;
- ☐ 1,3,4;
- ☐ 3,4,5;

198 İnformasiya texnologiyası:

- ☐ proqramlaşdırma dilidir.
- ☒ prosesdir;
- ☐ metodiki təminatdır;
- ☐ proqramdır;
- ☐ alqoritmik dildir;

199 QQDS(qərar qəbulətməni dəstəkləyən sistemlər(CIPIIP))-in əsas komponentlərinə aiddir:

- ☐ konstrukturlaşmış məsələ;
- ☒ baza modeli;
- ☐ məsələnin həll alqoritmi;
- ☐ konstrukturlaşmamış məsələ;
- ☐ informasiya axını;

200 Bunlardan hansı avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənməsi dövrü hesab olunmur?

- ☐ sənayesəviyyəsində istismar.
- ☒ məsələnin qoyuluşunun işlənməsi;
- ☐ layihələndirmə;
- ☐ layihədən əvvəl müayinə;
- ☐ sistemin işə salınması (tətbiq);

201 Bunlardan hansı problem yönümlü tətbiqi proqram paketidir?

- ☐ elektron cədvəllər;
- ☒ mühasibat proqramları.
- ☐ qrafik redaktorlar
- ☐ mətn redaktorları;
- ☐ nəşriyyat sistemləri;

202 Avtomatlaşdırılmış informasiya sistemlərində baş zənyə və idarəedici subyekt nədir?

- ☐ informasiya təminatı.
- ☒ insan-mütəxəssis;
- ☐ proqram vasitəsi;
- ☐ hesablama texnikası vasitəsi;
- ☐ aparat vasitəsi;

203 Relyasiyon model verilənlər bazasının ... şəklində təşkilinə əsaslanır. Nöqtələrin yerinə uyğun gələn variantı seçin.

- ☐ yazılar toplusu
- ☒ ikiölçülü cədvəl;
- ☐ seqment cədvəli;
- ☐ ekran cədvəli;
- ☐ əməliyyat cədvəli;

204 Bunlardan hansı avtomatlaşdırılmış informasiya sistemlərinin təminatıdır: 1) xüsusi təminat ;2) informasiya təminatı;3) proqram təminatı; 4)köməkçi təminat ; 5) texniki təminat.

- ☐ 3,4,5.
- ☒ 1,3,5;
- ☐ 2,3,4;
- ☐ 1,2,3;
- ☐ 1,4,5;

205 Avtomatlaşdırılmış informasiya sistemlərinin funksiyalarının realizə olunması bunlardan biri olmadan mümkün deyil-bu:

- ☐ doğru variant yoxdur
- ☒ avtomatlaşdırılmış informasiya texnologiyasıdır;
- ☐ statistik ekspert sistemidir;
- ☐ elektron poçtdur;
- ☐ korporativ hesablama şəbəkəsidir.

206 Müəssisənin həll olunan məsələnin mürəkkəblik dərəcəsinə və bu məsələlərin realizəsində qəbul edilən qərarın dinamikasına görə seçilən üç növ informasiya sistemi bunlardan hansıdır: 1)funksional;2) strateji; 3)konfidensial; 4) operativ;5) signal.

- ☐ 1,2,5;
- ☐ 1,4,5.
- ☐ 2,3,5;
- ☒ 1,3,5;
- ☐ 3,4,5;

207 Həlləyici İS-lər üçün bunlardan hansıları doğrudur: 1) verilənlər mürəkkəb alqoritmlər üzrə emal olunur; 2) mürəkkəb çevirmələr olmadan istifadəçi sorğusuna uyğun olaraq informasiys daxil edilir, sistemləşdirilir, saxlanılır və verilir; 3) idarəedici və məsləhətverici sistemlərdən ibarətdir; 4)fəza-koordinat verənləri əks etdirir və yayır.

- ☐ e)3,4.
- ☒ a)1,3;
- ☐ c)1,4;

- ☐ b)1,2;
☐ d)2,3;

208 Erqonomika hansı elmdir?

- ☐ kommunikasiya
☐ b) süni intellekt texnologiyasının işlənməsi metodlarını öyrənən elmdir;
☐ c) elektron hesablama maşınlarının iş prinsiplərini öyrənən elmdir;
☒ a) optimal əmək şəraiti yaratmaq üçün əmək proseslərini öyrənən elmdir;
☐ d) insan təfəkkürünün forma və qanunlarını öyrənən elmdir;

209 AİS-lərin informasiya təminatı-bu:

- ☐ c) istifadəçiyə tələb olunan informasiyanı verən sistemdir;
☐ b) kommunikasiya şəbəkəsilə göndərilən verilənlərdir;
☐ doğru variant yoxdur
☐ d) müəssisəyə iş üçün düşən informasiyadır.
☒ a) sistemin işi üçün verilənlər, onların idarə olunması üçün metod və vasitələr yığıdır;

210 Bunlardan hansı AİS-lərin tətbiq sferasına görə təsnifatı deyil:

- ☐ c) avtomatlaşdırılmış proyektəndirilmənin İS-ləri;
☐ b) texnoloji proseslərin idarəsinin İS-ləri;
☐ heç biri
☐ d) inteqrasiya olunmuş İS-lər.
☒ a) tətbiqi İS;

211 Bunlardan hansı AİS-lərin təsnifat əlaməti deyil:

- ☐ e) avtomatlaşdırma dərəcəsi.
☐ b) funksional əlamət;
☐ c) tətbiq sahəsi;
☒ a) personalların sayı;
☐ d) istifadə xarakteri;

212 Əgər məsələdə onun onun elementlərini seçmək və onlar arasında əlaqə yaratmaq mümkün deyilsə o məsələ adlanır:

- ☐ e) qeyri xətti.
☐ b) strukturlaşdırılmış;
☐ c) alqoritmik olaraq həll oluna bilən ;
☒ a) strukturulmamış;
☐ d) alqoritmik olaraq həll oluna bilməyən ;

213 Əgər məsələdə onun bütün elementləri və onlar arasındakı əlaqə məlumdursa belə məsələ adlanır:

- ☐ e) qeyri xətti.
☐ b) strukturulmamış;
☐ c) alqoritmik olaraq həll oluna bilən ;
☒ a) strukturlaşdırılmış;
☐ d) alqoritmik olaraq həll oluna bilməyən ;

214 İnformasiya sistemində ayrıca sənəd və sənədlərin ayrıca massivi, sənəd və sənədlər massivi adlanır:

- ☐ b) proqram resursu;
☐ doğru variant yoxdur
☐ d) proqram – aparat rəsursu.
☒ a) informasiya resursu;
☐ c) aparat resursu;

215 Avtomatlaşdırılmış informasiya sistemləri hansı əlamətə görə daha çox sinfə bölünür?

- ☐ d) tətbiq sferasına görə;
- ☐ e) informasiya proseslərinin avtomatlaşdırma dərəcəsinə görə.
- ☒ a) idarəetmə prosesinin növünə görə;
- ☐ c) verilənlərin emalə xarakterinə görə;
- ☐ b) arxitekturasına görə;

216 İdarəetmə prosesinin növündən asılı olaraq aşağıdakı informasiya sistemlərini fərqləndirirlər:

- ☐ federal, regional və bələdiyyə İS;
- ☒ texnoloji proseslərin idarəsinin İS-ləri, təşkilati idarəetmənin İS-ləri, təşkilati-texnoloji proseslərin idarəsinin İS-ləri;
- ☐ sənaye İS, kənd təsərrüfatı İS, nəqliyyat İS, ticarət İS və s.
- ☐ Sahələr arası və ərazi İS
- ☐ doğru variant yoxdur

217 Sosial-iqtisadi prosesləri əks etdirən və bu prosesləri və istehsal və qeyri istehsal sahəsində çalışan kollektivi idarə edən məlumatlar yığını adlanır:

- ☐ c) sosial-istehsal informasiya;
- ☐ d) törəmə informasiya;
- ☐ e) aralıq informasiya.
- ☐ b) iqtisadi informasiya;
- ☒ a) idarəedici informasiya;

218 İnformasiya texnologiyası nədir?

- ☐ c) hesablama texnikası vasitələrinin tətbiqi əsasında informasiyanın çevrilməsilə bağlı kompleks əməliyyatlar ardıcılığıdır;
- ☐ d) informasiyanın yarandığı andan nəticə alınana qədər yerinə yetirilən nizamlanmış qarşılıqlı əlaqəli əməliyyatlar ardıcılığıdır.
- ☐ b) informasiyanın toplanması, qeyd olunması və emalı prosedurlarının yığımıdır;
- ☐ əməliyyatlar ardıcılığı
- ☒ nformasiyanın toplanması, qeyd olunması, ötürülməsi, yığılması, saxlanması və emalı prosedurlarının yığımıdır;

219 İdarəetmə prosesinin növünə görə İS-lər bölünür

- ☒ a) texnoloji proseslərin idarəsinin İS-ləri, təşkilati-texnoloji proseslərin idarəsinin İS-ləri, təşkilati idarəetmənin İS-ləri;
- ☐ bələdiyyə və regional is
- ☐ heç biri
- ☐ b) federal, regional və bələdiyyə İS;
- ☐ c) sənaye və kənd təsərrüfatının AİS-ləri, nəqliyyat, rabitə, bank İS-lərinə;

220 AİS-lərin iqtisadi obyektin fəaliyyəti sahəsinə görə təsnifatı:

- ☐ federal və regional İS
- ☐ bələdiyyə və regional is
- ☐ c) federal, regional və bələdiyyə İS;
- ☐ b) texnoloji proseslərin idarəsinin İS-ləri, təşkilati-texnoloji proseslərin idarəsinin İS-ləri, təşkilati idarəetmənin İS;
- ☒ a) sənaye və kənd təsərrüfatının AİS-ləri, nəqliyyat, rabitə, bank İS-lərinə;

221 Avtomatlaşdırılmış informasiya sistemləri dövlət idarəçiliyi səviyyəsində təsnifat əlamətinə uyğun olaraq bölünür:

- ☐ c) texnoloji proseslərin idarəsinin İS-ləri, təşkilati-texnoloji proseslərin idarəsinin İS-ləri, təşkilati idarəetmənin İS-ləri;
- ☐ bələdiyyə
- ☐ sənaye və nəqliyyat

- ☒ a) federal, regional və bələdiyyə İS;
- ☐ b) sənaye və kənd təsərrüfatının AİS-ləri, nəqliyyat, rabitə, bank İS-lərinə;

222 Korporativ informasiya xarakterizə olunur;

- ☐ saxlanma müddətinin qısa olması ilə;
- ☐ sadə strukturlu olması ilə.
- ☐ bir dəfə yaranması və emal oluna bilməsilə;
- ☐ heç biri
- ☒ həcmnin böyüklüyü ilə;

223 Göstəricilər sistemi nədir?

- ☐ hər hansı konkret iqtisadi hesablamalara aid olan və yerlərini dəyişən verilənlər toplusudur
- ☒ KİS-in məsələlərinin həlli üçün istifadə edilən qarşılıqlı əlaqəli sosial, iqtisadi, texniki və texnoloji göstəricilər toplusudur
- ☐ idarəetmə sistemində dövr edən bütün sənədlər toplusudur
- ☐ həmcins adların, yəni təsnif edilən obyektlərin və onların kod işarələrinin sistemləşdirilmiş siyahısıdır
- ☐ standart formalı sənədlər və onların tərtibat qaydalarının qarşılıqlı əlaqəli kompleksidir

224 İnkişaf etmiş idarəetmə sistemlərində (APS) istifadə olunan optimallaşdırma alqoritmlərinə aid olmayanı göstərin:

- ☐ evristik alqoritmlər
- ☒ qeyri-xətti proqramlaşdırma
- ☐ təsadüfi axtarış alqoritmləri
- ☐ xətti proqramlaşdırma
- ☐ məhdudluqlar nəzəriyyəsinə əsaslanan alqoritmlər

225 ERP sistemlərdə şəbəkə planlaşdırılması və idarəetmə hansı mərhələlərdən ibarətdir? 1. struktur planlaşdırma; 2. taktiki planlaşdırma; 3. təqvim planlaşdırma; 4. operativ idarəetmə; 5. faktiki planlaşdırma

- ☐ 1, 2, 5
- ☒ 1, 3, 5
- ☐ 1, 4, 5
- ☐ 2, 3, 5
- ☐ 1, 2, 3

226 ERP sistemlərdə layihələrin idarə edilməsi hansı modelə əsaslanır?

- ☐ obyektəyönü
- ☒ şəbəkə
- ☐ relyasiya
- ☐ iyerarxik
- ☐ qarışıq

227 Əgər sistemin elementləri arasındakı əlaqə zamandan asılı olaraq dəyişərsə, onda belə əlaqə əlaqə adlanır.

- ☐ mürəkkəb
- ☒ dinamik
- ☐ determinik
- ☐ statik
- ☐ müəyyən edilmiş

228 MRPII (Manufacture Resource Planning) informasiya sistemi hansı funksiyanı yerinə yetirir?

- ☐ beynəlxalq standartlar əsasında layihələrin idarə edir
- ☒ İstehsal üçün zəruri olan maddi və güc resurslarını planlaşdırır

- ☐ sifarişçilərlə qarşılıqlı münasibətləri idarə edir
- ☐ istehlakçıların sifarişlərinin uçotu, hazırlanması, göndərilməsi və alınması üçün zəruri olan müəssisə resurslarını maliyyə cəhətdən planlaşdırır
- ☐ tədarükü zəncirvari idarə edir

229 CRM (Customer Relationship Management) informasiya sistemi hansı funksiyanı yerinə yetirir?

- ☐ beynəlxalq standartlar əsasında layihələrin idarə edir
- ☒ Sifarişçilərlə qarşılıqlı münasibətləri və idarəni həyata keçirir
- ☐ istehlakçıların sifarişlərinin uçotu, hazırlanması, göndərilməsi üçün zəruri olan müəssisə resurslarını maliyyə cəhətdən planlaşdırır
- ☐ istehsal üçün zəruri olan maddi, güc resurslarını planlaşdırır
- ☐ tədarükü zəncirvari idarə edir

230 OLAP (Online Analytical Processing) nədir?

- ☐ istehsal üçün zəruri olan maddi, güc, maddi resursların planlaşdırılması
- ☒ Verilənlərin əməli təhlili
- ☐ sifarişçilərlə qarşılıqlı münasibətlərin idarə olunması
- ☐ tədarükün zəncirvari idarə olunması
- ☐ beynəlxalq standartlar əsasında layihələrin idarə olunması

231 Müəssisənin resurslarını və qarşılıqlı münasibətləri idarə edən informasiya sistemi hansıdır?

- ☐ Workflow
- ☒ ERP (Enterprise Resource & Relationship Processing)
- ☐ SCM (Supply Chain Management)
- ☐ ERP (Enterprise Resource Planning)
- ☐ CRM (Customer Relationship Management)

232 Müəssisənin istehsalat fəaliyyətinin reallaşdırılması prosesində iqtisadi və maliyyə hadisələrinin baş verməsi meyillərini aşkara çıxarmaq üçün informasiyanın hazırlanması və əməli hansı funksiyanın məqsədidir?

- ☐ nəzarət funksiyalarının
- ☒ statistik uçot və hesabat funksiyasının
- ☐ analiz funksiyasının
- ☐ mühasibat uçotu funksiyasının
- ☐ texnoloji idarəetmə funksiyalarının

233 İdarə olunan obyektin və onun elementlərinin faktiki vəziyyətinin pul vahidi ilə təyin edilməsi hansı funksiyanın məqsədidir?

- ☐ nəzarət funksiyalarının
- ☒ mühasibat uçotu və hesabatı funksiyasının
- ☐ istehsalatın texnoloji hazırlığı funksiyasının
- ☐ analiz funksiyasının
- ☐ texnoloji idarəetmə funksiyalarının

234 Bütün növ resurslardan səmərəli istifadənin təmin edilməsi hansı funksiyanın məqsədidir?

- ☐ nəzarət funksiyalarının
- ☒ operativ-istehsalat planlaşdırması funksiyasının
- ☐ istehsalatın texnoloji hazırlığı funksiyasının
- ☐ analiz funksiyasının
- ☐ texnoloji idarəetmə funksiyalarının

235 MRPII sisteminə aid olmayan funksional modulu göstərin:

- ☐ məhsul buraxılışının qrafikinə qurulması

- ☒ Məhsulun tərkibinin idarə edilməsi
- ☐ istehsalatın operativ idarə olunması
- ☐ biznes planlaşdırma
- ☐ istehsalat güclərinin planlaşdırılması

236 MRPII sisteminə aid olmayan funksional modulu göstərin:

- ☐ məhsul buraxılışının qrafikinə qurulması
- ☒ xərclərin-tələbatın idarə edilməsi
- ☐ müəssisənin ümumi fəaliyyətinin və satışın planlaşdırılması
- ☐ biznes planlaşdırma
- ☐ istehsalat güclərinin planlaşdırılması

237 MRPII sisteminə aid olmayan funksional modulu göstərin:

- ☐ istehsalat güclərinin planlaşdırılması
- ☒ tələbatın-xərcin proqnozlaşdırılması
- ☐ müəssisənin ümumi fəaliyyətinin və satışın planlaşdırılması
- ☐ biznes planlaşdırma
- ☐ istehsalatın planlaşdırılması

238 MRPII sisteminin hər bir planlaşdırma səviyyəsi hansı parametrlə xarakterizə olunmur?

- ☐ məhdudiyyətlərin növü
- ☒ Şərtlərin sayı
- ☐ planlaşdırma şəraiti
- ☐ planlaşdırmanın detallaşdırma dərəcəsi
- ☐ şərtlərin növü

239 Müəssisənin təşkilati idarəetmə funksiyalarına aid olanı göstərin:

- ☐ tənzimləmə
- ☒ sadalananların hamısı doğrudur
- ☐ planlaşdırma
- ☐ texniki hazırlıq
- ☐ uçot

240 MRPII sistemi nədir?

- ☐ müəssisənin resurslarının planlaşdırılması sistemidir
- ☒ İstehsalat resurslarının planlaşdırılması sistemidir
- ☐ resurslara tələbatın planlaşdırılması sistemidir
- ☐ material tələbatlarının planlaşdırılması sistemidir
- ☐ güclərin ümumi planlaşdırılması sistemidir

241 MRP sistemi nədir?

- ☐ müəssisənin ümumi fəaliyyətinin və satışın planlaşdırılması sistemidir
- ☐ istehsalat resurslarının planlaşdırılması sistemidir
- ☐ istehsalat güclərinin planlaşdırılması sistemidir
- ☒ Material tələbatlarının planlaşdırılması sistemidir
- ☐ istehsalatın planlaşdırılması sistemidir

242 Aşağıdakı mülahizələrdən idarəetmənin proqnozlaşdırma funksiyasına aid olanı göstərin:

- ☐ idarə olunma vaxtı ərzində idarəetmə prosesinin necə yerinə yetirilməsini təyin edir və planlaşdırılmış nəticələrin əldə edilməsinə təsir edən faktları aşkar edir
- ☐ idarə olunan prosesin gələcəkdə determinləşmiş şəkildə vəziyyətini (necə olmasını) təyin edir
- ☐ idarə olunan prosesin diskret vaxt anlarında faktiki vəziyyətini təyin edir

- ☒ İdarə olunan prosesin gələcəkdə ehtimal olunan xarakteristikalarını təyin edir
- ☐ verilmiş parametrlər çərçivəsində idarə olunan prosesin fəaliyyətini təmin edir

243 Aşağıdakı mülahizələrdən idarəetmənin analiz funksiyasına aid olanı göstərin:

- ☐ diskret vaxt anlarında idarə olunan prosesin planlaşdırılmış və faktiki vəziyyətləri arasında sapmaları təyin edir
- ☐ idarə olunan prosesin gələcəkdə determinləşmiş şəkildə vəziyyətini (necə olmasını) təyin edir
- ☐ idarə olunan prosesin diskret vaxt anlarında faktiki vəziyyətini təyin edir
- ☒ İdarə olunma vaxtı ərzində idarəetmə prosesinin necə yerinə yetirilməsini təyin edir və planlaşdırılmış nəticələrin əldə edilməsinə təsir edən faktları aşkar edir
- ☐ verilmiş parametrlər çərçivəsində idarə olunan prosesin fəaliyyətini təmin edir

244 Aşağıdakı mülahizələrdən idarəetmənin uçot funksiyasına aid olanı göstərin:

- ☐ idarə olunan prosesin gələcəkdə ehtimal olunan xarakteristikalarını təyin edir
- ☐ idarə olunan prosesin gələcəkdə determinləşmiş şəkildə vəziyyətini (necə olmasını) təyin edir
- ☐ verilmiş parametrlər çərçivəsində idarə olunan prosesin fəaliyyətini təmin edir
- ☒ İdarə olunan prosesin diskret vaxt anlarında faktiki vəziyyətini təyin edir
- ☐ idarə olunma vaxtı ərzində idarəetmə prosesinin necə yerinə yetirilməsini təyin edir və planlaşdırılmış nəticələrin əldə edilməsinə təsir edən faktları aşkar edir

245 Yuxarı səviyyənin menecerləri hansı funksiyaları yerinə yetirirlər?

- ☐ Texnoloji xətlər üzrə texniki-iqtisadi və operativ-istehsalat məsələlərini reallaşdırırlar.
- ☐ Müəssisənin və sexlərin operativ-istehsalat idarə edilməsi məsələlərini yerinə yetirirlər.
- ☐ Sexlərin texniki iqtisadi idarə edilməsi məsələlərini yerinə yetirirlər.
- ☒ Texniki-iqtisadi idarəetmə məsələlərini müəssisə üzrə bütövlükdə həll edirlər.
- ☐ Baş verən istehsalat situasiyalarına operativ reaksiya verirlər.

246 Aşağı səviyyənin menecerləri hansı funksiyaları yerinə yetirirlər?

- ☐ Müəssisənin və sexlərin operativ-istehsalat idarə edilməsi məsələlərini yerinə yetirirlər.
- ☐ Texniki-iqtisadi idarəetmə məsələlərini müəssisə üzrə bütövlükdə həll edirlər.
- ☐ Baş verən istehsalat situasiyalarına operativ reaksiya verirlər.
- ☐ Sexlərin texniki-iqtisadi idarə edilməsi məsələlərini yerinə yetirirlər.
- ☒ Texnoloji xətlər üzrə texniki-iqtisadi və operativ-istehsalat məsələlərini reallaşdırırlar.

247 Tipindən asılı olmayaraq hər bir müəssisə təşkilatı baxımdan hansı bölmələrdən ibarətdir?

- ☐ xammal və hazır məhsul anbarları
- ☐ köməkçi istehsalatlar və xidmətlər
- ☒ sadalananların hamısı doğrudur
- ☐ funksional şöbələr
- ☐ əsas istehsalat və ya sexlər

248 Qərar qəbulətmə nədir?

- ☐ insan dərrəkəsi tələb olunan məsələlərin həlli üsullarını öyrənən proqram məhsuludur
- ☐ biliklərin (metaverilənlərin) idarə olunması üçün, yəni biliklərin yığılması, saxlanması, axtarışı və verilməsi üçün işlənilib hazırlanmış xüsusi növ verilənlər bazasıdır
- ☐ insanın həll etdiyi məsələləri xatırladan məsələlərin formalaşması ilə məşğul olan proqram təminatıdır
- ☐ nəticəsi hər hansı bir məsələnin həlli olan informasiya axınlarının öyrənilməsi üsullarıdır
- ☒ Nəticəsi hər hansı bir məsələnin həlli olan informasiyanın təhlili prosesidir

249 İstehsalatın neçə tipi var?

- ☐ 6.0
- ☐ 2.0
- ☐ 5.0
- ☐ 4.0

250 İT-nin inkişaf mərhələlərinin IV dövründə əsas instrumental alət bunlardan hansıdır?

- ☐ yazı makinası,diktofon;
- ☐ fərdi kompyuterlər.
- ☐ pero,mürəkkəb,kitab ;
- ☐ böyük EHM-lər,kseriks;
- ☒ böyük EHM-lər və onların bazasında yaradılmış AİS-lər;

251 İT-nin inkişaf mərhələlərinin III dövründə əsas instrumental alət bunlardan hansıdır?

- ☐ pero,mürəkkəb,kitab;
- ☒ böyük EHM-lər,kseriks;
- ☐ böyük EHM-lər və onların bazasında yaradılmış AİS-lər;
- ☐ fərdi kompyuterlər.
- ☐ yazı makinası,diktofon;

252 İT-nin inkişaf mərhələlərinin II dövründə əsas instrumental alət bunlardan hansıdır?

- ☐ fərdi kompyuterlər.
- ☐ pero,mürəkkəb,kitab;
- ☐ böyük EHM-lər,kseriks;
- ☒ yazı makinası,diktofon;
- ☐ böyük EHM-lər və onların bazasında yaradılmış AİS-lər;

253 İT-nin inkişaf mərhələlərinin I dövründə əsas instrumental alət bunlardan hansıdır?

- ☐ fərdi kompyuterlər.
- ☐ böyük EHM-lər və onların bazasında yaradılmış AİS-lər;
- ☒ pero,mürəkkəb,kitab;
- ☐ böyük EHM-lər,kseriks;
- ☐ yazı makinası,diktofon;

254 Bunlardan hansı problem-yönülü tətbiqi proqram paketidir?

- ☐ mətn redaktoru;
- ☐ elektron cədvəl;
- ☐ nəşriyyat sistemləri;
- ☐ qrafik redaktorlar.
- ☒ hüquqi-sorğu sistemi;

255 İdarəetmənin avtomatlaşdırılmış informasiya sistemlərinin texniki təminatına avtomatlaşdırma üçün bunlardan hansı avtomatlaşdırma vasitəsi daxil deyil?

- ☐ informasiyanın ötürülməsi;
- ☐ informasiyanın emalı;
- ☐ informasiyanın əks olunması və verilməsi.
- ☐ verilənlərin toplanması,reqistrasiyası;
- ☒ informasiyanın CD-ROM-a yazılması;

256 Bunlardan hansı avtomatlaşdırılmış informasiya texnologiyalarının təsnifat əlaməti hesab olunur?

- ☐ idarəetmə prosesinin növünə görə;
- ☐ idarəetmə obyektinin fəaliyyət dairəsinə görə;
- ☐ dövlət idarəçiliyi sistemi səviyyəsinə görə;
- ☐ emal olunan informasiyanın tipinə görə.
- ☒ realizə olunan texnoloji əməliyyatın sinfinə görə;

257 Avtomatlaşdırılmış informasiya sistemlərinin funksiyalarını realizə olunması bunsuz mümkün deyil:

- ☒ avtomatlaşdırılmış informasiya texnologiyası;
- ☐ çoxprosessorlu maşın kompleksi.
- ☐ korporativ hesablama şəbəkəsi;
- ☐ elektron poçt;
- ☐ statistik ekspert sistemləri;

258 İnformasiya sisteminin hazır olmaq xassəsi-bu:

- ☒ informasiya sisteminin buraxıldığı vaxtdır;
- ☐ informasiya sisteminin layihələndirildiyi müddətdir.
- ☐ informasiya sisteminin iş rejimindən çıxdığı vaxtdır;
- ☐ informasiya sisteminin faktiki işlədiyi müddətdir;
- ☐ lokal kompüter şəbəkəsinin işlədiyi müddətdir;

259 Linqvistik təminat-bu:

- ☐ heç biri
- ☐ işləmə mərhələsinə aid müxtəlif metodiki və idarəedici materiallardır;
- ☐ personalın informasiya sistemlə qarşılıqlı əlaqəsini reqlamentləşdirən metod, vasitə və sənədlərin yığıdır;
- ☒ personalın informasiya sistemlə və istifadəçinin proqram, texniki və informasiya təminatı ilə ünsiyyət dillərinin yığıdır;
- ☐ avtomatlaşdırılmış informasiya sistemlərinin müxtəlif dil imkanlarıdır.

260 Aşağıdakılardan hansı daimi yaddaş qurğusudur?

- ☐ HDD
- ☒ ROM
- ☐ BIOS
- ☐ RAM
- ☐ CMOS

261 Skaner informasiyanı hansı formada daxil edir?

- ☐ Kağızda olduğu formada
- ☒ Qrafik
- ☐ Video
- ☐ Mətn
- ☐ Qrafik və mətn

262 Kompüterin sürətini xarakterizə edən göstərici:

- ☐ informasiya mübadiləsinin sürəti
- ☒ takt tezliyi
- ☐ ekranın ölçüləri;
- ☐ şin mərtəbələrinin sayı;
- ☐ operativ yaddaşın həcmi;

263 Ana plata ...

- ☐ informasiya mübadilə etmək üçündür
- ☒ kompüterin bütün qurğularını əlaqələndirmək üçündür
- ☐ informasiyanı müvəqqəti yadda saxlamaq üçündür
- ☐ informasiyanı uzun müddət yadda saxlamaq üçündür
- ☐ informasiyanı emal etmək üçündür

264 Kompüterin işləmə sürəti nədən asılıdır?

- ☐ xarici yaddaş qurğusunun həcmindən

- ☒ prosessorda informasiya emalının takt tezliyindən
- ☐ əməliyyat sisteminin interfeysinin təşkilindən
- ☐ printerin qoşulu olub-olmamasından
- ☐ emal olunan informasiyanın həcmindən

265 Xarici yaddaş xidmət edir ...

- ☐ informasiyanın emalına
- ☒ kompüterin qoşulu olub-olmamasından asılı olmayaraq informasiyanın uzunmüddətli qorunub saxlanmasına
- ☐ məsələ həlli zamanı operativ, tez-tez dəyişən informasiyanın qorunub saxlanmasına
- ☐ verilmiş proqram üzrə kompüterin işini idarəetməyə
- ☐ periferik qurğuların magistrala qoşulmasına

266 Aşağıda sadalananlardan hansı istehsalatın operativ idarə olunması modulunda yerinə yetirilən prosesdir?

- ☐ Layihələndirmə, konstruktor və texnoloji hazırlıq mərhələləri yerinə yetirilir.
- ☒ Operativ plan-qrafiklər tərtib edilir.
- ☐ Mövcud olan və tələb olunan istehsalat güclərinin təyininə və müqayisəsinə yönəlmiş hesablamalar aparılır.
- ☐ Miqdara və vaxta görə məhsul buraxılışı qrafikinə təmin edilməsi üçün material resurslarına tələbat təyin edilir.
- ☐ Xarici mühitin və ya istehsalat prosesinin elementlərinin gələcək vəziyyətləri və ya hərəkətləri qiymətləndirilir.

267 Aşağıda sadalananlardan hansı istehsalat güclərinin planlaşdırılması modulunda yerinə yetirilən prosesdir?

- ☐ Layihələndirmə, konstruktor və ya texnoloji hazırlıq mərhələləri yerinə yetirilir.
- ☒ Mövcud olan və tələb olunan istehsalat güclərinin təyininə və müqayisəsinə yönəlmiş hesablamalar aparılır.
- ☐ Operativ plan qrafiklər tərtib edilir.
- ☐ Miqdara və ya vaxta görə məhsul buraxılışı qrafikinə təmin edilməsi üçün material resurslarına tələbat təyin edilir.
- ☐ Xarici mühitin və ya istehsalat prosesinin elementlərinin gələcək vəziyyətləri və ya hərəkətləri qiymətləndirilir.

268 Aşağıda sadalananlardan hansı material resurslarına tələbatın planlaşdırılması modulunda yerinə yetirilən prosesdir?

- ☐ Layihələndirmə, konstruktor və ya texnoloji hazırlıq mərhələləri yerinə yetirilir.
- ☒ Miqdara və vaxta görə məhsul buraxılışı qrafikinə təmin edilməsi üçün material resurslarına tələbat təyin edilir.
- ☐ Operativ plan qrafiklər tərtib edilir.
- ☐ Mövcud olan istehsalat güclərinin təyininə müqayisəsinə yönəlmiş hesablamalar aparılır.
- ☐ Xarici mühitin və ya istehsalat prosesinin elementlərinin gələcək vəziyyətlərinin və ya hərəkətlərinin qiymətləndirilir.

269 ERP sistemlərdə təqvim planlaşdırmaya daxil deyil:

- ☐ böhransız əməliyyatlar üçün ehtiyat vaxtın təyin edilməsi
- ☒ Layihənin əməliyyatlara bölünməsi
- ☐ əməliyyatların qurtarmasının başlanğıc vaxtının təyin edilməsi
- ☐ böhranlı əməliyyatları aşkar etməklə böhranlı yolun hesablanması
- ☐ əməliyyatların qurtarmasının son vaxtının təyin edilməsi

270 ERP sistemlərdə struktur planlaşdırmaya daxil deyil:

- ☐ modelin ziddiyyətsizliyə görə analizi
- ☒ Böhransız əməliyyatlar üçün ehtiyat vaxtının təyin edilməsi
- ☐ əməliyyatların müddətinin qiymətləndirilməsi
- ☐ layihənin əməliyyatlara bölünməsi
- ☐ şəbəkə modelinin qurulması

271 ERP sistemlərdə şəbəkə planlaşdırılması və idarəetmə hansı mərhələlərdən ibarətdir? 1. struktur planlaşdırma; 2. taktiki planlaşdırma; 3. təqvim planlaşdırma; 4. operativ idarəetmə; 5. faktiki planlaşdırma

- ☐ 1, 2, 5
- ☒ 1, 3, 4
- ☐ 1, 4, 5
- ☐ 2, 3, 5
- ☐ 1, 2, 3

272 ERP sistemlərdə layihələrin idarə edilməsi hansı modelə əsaslanır?

- ☐ obyektiv
- ☒ şəbəkə
- ☐ relyasiya
- ☐ iyerarxik
- ☐ qarışıq

273 Resurslara tələbatın planlaşdırılması hansı istiqamətlərdə aparılır? 1. kadrların idarə olunması; 2. güclərə tələbatın planlaşdırılması; 3. material tələbatlarının planlaşdırılması; 4. iqtisadi proseslərin proqnozlaşdırılması; 5. layihələrin idarə edilməsi

- ☐ 1, 4
- ☒ 1, 3
- ☐ 3, 5
- ☐ 2, 3
- ☐ 4, 5

274 Böhranlı əməliyyatları aşkar etməklə böhranlı yolun hesablanması, əməliyyatların qurtarmasının başlanğıc və son vaxtlarının təyin edilməsi, böhransız əməliyyatlar üçün ehtiyat vaxtının təyin edilməsi ERP sistemlərində şəbəkə planlaşdırılması və idarəetmə

- ☐ təşkilati planlaşdırma
- ☒ struktur-təqvim planlaşdırma
- ☐ texniki planlaşdırma
- ☐ struktur planlaşdırma
- ☐ operativ idarəetmə

275 Layihənin əməliyyatlara bölünməsi, əməliyyatların müddətinin qiymətləndirilməsi və şəbəkə modelinin qurulması, modelin ziddiyyətsizliyə görə analizi ERP sistemlərində şəbəkə planlaşdırılması və idarəetmənin hansı mərhələsində yerinə yetirilən əməliyyatlar

- ☐ faktiki planlaşdırma
- ☒ struktur-təqvim planlaşdırma
- ☐ texniki planlaşdırma
- ☐ təqvim planlaşdırma
- ☐ operativ idarəetmə

276 Qısamüddətli proqnozlaşdırma obyektlərinə aid olmayanı göstərin:

- ☐ ehtiyatların səviyyəsi
- ☒ bazarın hazırda istehsal olunan məhsula tələbatı
- ☐ müəyyən ixtisasa və peşəyə görə işçilər
- ☐ ayrı-ayrı məhsullar
- ☐ ayrı-ayrı sexlərdə və sahələrdə avadanlığın məhsuldarlığı

277 Ortamüddətli proqnozlaşdırma obyektlərinə aid olmayanı göstərin:

- ☐ ehtiyatların qiymətləndirilməsi
- ☒ ayrı-ayrı sexlərdə və sahələrdə avadanlığın məhsuldarlığı
- ☐ sahələrin və bölmələrin məhsuldarlığı
- ☐ yeni məhsul tipləri və ya qrupları

- ☐ kadrlara olan tələbat

278 Uzunmüddətli proqnozlaşdırma obyektlərinə aid olmayanı göstərin:

- ☐ kapital qoyuluşu
☒ ayrı-ayrı sexlərdə və sahələrdə avadanlığın məhsuldarlığı
☐ bazarın hazırda istehsal olunan məhsula tələbatı
☐ bazarın yeni növ məhsula tələbatı (pul və natural vahidlərlə)
☐ müəssisənin tələb olunan məhsuldarlığı

279 ERP sistemlərdə təqvim planlaşdırmaya daxil deyil:

- ☐ böhransız əməliyyatlar üçün ehtiyat vaxtın təyin edilməsi
☐ böhranlı əməliyyatları aşkar etməklə böhranlı yolun hesablanması
☐ əməliyyatların qurtarmasının başlanğıc vaxtının təyin edilməsi
☒ Layihənin əməliyyatlara bölünməsi
☐ əməliyyatların qurtarmasının son vaxtının təyin edilməsi

280 ERP sistemlərdə struktur planlaşdırmaya daxil deyil:

- ☐ əməliyyatların müddətinin qiymətləndirilməsi
☐ modelin ziddiyyətsizliyə görə analizi
☒ böhransız əməliyyatlar üçün ehtiyat vaxtının təyin edilməsi
☐ şəbəkə modelinin qurulması
☐ layihənin əməliyyatlara bölünməsi

281 ERP sistemi nədir?

- ☐ material tələbatlarının planlaşdırılması sistemidir
☐ güclərin ümumi planlaşdırılması sistemidir
☐ resurslara tələbatın planlaşdırılması sistemidir
☒ müəssisənin resurslarının planlaşdırılması sistemidir
☐ istehsalat resurslarının planlaşdırılması sistemidir

282 İnkişaf etmiş idarəetmə sistemlərində (APS) istifadə olunan optimallaşdırma alqoritmlərinə aid olanı göstərin:

- ☐ təsadüfi axtarış alqoritmləri
☐ məhdudluqlar nəzəriyyəsinə əsaslanan alqoritmlər
☒ sadalananların hamısı doğrudur
☐ evristik alqoritmlər
☐ xətti proqramlaşdırma

283 Ehtiyatdan keçən digər material resurslarına tələbatdan asılı olan tələbat necə adlanır?

- ☐ faktiki
☐ funksional
☐ sərbəst
☐ taktiki
☒ asılı

284 Ehtiyatdan keçən digər material resurslarına tələbatdan asılı olmayan tələbat necə adlanır?

- ☐ asılı
☐ funksional
☒ sərbəst
☐ faktiki
☐ taktiki

285 Firmanın idarə olunmasını bütün funksiyalarının avtomatlaşdırılması üçün nəzərdə tutulmuş və müəssisənin bütün fəaliyyət dövrünü əhatə edən İS adlanır:

- ☐ texnoloji proseslərin İS;
- ☒ integrasiya olunmuş İS
- ☐ təşkilati-texnoloji proseslərin idarəsinin İS;
- ☐ heç biri
- ☐ təşkilati idarəetmənin İS;

286 İnformasiyanın emalı və idarəedici qərarın qəbulu üçün nəzərdə tutulmuş informasiya,iqtisadi-riyazi metod və model,texniki,proqram,digər texniki vasitə və mütəxəssislər yığımı adlanır:

- ☐ informasiya emalının texnoloji prosesi;
- ☐ idarəetmənin informasiya texnologiyası;
- ☐ avtomatik informasiya sistemi
- ☐ texnoloji proses
- ☒ avtomatlaşdırılmış informasiya sistemləri;

287 İT-nin inkişaf mərhələlərinin V dövründə əsas instrumental alət bunlardan hansıdır?

- ☒ fərdi kompyuterlər;
- ☐ pero,mürəkkəb,kitab .
- ☐ yazı makinası,diktofon;
- ☐ böyük EHM-lər,kseriks;
- ☐ böyük EHM-lər və onların bazasında yaradılmış AİS-lər;

288 İnformasiya sisteminin fəaliyyət sxemində institusional mühit nə deməkdir?

- ☐ girişin qiymətləndirilməsi üçün mütəxəssislərin istifadə etdiyi çıxış informasiya
- ☒ şirkətdə konkret ixtisaslaşma çərçivəsində qərarların hazırlanması - qəbul edilməsi məqsədilə verilənlərin məqsədəuyğun çevrilməsi və emalı
- ☐ şirkətin fəaliyyətinə təsir göstərən və göstərə biləcək bilavasitə əlaqədə olan obyekt və amillər çoxluğu
- ☐ cəmiyyətdə fiziki və hüquqi şəxslərin davranışını tənzimləyən formal qanun və qaydalar məəcəlləsi
- ☐ informasiya sistemindən informasiyanın istifadə olunma yerinə görə təsviri

289 Böyüklüyünə (ölçüsünə) görə müəssisələri neçə yerə bölmək olar?

- ☐ 2.0
- ☒ 3.0
- ☐ 4.0
- ☐ 5.0
- ☐ 6.0

290 İstifadəçi interfeysinin tipinə görə informasiya texnologiyaları neçə sinfə bölünür?

- ☐ 6.0
- ☒ 3.0
- ☐ 5.0
- ☐ 4.0
- ☐ 2.0

291 Texnoloji proseslərin mərkəzləşdirilmə dərəcəsinə görə idarəetmə sistemlərində informasiya texnologiyaları hansılardır?

- ☐ qismən mərkəzləşdirilmiş,kombinasiyalı, tam mərkəzləşdirilmiş
- ☒ mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş, kombinasiyalı
- ☐ qeyri-mərkəzləşdirilmiş, mərkəzləşdirilməmiş, kombinasiyalı
- ☐ mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş, mərkəzləşdirilməmiş
- ☐ mərkəzləşdirilməmiş, kombinasiyalı, əks-mərkəzləşdirilmiş

292 Texnoloji proseslərin mərkəzləşdirilmə dərəcəsinə görə idarəetmə sistemlərində informasiya texnologiyaları neçə sinfə bölünür?

- ☐ 1.0
- ☒ 3.0
- ☐ 5.0
- ☐ 4.0
- ☐ 2.0

293 Kolliziya nədir?

- ☐ lokal şəbəkədə cərəyanın kəsilməsi
- ☒ lokal şəbəkədə siqnalların toqquşma prosesi
- ☐ lokal şəbəkədə informasiyanın ötürmə sürətinin zəifləməsi
- ☐ lokal şəbəkədə informasiyanı ötürmə prosesi
- ☐ lokal şəbəkənin sıradan çıxması

294 İstifadəçilər şəbəkə vasitəsilə hansı resurslardan birgə istifadə edə bilirlər? 1. disk yaddaşı; 2. skaner; 3. printer; 4. prosessor; 5. display; 6. klaviatura; 7. CD-ROM

- ☐ 3, 4, 6
- ☒ 1, 3, 7
- ☐ 1, 4, 5
- ☐ 1, 5, 6
- ☐ 2, 3, 6

295 Müxtəlif şəbəkə protokollarının fəaliyyət göstərdiyi kompüter şəbəkələri arasında informasiya mübadiləsi nədən istifadə etməklə həyata keçirilir?

- ☐ fayl-serverlərdən
- ☒ şlüzlərdən
- ☐ host-kompüterlərdən
- ☐ modemlərdən
- ☐ elektron poçtdan

296 Qlobal şəbəkənin hansı xidməti yalnız on-line rejimində təqdim olunur?

- ☐ smayliklərin göndərilməsi
- ☒ Telekonfranslar
- ☐ elektron poçt
- ☐ faylların göndərilməsi
- ☐ videofaylların göndərilməsi

297 Kompüter şəbəkələri nə üçün istifadə olunur? 1. Gizli fayllara girişin məhdudluğu; 2. İnternet-kanal əlaqəsinin qorunması; 3. Əməkdaşlar arasında əlaqənin təmin olunması; 4. İnformasiyanın qorunub saxlanması; 5. Resurslardan birgə istifadə olunması; 6. Və

- ☐ 2, 4
- ☒ 3, 5
- ☐ 5, 8
- ☐ 1, 5
- ☐ 1, 6

298 Protokol nədir?

- ☐ lokal şəbəkəni qlobal şəbəkə ilə birləşdirən qurğu
- ☒ şəbəkədə kompüterlərin bir-biri ilə ünsiyyət dili
- ☐ periferik qurğuları idarə edən proqram
- ☐ kompüter qurğularını əlaqələndirən proqram

- ☐ kompüter serveri

299 Hansı topologiyaya malik şəbəkələrdə müxtəlif düyün nöqtələri (kompüterlər) koaksial kabel boyunca birləşdirilir?

- ☐ qarışıq
☒ şin
☐ ulduz
☐ halqa
☐ ağaçvari

300 İnternetin FTP xidməti üçündür. Cümləni tamamlayın.

- ☐ lazımı məlumatı axtarmaq
☒ istənilən formatlı faylların mübadiləsi
☐ web-səhifələri yaratmaq, qəbul etmək və ötürmək
☐ elektron poçt mübadiləsini həyata keçirmək
☐ real zaman rejimində ünsiyyət

301 Rabitə kanalında sürəti ölçmə vahidi nədir?

- ☐ Kbit
☒ Mbit/san
☐ Mbayt/san
☐ Mbit
☐ Mhers

302 Lokal şəbəkələrdə kompüterlərin birləşdirilməsinin ümumi sxemi necə adlanır?

- ☐ domen
☒ topologiya
☐ tipologiya
☐ arxitektura
☐ protokol

303 İnternetin xidmətlərinə aid deyil:

- ☐ Hipermətnə istinad etməklə sənədlərin axtarışı və ötürülməsi (WWW)
☒ Verilənlər bazasının yaradılması
☐ Telekonfrans (UseNet)
☐ Elektron poçt (E-mail)
☐ Uzaqda yerləşmiş terminalların emalı sistemi (TelNet)

304 İnternet xidmətlərini təklif edən müəssisə necə adlanır?

- ☐ WWW
☒ provayder
☐ kommutator
☐ web-server
☐ domen

305 Öz resurslarını şəbəkə istifadəçilərinə təqdim edən kompüter necə adlanır?

- ☒ server
☐ terminal
☐ işçi stansiya
☐ kliyent
☐ administrator

306 Brauzerlərə aid olmayanları göstərin:

- ☐ Mozilla Firefox
- ☐ Opera
- ☐ Internet Explorer
- ☒ Yahoo
- ☐ Google Chrome

307 Kompüter şəbəkələrinin topologiyasına aid olan sıranı göstərin:

- ☐ şin, unvan, qarışıq
- ☐ ulduz, şəbəkə, halqa
- ☐ halqa, ağac, kabel
- ☒ şin, halqa, ulduz
- ☐ ağac, şin, şəbəkə

308 Kompüter şəbəkəsi topologiyalarının neçə növü var?

- ☐ 2.0
- ☐ 4.0
- ☐ 1.0
- ☐ 5.0
- ☒ 3.0

309 Kompüter şəbəkələrinin ərazi əlamətinə görə neçə növü var?

- ☐ 4.0
- ☐ 2.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 3.0

310 Əgər şəbəkədə bütün kompüterlər eyni hüquqa malikdirsə, belə şəbəkə necə adlanır?

- ☐ kliyent-server əsasında qurulmuş
- ☐ qlobal
- ☐ lokal
- ☒ birsəviyyəli
- ☐ qarışıq

311 Ulduzvari topologiyanın ən əsas elementi hesab edilir:

- ☐ təkrarlayıcı
- ☐ körpü
- ☐ şlüz
- ☒ hab
- ☐ şəbəkə kabeli

312 HTML nədir?

- ☐ ekspert sistemi
- ☐ proqramlaşdırma sistemi
- ☐ qrafik redaktor
- ☒ web-səhifələrin yaradılması üçün vasitə
- ☐ verilənlər bazasını idarəetmə sistemi

313 Kommunikasiya proqram paketlərinin təyinatı nədir?

- ☐ Elektron slaydların nümayiş etdirilməsi

- ☐ Böyük həcmli informasiya massivlərinin saxlanması təşkili və işlənməsi
- ☐ Mətn sənədlərinin yaradılması, tərtibi və redaktəsi
- ☐ Cədvəl formasında verilənlər üzərində çoxlu sayda əməliyyatların aparılması
- ☒ Uzaq abunəçi və şəbəkənin informasiya resursları ilə əlaqə yaratması

314 Doğru olanı göstərin:

- ☐ provayder – web-serverdir
- ☐ provayder – lokal şəbəkədə serverin resurslarına daxilolmanı təmin edən proqramdır
- ☐ provayder – lokal şəbəkənin administratorudur
- ☒ provayder – İnternet resurslarına daxilolmanı təmin edən təşkilatdır
- ☐ provayder – web-səhifələri işləyib hazırlayandır

315 Brauzer nədir?

- ☐ reklam məlumatıdır
- ☐ poçtun çatdırılması proqramıdır
- ☐ poçt müştərisidir
- ☒ veb-səhifələrə baxmaq üçün proqramdır
- ☐ saytın İnternetə yerləşdirilməsi xidmətidir

316 Şəbəkə protokolu nədir?

- ☐ Domen adlar sistemidir
- ☐ Şəbəkə proqramıdır
- ☒ İnformasiya mübadiləsi üsulu haqqında razılaşmadır
- ☐ Şəbəkədə əlaqə qurğusudur
- ☐ Serverdə fayldır

317 Şəbəkələrin əsas topoloji sxemi hansılardır? 1. ulduz; 2 qarışıq; 3. şin; 4. heş biri; 5. qovşaqdan-qovşağa ötürmə şəbəkəsi; 6. marker şəbəkələr; 7. kol

- ☒ 1, 3
- ☐ 1, 5, 7
- ☐ 3, 4, 5
- ☐ 1, 2, 6
- ☐ 2, 5

318 Periferiya qurğuları nə üçün nəzərdə tutulmuşdur?

- ☐ informasiyanın saxlanması
- ☐ informasiyanın daxil edilməsi
- ☐ informasiyanın xaric edilməsi
- ☒ bütün cavablar doğrudur
- ☐ informasiyanın ötürülməsi

319 Hansı qurğu çıxış qurğusu deyil?

- ☐ plotter
- ☐ printer
- ☐ monitor
- ☐ videokart
- ☒ digitayzer

320 Aşağıdakı mülahizələrdən hansı doğrudur?

- ☐ Digitayzer – çıxış qurğusudur
- ☐ Monitor – giriş qurğusudur
- ☐ Notebook tipli kompüter – cib kalkulyatorudur

- ☒ Klaviatura – giriş qurğusudur
- ☐ CD-ROM – çıxış qurğusudur

321 Aşağıda sadalananlardan hansı giriş-çıxış qurğusudur?

- ☐ printer
- ☐ sərt disk
- ☒ modem
- ☐ CD ROM
- ☐ plotter

322 İnformasiya daşıyıcısı deyil:

- ☐ oyun disketi
- ☐ kitab
- ☐ coğrafi xəritə
- ☒ səs kartı
- ☐ CD

323 İqtisadi informasiyanın dəqiq tərifı hansı variantda verilmişdir?

- ☐ müəssisənin biznes-proseslərinin əsas terminlərilə əlaqəli olan informasiyadır
- ☐ istehsal fəaliyyəti prosesində yaranan informasiyadır
- ☒ təsərrüfat-istehsal proseslərində yaranan və bu fəaliyyətin idarə olunmasında istifadə olunan informasiyadır
- ☐ istehsal fəaliyyəti prosesində yaranan və bu fəaliyyətin idarə olunmasında istifadə olunan informasiyadır
- ☐ müəssisənin maliyyə vasitələrilə fəaliyyətini həyata keçirilməsi prosesində yaranan və bu fəaliyyətin idarə olunmasında istifadə olunan informasiyadır

324 İqtisadi informasiyanın dəqiq tərifı hansı variantda verilmişdir?

- ☐ müəssisənin biznes proseslərinin əsas terminlərilə əlaqəli olan informasiyadır.
- ☐ istehsal fəaliyyəti prosesində yaranan informasiyadır;
- ☐ istehsal fəaliyyəti prosesində yaranan və bu fəaliyyətin idarə olunmasında istifadə olunan informasiyadır;
- ☒ təsərrüfat-istehsal proseslərində yaranan və bu fəaliyyətin idarə olunmasında istifadə olunan informasiyadır;
- ☐ müəssisənin maliyyə vasitələrilə fəaliyyətini həyata keçirilməsi prosesində yaranan və bu fəaliyyətin idarə olunmasında istifadə olunan informasiyadır;

325 Hansı təşkilatlarda İT yaradılarkən elektron sənəd dövrüyyəsinin və onun bağlı olduğu konkret biznes-prosesin fəaliyyəti böyük rol oynayır?

- ☐ orta-kiçik
- ☐ böyük təşkilatlar;
- ☐ kiçik təşkilatlar;
- ☒ orta təşkilatlar;
- ☐ doğru variant yoxdur

326 Real zaman rejimində istifadəçinin sistemdə saxlanılan informasiya resursları ilə qarşılıqlı əlaqə yaratmasına imkan verən informasiya texno-logiyası adlanır:

- ☐ doğru variant yoxdur
- ☐ paket İT;
- ☐ funksional İT;
- ☒ dialoq İT;
- ☐ interaktiv İT

327 İstifadəçilə fərdi kompyuterin qurğuları və ya proqramlarıyla qarşılıqlı əlaqə yaradan qaydalar və vasitələr kompleksi adlanır:

- ☐ informasiya emalının texnoloji prosesi;
- ☐ informasiya texnologiyası;

- ☐ informasiya sistemi;
- ☒ istifadəçi interfeysi;
- ☐ doğru variant yoxdur

328 Proqram-aparat təminatı əsasında iqtisadi obyektin idarəetmə məsələ-sinin həlli üçün informasiyanın toplanması, qeyd olunması, ötürülməsi, yığıl-ması və emalı metodu və vasitələri yığımından istifadə edən proses adlanır:

- ☐ informasiya sistemi;
- ☐ korporativ hesablama şəbəkəsi;
- ☒ informasiya texnologiyası
- ☐ texnoloji prosesl'rin İS;
- ☐ heç biri

329 Maşınxarici informasiya təminatına aid olanı göstərin:

- ☐ unifikasiya edilmiş sənədləşdirmə sistemi
- ☒ sadalananların hamısı doğrudur
- ☐ sənəd axınları
- ☐ göstəricilər sistemi
- ☐ təsnifat və kodlaşdırma sistemləri

330 Təşkilati idarəetmə üçün informasiya sistemlərinə aid olan mülahizəni göstərin:

- ☐ Texnoloji proseslərin və təşkilati idarəetmənin informasiya sistemlərini özündə birləşdirən çoxsəviyyəli iyerarxik sistemdir.
- ☒ İdarəetmə heyətinin funksiyalarını avtomatlaşdırmaq üçün qurulur.
- ☐ Konkret ərazidə yerləşən inzibati-ərazi obyektlərinin idarə edilməsi məsələlərinin informasiya təminatı üçün nəzərdə tutulur.
- ☐ İnzibati idarəetmə aparatına informasiya xidməti məsələlərini həll edir və respublikanın bütün bölgələrində fəaliyyət göstərir.
- ☐ Müxtəlif texnoloji proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulur.

331 Texnoloji prosesləri idarə edən informasiya sistemlərinə aid olan mülahizəni göstərin:

- ☐ təşkilati idarəetmənin informasiya sistemlərini özündə birləşdirən çoxsəviyyəli iyerarxik sistemdir.
- ☒ Müxtəlif texnoloji proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulur.
- ☐ Konkret ərazidə yerləşən inzibati ərazi obyektlərinin idarə edilməsi məsələlərinin informasiya təminatı üçün nəzərdə tutulur.
- ☐ İnzibati idarəetmə aparatına informasiya xidməti məsələlərini həll edir və respublikanın bütün bölgələrində fəaliyyət göstərir.
- ☐ Yerli özünüidarəetmə orqanlarında mütəxəssislərə iqtisadi, sosial, təsərrüfat proqramlarının və yerli büdcənin emalı, şəhərin, inzibati rayonun sosial-iqtisadi fəaliyyəti ilə məşğul olan bütün təşkilatlarının fəaliyyətini yoxlamaq və tənzimləmək üçün info

332 İdarəetmənin informasiya sistemi nəyə imkan verir?

- ☐ müəssisənin müxtəlif bölmələrində və müxtəlif idarəetmə səviyyələrində qəbul edilən qərarların razılaşdırılmasına
- ☒ sadalananların hamısı doğrudur
- ☐ bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilməsi üçün qərarların qəbulunun vaxtında təmin edilməsinə
- ☐ informasiyanın operativ toplanması, ötürülməsi, axtarışı və emalı hesabına əsaslandırılmış qərarların qəbul edilməsinə
- ☐ bütün səviyyələrdə idarəetmə işçilərinə vahid informasiya bazasından informasiyanın vaxtında çatdırılması hesabına idarəetmənin səmərəliliyinin artmasına nail olmağa

333 Təşkilati-texnoloji proseslərin informasiya sistemlərinə aid olan mülahizəni göstərin:

- ☐ İnzibati idarəetmə aparatına informasiya xidməti məsələlərini həll edir və respublikanın bütün bölgələrində fəaliyyət göstərir.
- ☐ İdarəetmə heyətinin funksiyalarını avtomatlaşdırmaq üçün qurulur.

- ☒ Texnoloji proseslərin və təşkilati idarəetmənin informasiya sistemlərini özündə birləşdirən çoxsəviyyəli iyerarxik sistemdir.
- ☐ Konkret ərazidə yerləşən inzibati-ərazi obyektlərinin idarə edilməsi məsələlərinin informasiya təminatı üçün nəzərdə tutulur.
- ☐ Müxtəlif texnoloji proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulur.

334 Hansı informasiya sistemi iqtisadi obyektin bütün funksiyalarını avtomatlaşdırmaq üçün nəzərdə tutulur və onun fəaliyyətinin bütün dövrlərini əhatə edir?

- ☒ Inteqrallaşdırılmış İS
- ☐ texnoloji prosesləri idarə edən İS
- ☐ elmi tədqiqatlar üçün İS
- ☐ korporativ İS
- ☐ təşkilati idarəetmə üçün İS

335 Hansı informasiya sistemi texnoloji proseslərin və təşkilati idarəetmənin informasiya sistemlərini özündə birləşdirən çoxsəviyyəli iyerarxik sistemdir?

- ☐ elmi tədqiqatlar üçün İS
- ☒ təşkilati-texnoloji proseslərin İS
- ☐ korporativ İS
- ☐ təşkilati idarəetmə üçün İS
- ☐ inteqrallaşdırılmış İS

336 Hansı informasiya sistemi yerli özünüidarəetmə orqanlarında mütəxəssislərə iqtisadi, sosial, təsərrüfat proqramlarının və yerli büdcənin emalı, şəhərin, inzibati rayonun sosial-iqtisadi fəaliyyəti ilə məşğul olan bütün təşkilatlarının fəaliyyətini yoxlama

- ☐ respublika
- ☒ bələdiyyə sistemləri
- ☐ rayon
- ☐ şəhər
- ☐ ərazi

337 İdarəetmədə informasiya texnologiyalarının və informasiya sistemlərinin yaradılması prinsiplərinə aid olanı göstərin:

- ☐ müəssisənin inkişafı üçün potensialın yaradılması
- ☒ Proqram təminatının modul prinsipi ilə qurulması
- ☐ istismar xərclərinə qənaət edilməsi
- ☐ planlaşdırılmış tədbirləri reallaşdırmaq hesabına gəlirin əldə edilməsi
- ☐ qoyulan məqsədlərə nail olmaq üçün lazımı resursların seçilməsi və qiymətləndirilməsi

338 Bələdiyyə informasiya sisteminə aid olan mülahizəni göstərin:

- ☐ Texnoloji proseslərin və təşkilati idarəetmənin informasiya sistemlərini özündə birləşdirən çoxsəviyyəli iyerarxik sistemdir.
- ☒ Yerli özünüidarəetmə orqanlarında mütəxəssislərə iqtisadi, sosial, təsərrüfat proqramlarının və yerli büdcənin emalı, şəhərin, inzibati rayonun sosial-iqtisadi fəaliyyəti ilə məşğul olan bütün təşkilatlarının fəaliyyətini yoxlamaq və tənzimləmək üçün info
- ☐ Konkret ərazidə yerləşən inzibati-ərazi obyektlərinin idarə edilməsi məsələlərinin informasiya təminatı üçün nəzərdə tutulur.
- ☐ İnzibati idarəetmə aparatına informasiya xidməti məsələlərini həll edir və respublikanın bütün bölgələrində fəaliyyət göstərir.
- ☐ Müxtəlif texnoloji proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulur.

339 Ərazi informasiya sisteminə aid olanı göstərin:

- ☐ Texnoloji proseslərin və təşkilati idarəetmənin informasiya sistemlərini özündə birləşdirən çoxsəviyyəli iyerarxik sistemdir.

- ☒ Konkret ərazidə yerləşən inzibati-ərazi obyektlərinin idarə edilməsi məsələlərinin informasiya təminatı üçün nəzərdə tutulur.
- ☐ Yerli özünüidarəetmə orqanlarında mütəxəssislərə iqtisadi, sosial, təsərrüfat proqramlarının və yerli büdcənin emalı, şəhərin, inzibati rayonun sosial iqtisadi fəaliyyəti ilə məşğul olan bütün təşkilatlarının fəaliyyətini yoxlamaq və tənzimləmək üçün info
- ☐ İnzibati idarəetmə aparatına informasiya xidməti məsələlərini həll edir və respublikanın bütün bölgələrində fəaliyyət göstərir.
- ☐ Müxtəlif texnoloji proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulur.

340 Respublika informasiya sisteminə aid olanı göstərin:

- ☐ Texnoloji proseslərin və təşkilati idarəetmənin informasiya sistemlərini özündə birləşdirən çoxsəviyyəli iyerarxik sistemdir.
- ☒ İnzibati idarəetmə aparatına informasiya xidməti məsələlərini həll edir və respublikanın bütün bölgələrində fəaliyyət göstərir.
- ☐ Yerli özünüidarəetmə orqanlarında mütəxəssislərə iqtisadi, sosial, təsərrüfat proqramlarının və yerli büdcənin emalı, şəhərin, inzibati rayonun sosial iqtisadi fəaliyyəti ilə məşğul olan bütün təşkilatlarının fəaliyyətini yoxlamaq və tənzimləmək üçün info
- ☐ Konkret ərazidə yerləşən inzibati ərazi obyektlərinin idarə edilməsi məsələlərinin informasiya təminatı üçün nəzərdə tutulur.
- ☐ Müxtəlif texnoloji proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulur.

341 Avtomatik informasiya sistemlərinə aid olan mülahizəni göstərin:

- ☐ Təhsil sistemində mütəxəssislərin hazırlanması, müxtəlif sahələr üzrə işçilərin yenidən hazırlanması və ixtisaslarının artırılması üçün istifadə edilir.
- ☒ İnformasiya proseslərinin insanın iştirakı olmadan avtomatik yerinə yetirilməsi ilə xarakterizə olunur.
- ☐ İnsan-maşın sistemləri olub, müxtəlif tip müəssisə və təşkilatlarda idarəetmə qərarlarının qəbulu üçün informasiyanın toplanması, saxlanması, emalı və ötürülməsi proseslərini avtomatlaşdırır.
- ☐ Müasir texniki vasitələr olmur və bütün əməliyyatlar əvvəlcədən hazırlanmış metodika ilə insan tərəfindən yerinə yetirilir.
- ☐ İdarəetmə heyətinin funksiyalarını avtomatlaşdırmaq üçün qurulur.

342 Avtomatlaşdırılmış informasiya sistemlərinə aid olan mülahizəni göstərin:

- ☐ Təhsil sistemində mütəxəssislərin hazırlanması, müxtəlif sahələr üzrə işçilərin yenidən hazırlanması və ixtisaslarının artırılması üçün istifadə edilir.
- ☒ İnsan-maşın sistemləri olub, müxtəlif tip müəssisə və təşkilatlarda idarəetmə qərarlarının qəbulu üçün informasiyanın toplanması, saxlanması, emalı və ötürülməsi proseslərini avtomatlaşdırır.
- ☐ İnformasiya proseslərinin insanın iştirakı olmadan avtomatik yerinə yetirilməsi ilə xarakterizə olunur.
- ☐ Müasir texniki vasitələr olmur və bütün əməliyyatlar əvvəlcədən hazırlanmış metodika ilə insan tərəfindən yerinə yetirilir.
- ☐ İdarəetmə heyətinin funksiyalarını avtomatlaşdırmaq üçün qurulur.

343 Əl informasiya sistemlərinə aid olan mülahizəni göstərin:

- ☐ Təhsil sistemində mütəxəssislərin hazırlanması, müxtəlif sahələr üzrə işçilərin yenidən hazırlanması və ixtisaslarının artırılması üçün istifadə edilir.
- ☒ Müasir texniki vasitələr olmur və bütün əməliyyatlar əvvəlcədən hazırlanmış metodika ilə insan tərəfindən yerinə yetirilir.
- ☐ İnformasiya proseslərinin insanın iştirakı olmadan avtomatik yerinə yetirilməsi ilə xarakterizə olunur.
- ☐ İnsan-maşın sistemləri olub, müxtəlif tip müəssisə və təşkilatlarda idarəetmə qərarlarının qəbulu üçün informasiyanın toplanması, saxlanması, emalı və ötürülməsi proseslərini avtomatlaşdırır.
- ☐ İdarəetmə heyətinin funksiyalarını avtomatlaşdırmaq üçün qurulur.

344 316. Korporativ informasiya sistemlərinə aid olan mülahizəni göstərin:

- ☐ Müxtəlif texnoloji proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulur.
- ☒ Bölmələri, filialları, ofisləri və s. əraziyə görə bir-birindən ayrı yerləşən iri müəssisənin bütün funksiyalarını avtomatlaşdırmaq üçün yaradılır.
- ☐ Elmi tədqiqatların informasiya təminatını və riyazi iqtisadi metodlar və modellər əsasında elmi-tədqiqat məsələlərini həll etmək üçün nəzərdə tutulur.

- ☐ İqtisadi obyektin bütün funksiyalarını avtomatlaşdırmaq üçün nəzərdə tutulur və onun fəaliyyətinin bütün dövrlərini əhatə edir.
- ☐ İdarəetmə heyətinin funksiyalarını avtomatlaşdırmaq üçün qurulur.

345 Hansı informasiya sistemi müxtəlif texnoloji proseslərin (çevik texnoloji proseslərin, neft emalı və neft kimyası proseslərinin və s.) avtomatlaşdırılması üçün nəzərdə tutulur?

- ☐ elmi tədqiqatlar üçün İS
- ☒ texnoloji prosesləri idarə edən İS
- ☐ korporativ İS
- ☐ təşkilati idarəetmə üçün İS
- ☐ inteqrallaşdırılmış İS

346 Hansı informasiya sistemi konkret ərazidə yerləşən inzibati-ərazi obyektlərinin idarə edilməsi məsələlərinin informasiya təminatı üçün nəzərdə tutulur?

- ☐ bələdiyyə sistemləri
- ☒ ərazi
- ☐ şəhər
- ☐ respublika
- ☐ rayon

347 Hansı informasiya sistemi inzibati idarəetmə aparatına informasiya xidməti məsələlərini həll edir və respublikanın bütün bölgələrində fəaliyyət göstərir?

- ☐ bələdiyyə sistemləri
- ☒ respublika
- ☐ rayon
- ☐ şəhər
- ☐ ərazi

348 İdarəetmədə informasiya texnologiyalarının və informasiya sistemlərinin yaradılması prinsiplərinə aid olmayanı göstərin:

- ☐ idarəetmə sisteminin bir neçə modula (məsələlər qrupudekompozisiyası
- ☒ planlaşdırılmış tədbirləri reallaşdırmaq hesabına gəlirin əldə edilməsi
- ☐ İS-in təminədiçi və funksional altsistemlərinin qurulmasında sistemlik və məntiqlik
- ☐ proqram təminatının modul prinsipi ilə qurulması
- ☐ riyazi-iqtisadi metodlardan və standart proqramlardan geniş istifadə edilməsi

349 İdarəetmədə informasiya texnologiyalarının və informasiya sistemlərinin yaradılması prinsiplərinə aid olmayanı göstərin:

- ☐ sistemin və onun bütün elementlərinin adaptivliyi
- ☒ istismar xərclərinə qənaət edilməsi
- ☐ riyazi iqtisadi metodlardan və standart proqramlardan geniş istifadə edilməsi
- ☐ İS-in təminədiçi və funksional altsistemlərinin qurulmasında sistemlik və məntiqlik
- ☐ idarəetmə sisteminin bir neçə modula (məsələlər qrupudekompozisiyası

350 İdarəetmədə informasiya texnologiyalarının və informasiya sistemlərinin yaradılması prinsiplərinə aid olmayanı göstərin:

- ☐ proqram təminatının modul prinsipi ilə qurulması
- ☒ istehsalatın konstruktor hazırlığı
- ☐ riyazi-iqtisadi metodlardan və standart proqramlardan geniş istifadə edilməsi
- ☐ İS-in təminədiçi və funksional altsistemlərinin qurulmasında sistemlik və məntiqlik
- ☐ idarəetmə sisteminin bir neçə modula (məsələlər qrupudekompozisiyası

351 İstehsalat və kənd təsərrüfatı sahələri üzrə informasiya sistemləri, nəqliyyat, rabitə, bank və s. informasiya sistemləri informasiya sistemlərinin hansı əlamətə görə təsnifləndirilməsinə aiddir?

- ☐ resurslardan istifadə edilməsi dərəcəsinə görə
- ☒ iqtisadi obyektlərin fəaliyyət göstərdiyi sahələrə görə
- ☐ dövlətin idarə edilməsi səviyyələrinə görə
- ☐ idarəetmə proseslərinin növünə görə
- ☐ informasiya proseslərinin avtomatlaşdırılması dərəcəsinə görə

352 Respublika, ərazi və bələdiyyə sistemləri informasiya sistemlərinin hansı əlamətə görə təsnifləndirilməsinə aiddir?

- ☐ resurslardan istifadə edilməsi dərəcəsinə görə
- ☒ dövlətin idarə edilməsi səviyyələrinə görə
- ☐ idarəetmə proseslərinin növünə görə
- ☐ iqtisadi obyektlərin fəaliyyət göstərdiyi sahələrə görə
- ☐ informasiya proseslərinin avtomatlaşdırılması dərəcəsinə görə

353 Texnoloji prosesləri idarə edən İS, təşkilati idarəetmə üçün İS, korporativ İS, integrallaşdırılmış İS, elmi tədqiqatlar üçün İS, öyrədici İS informasiya sistemlərinin hansı əlamətə görə təsnifləndirilməsinə aiddir?

- ☐ resurslardan istifadə edilməsi dərəcəsinə görə
- ☐ iqtisadi obyektlərin fəaliyyət göstərdiyi sahələrə görə
- ☐ dövlətin idarə edilməsi səviyyələrinə görə
- ☒ idarəetmə proseslərinin növünə görə
- ☐ informasiya proseslərinin avtomatlaşdırılması dərəcəsinə görə

354 Öyrədici informasiya sistemlərinə aid olan mülahizəni göstərin:

- ☐ Bölmələri, filialları, ofisləri və s. əraziyə görə bir-birindən ayrı yerləşən iri müəssisənin bütün funksiyalarını avtomatlaşdırmaq üçün yaradılır.
- ☐ İqtisadi obyektin bütün funksiyalarını avtomatlaşdırmaq üçün nəzərdə tutulur və onun fəaliyyətinin bütün dövrlərini əhatə edir.
- ☐ İdarəetmə heyətinin funksiyalarını avtomatlaşdırmaq üçün qurulur.
- ☐ Elmi tədqiqatların informasiya təminatını və riyazi-iqtisadi metodlar və modellər əsasında elmi-tədqiqat məsələlərini həll etmək üçün nəzərdə tutulur.
- ☒ Təhsil sistemində mütəxəssislərin hazırlanması, müxtəlif sahələr üzrə işçilərin yenidən hazırlanması və ixtisaslarının artırılması üçün istifadə edilir.

355 Elmi tədqiqatlar üçün informasiya sistemlərinə aid olan mülahizəni göstərin:

- ☐ Bölmələri, filialları, ofisləri və s. əraziyə görə bir-birindən ayrı yerləşən iri müəssisənin bütün funksiyalarını avtomatlaşdırmaq üçün yaradılır.
- ☐ İqtisadi obyektin bütün funksiyalarını avtomatlaşdırmaq üçün nəzərdə tutulur və onun fəaliyyətinin bütün dövrlərini əhatə edir.
- ☐ Müxtəlif texnoloji proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulur.
- ☐ İdarəetmə heyətinin funksiyalarını avtomatlaşdırmaq üçün qurulur.
- ☒ Elmi tədqiqatların informasiya təminatını və riyazi-iqtisadi metodlar və modellər əsasında elmi-tədqiqat məsələlərini həll etmək üçün nəzərdə tutulur.

356 Sistem nədir?

- ☐ zamana və məkana görə birləşmiş hər hansı elementlər çoxluğu.
- ☐ doğru variant yoxdur
- ☐ altsistemlərin məcmusu
- ☒ vahid məqsədə təbə olan qarşılıqlı əlaqəli elementlər yığımıdır;
- ☐ bu və ya digər dövlətin milli sərhəddi daxilində yerləşən insanlar yığımıdır;

357 İnformasiya bazarının komponentləri –bu:

- ☐ texniki proqram vasitələri

- ☐ proqram-aparat vasitələri
- ☐ texniki, proqram vasitələri və informasiya texnologiyaları;
- ☐ informasiya məhsulu və xidməti göndərənlər barədə sorğu vasitələri, həmçinin informasiyaya aid informasiya-hüquqi sənədlər.
- ☒ bütün burada sadalananlar;

358 İnformasiya bazarı-bu:

- ☐ doğru variant yoxdur
- ☐ aktiv dövlət nəzarətilə EHM və EHM-in qurğularının istehsalı, satışı və alışıdır;
- ☐ İnternet vasitəsilə göstərilən pullu xidmətdir.
- ☒ kommersiya əsasında intellektual əmək məhsullarının ticarəti üzrə iqtisadi, hüquqi və təşkilatı münasibətlər sistemidir;
- ☐ qurğuların satışı

359 İnformasiya məhsulu nədir?

- ☐ istifadəçiyə təqdim olunan informasiya xidmətidir;
- ☐ istifadəçiyə çatdırılmış məlumatdır;
- ☐ giriş informasiya
- ☐ informasiya
- ☒ insanın intellektual fəaliyyətinin nəticəsidir;

360 İnformasiyalaşdırılmış cəmiyyət nədir?

- ☐ doğru variant yoxdur
- ☐ insan cəmiyyətidir;
- ☐ Azərbaycan cəmiyyətidir;
- ☒ Əksər işləyənlər informasiyanın çevrilməsilə məşğuldur.
- ☐ Rusiya cəmiyyətidir;

361 Zamanın bölünməsi rejimində iş real zaman rejimindəki işdən nə ilə fərqlənir?

- ☐ proqramlaşdırma sistemilə.
- ☐ tapşırığın formalaşması üsulu ilə;
- ☐ faylların təşkili üsulu ilə;
- ☒ idarəetməyə verilmək üçün əlavənin seçilmə üsulu ilə;
- ☐ interfeyslə;

362 Avtomatlaşdırılmış iş yeri-bu:

- ☐ predmet əlavəsi üzrə konsultantın iş yeri və müəssisənin avtomatlaşdırılmasıdır;
- ☐ tətbiqi proqram paketidir;
- ☐ elektron ofisdır;
- ☒ iş yerində yerləşən və predmet əlavələri ilə təchiz olunmuş kompyuterdir;
- ☐ inteqrasiya olunmuş əlavədir;

363 Paket texnologiyası-bu:

- ☐ verilənlərin paketdə birləşdirilməsi üsuludur.
- ☒ istifadəçinin müdaxiləsi olmadan proqramın yerinə yetirilməsidir;
- ☐ zamanın bölünməsi rejimində işdir;
- ☐ interaktiv texnologiyadır;
- ☐ real zamanda işdir;

364 İnformasiya texnologiyası (İT) ilə informasiya sistemi (İS) anlayışları arasında nə kimi münasibət vardır?

- ☐ doğru variant yoxdur
- ☐ İT İS-dən ayrıca olaraq realizə oluna bilməz.

- ☐ İT İS-dən asılı deyil;
- ☐ İT mühitində baş verən dəyişikliyə paralel olaraq İS dəyişir.
- ☒ İT İS çərçivəsində realizə olunur;

365 İnformasiyanın toplanması, emalı və verilməsi texnologiyası –bu:

- ☐ predmet oblastının texnologiyasıdır;
- ☐ kompyuter texnologiyasıdır;
- ☐ təminədiçi texnologiyadır;
- ☐ funksional texnologiyadır;
- ☒ informasiya texnologiyasıdır;

366 Bunlardan hansı texnologiyanın komponenti deyil?

- ☐ informasiya resursu.
- ☐ kadr resursu;
- ☐ maliyyə;
- ☒ hazır məhsul;
- ☐ muhasibat

367 Texnologiyada hansı resurslar iştirak etməlidir?

- ☐ kadr.
- ☐ maliyyə;
- ☒ hamısı;
- ☐ informasiya;
- ☐ maddi;

368 ERP ... plamlaşdırılması sistemidir.Nöqtələrin yerinə düzgün cavabı yazın.

- ☐ heç biri
- ☐ maddi əşyaların
- ☐ maliyyə resurslarının;
- ☐ istehsal resurslarının;
- ☒ müəssisənin resurslarının;

369 Maddi resursların planlaşdırılmasının informasiya sistmləri adlanır:

- ☐ PRM
- ☐ LRP
- ☐ PMR
- ☐ CSRP
- ☒ MRP

370 Hansı informasiya sistemləri informasiya proseslərinin insanın iştirakı olmadan avtomatik yerinə yetirilməsi ilə xarakterizə olunur?

- ☐ korporativ İS
- ☒ avtomatik İS
- ☐ öyrədiçi İS
- ☐ əl İS
- ☐ avtomatlaşdırılmış İS

371 Hansı informasiya sistemləri insan-maşın sistemləri olub, müxtəlif tip müəssisə və təşkilatlarda idarəetmə qərarlarının qəbulu üçün informasiyanın toplanması, saxlanması, emalı və ötürülməsi proseslərini avtomatlaşdırır?

- ☐ korporativ İS
- ☒ avtomatlaşdırılmış İS

- ☐ öyrədici İS
- ☐ əl İS
- ☐ avtomatik İS

372 Hansı informasiya sistemində müasir texniki vasitələr olmur və bütün əməliyyatlar əvvəlcədən hazırlanmış metodika ilə insan tərəfindən yerinə yetirilir?

- ☐ avtomatik İS
- ☐ avtomatlaşdırılmış İS
- ☐ öyrədici İS
- ☐ korporativ İS
- ☒ əl İS

373 İnformasiya proseslərinin avtomatlaşdırılması dərəcəsinə görə informasiya sistemləri neçə sinfə bölünür?

- ☐ 6.0
- ☒ 3.0
- ☐ 4.0
- ☐ 2.0
- ☐ 5.0

374 Hansı informasiya sistemi təhsil sistemində mütəxəssislərin hazırlanması, müxtəlif sahələr üzrə işçilərin yenidən hazırlanması və ixtisaslarının artırılması üçün istifadə edilir?

- ☐ elmi tədqiqatlar üçün İS
- ☒ öyrədici İS
- ☐ korporativ İS
- ☐ təşkilati idarəetmə üçün İS
- ☐ inteqrallaşdırılmış İS

375 Hansı informasiya sistemi elmi tədqiqatların informasiya təminatını və riyazi-iqtisadi metodlar və modellər əsasında elmi-tədqiqat məsələlərini həll etmək üçün nəzərdə tutulur?

- ☐ inteqrallaşdırılmış İS
- ☒ elmi tədqiqatlar üçün İS
- ☐ təşkilati idarəetmə üçün İS
- ☐ texnoloji prosesləri idarə edən İS
- ☐ korporativ İS

376 Dövlətin idarə edilməsi səviyyələrinə görə informasiya sistemləri neçə sinfə bölünür?

- ☐ 6.0
- ☒ 3.0
- ☐ 4.0
- ☐ 2.0
- ☐ 5.0

377 Əl, avtomatlaşdırılmış və avtomatik İS-lər informasiya sistemlərinin hansı əlamətə görə təsnifləndirilməsinə aiddir?

- ☐ resurslardan istifadə edilməsi dərəcəsinə görə
- ☒ informasiya proseslərinin avtomatlaşdırılması dərəcəsinə görə
- ☐ dövlətin idarə edilməsi səviyyələrinə görə
- ☐ idarəetmə proseslərinin növünə görə
- ☐ iqtisadi obyektlərin fəaliyyət göstərdiyi sahələrə görə

378 Dövlətin idarə edilməsi səviyyələrinə görə informasiya sistemlərinin təsnifatını göstərin: 1. respublika; 2. şəhər; 3. ərazi; 4. rayon 5. bələdiyyə sistemləri

- ☐ 2, 3, 4
- ☒ 1, 3, 5
- ☐ 1, 2, 5
- ☐ 2, 3, 5
- ☐ 1, 4, 5

379 İnformasiya texnologiyaları hansı əlamətlərə görə təsnifata bölünür?

- ☐ İnformasiya texnologiyaları reallaşdırılan texnoloji əməliyyatların sinfinə görə təsnifata bölünür.
- ☒ Sadalananların hamısı doğrudur.
- ☐ İnformasiya texnologiyaları predmet sahəsinin tipinə görə təsnifata bölünür.
- ☐ İnformasiya texnologiyaları şəbəkənin qurulma üsuluna görə təsnifata bölünür.
- ☐ İnformasiya texnologiyaları istifadəçi interfeysinin tipinə görə təsnifata bölünür.

380 İnformasiya texnologiyaları hansı əlamətlərə görə təsnifata bölünür?

- ☐ İnformasiya texnologiyaları reallaşdırılan texnoloji əməliyyatların sinfinə görə təsnifata bölünür.
- ☒ Sadalananların hamısı doğrudur.
- ☐ İnformasiya texnologiyaları predmet sahəsinin tipinə görə təsnifata bölünür.
- ☐ İnformasiya texnologiyaları texnoloji proseslərin mərkəzləşdirilməsi dərəcəsinə görə təsnifata bölünür.
- ☐ İnformasiya texnologiyaları idarəetmə məsələlərinin əhatə dərəcəsinə görə təsnifata bölünür.

381 Müəssisənin idarə edilməsində həll olunan məsələlərə aid olanı göstərin:

- ☐ Müəssisənin xarici istifadəçilərinə informasiya təqdim etməyə yönəlmiş məsələlər
- ☒ Sadalanan cavabların hamısı doğrudur.
- ☐ Müəssisənin (korporasiyanın) gələcək fəaliyyəti və inkişafı ilə bağlı olan strateji qərarların qəbulu üçün həll olunan məsələlər.
- ☐ Taktiki qərarların qəbulu üçün həll olunan texniki-iqtisadi məsələlər.
- ☐ Bu qrupa müəssisənin funksional altsistemlərində həll olunan operativ idarəetmə məsələləri daxildir.

382 Fəaliyyət sahəsi Hakimiyyət orqanları olan müəssisələr hansılardır?

- ☐ dəmiryol nəqliyyatı, avtomobil nəqliyyatı, su nəqliyyatı, hava nəqliyyatı
- ☒ yerli, ərazi, respublika
- ☐ səhiyyə, təhsil
- ☐ vergi orqanları, sosial təminat orqanları, gömrük xidmətləri
- ☐ banklar, reklam agentlikləri, turizm

383 DATA MINING texnologiyasının əsas xarakteristikası hansıdır?

- ☐ istifadəçiyə maksimum dərəcədə yönələn texnologiya
- ☒ sadalananların hamısı doğrudur
- ☐ modelləşdirmə və analiz üçün instrumental vasitələrin olması
- ☐ nəticələri çətin proqnozlaşdırılan problemlərin həllinin mümkünlüyü
- ☐ şərtlərin dəyişməsinə çeviklik və adaptivlik

384 İT-nin təşkili strategiyasının seçilməsi hansı faktorla təyin olunmur?

- ☐ istehsalat təsərrüfat və ya digər fəaliyyət
- ☒ müəssisənin başqa müəssisələrlə - şirkətlərlə əlaqəsi
- ☐ müəssisənin və ya təşkilatın tipi
- ☐ müəssisənin və ya təşkilatın fəaliyyət sahəsi
- ☐ müəssisənin (təşkilatın) miqyası

385 İT-nin təşkili strategiyasının seçilməsi hansı faktorla təyin olunur?

- ☒ sadalanan cavabların hamısı doğrudur
- ☐ müəssisənin (təşkilatın) miqyası

- ☐ istehsalat-təsərrüfat və ya digər fəaliyyət
- ☐ müəssisənin və ya təşkilatın fəaliyyət sahəsi
- ☐ müəssisənin və ya təşkilatın tipi

386 İnformasiya texnologiyaları təsnifat əlamətləri ilə sistemləşdirilən hansı faktorlardan asılıdır?

- ☐ predmet sahəsinin tipi
- ☐ texnoloji proseslərin mərkəzləşdirilməsi dərəcəsi
- ☐ reallaşdırılan texnoloji əməliyyatların sinfi
- ☐ idarəetmə məsələlərinin əhatə dərəcəsi
- ☒ sadalananların hamısı doğrudur

387 Qərar qəbulətmənin operativ səviyyəsinin məqsədlərinə aid olanı göstərin:

- ☐ qoyulan məqsədlərə nail olmaq üçün lazımi resursların seçilməsi
- ☐ müəssisənin inkişafının perspektiv istiqamətlərinin qiymətləndirilməsi
- ☐ müəssisənin bütövlükdə dayanıqlı fəaliyyətinin təmini
- ☐ müəssisənin inkişafının perspektiv istiqamətlərinin qiymətləndirilməsi;
- ☒ istehsalatın cari vəziyyəti ilə planlaşdırılmış vəziyyəti arasındakı fərqlərin qeydiyyatı, toplanması və analizi

388 Qərar qəbulətmənin taktiki səviyyəsinin məqsədlərinə aid olanı göstərin:

- ☐ müəssisənin inkişafının perspektiv istiqamətlərinin qiymətləndirilməsi
- ☐ qoyulan məqsədlərə nail olmaq üçün lazımi resursların seçilməsi və qiymətləndirilməsi
- ☒ Müəssisənin bütövlükdə dayanıqlı fəaliyyətinin təmini
- ☐ səpmələrin aradan qaldırılması və ya minimumlaşdırılması üçün qərarların hazırlanması və reallaşdırılması
- ☐ istehsalatın cari vəziyyəti ilə planlaşdırılmış vəziyyəti arasındakı fərqlərin qeydiyyatı, toplanması və analizi

389 Doğru olmayanı göstərin:

- ☐ Müxtəlif fəaliyyət sahələrinə aid kiçik müəssisələrdə informasiyanın toplanması, firmanın fəaliyyətinə uyğun istiqamətdə verilənlər bazalarının qurulması, istifadəçilərin öz aralarında və digər müəssisələrlə əlaqə yaradılması üçün telekommunikasiya mühiti
- ☐ Strateji səviyyədə qərar qəbulətməni dəstəkləyən IT müəssisənin idarə edilməsinin yuxarı səviyyəsində strukturlaşdırılmamış məsələlərin həllinə kömək edir.
- ☒ Orta ölçülü müəssisə və təşkilatlarda idarəetmə heyəti üçün elektron sənəd dövriyyəsinin təşkili və onun konkret biznes-proseslərə bağlanması heç bir əhəmiyyət kəsb etmir
- ☐ İri müəssisələrdə informasiya texnologiyası telekommunikasiya vasitələrindən kliyent server, çoxserverli və paylanmış arxitekturaların kombinasiyası ilə təşkil edilmiş korporativ şəbəkələrdən ibarət müasir aparat-proqram kompleksi əsasında reallaşdırılır.
- ☐ İdarəetmə aparatının əsas vəzifəsi müəssisədəki və xarici mühitdəki situasiyaları analiz etmək və müəssisənin fəaliyyətinin strateji, orta və qısamüddətli planlaşdırılması üzrə qərarlar qəbul etməkdən ibarətdir.

390 İnformasiya texnologiyalarının təsnifatına bölünməsi hansı faktordan asılı deyil?

- ☐ reallaşdırılan texnoloji əməliyyatların sinfindən
- ☐ idarəetmə məsələlərinin əhatə dərəcəsindən
- ☐ texnoloji proseslərin mərkəzləşdirilməsi dərəcəsindən
- ☐ predmet sahəsinin tipindən
- ☒ İnformasiyanın aktuallığından

391 Qərar qəbulətmə üçün plan məsələləri neçə səviyyədə reallaşdırılır?

- ☐ 4.0
- ☐ 2.0
- ☐ 6.0
- ☐ 5.0
- ☒ 3.0

392 Fəaliyyət sahəsi Xidmət sahəsi olan müəssisələr hansılardır?

- ☐ dəmiryol nəqliyyatı, avtomobil nəqliyyatı, su nəqliyyatı, hava nəqliyyatı
- ☐ yerli, ərazi, respublika
- ☐ vergi orqanları, sosial təminat orqanları, gömrük xidmətləri
- ☒ banklar, reklam agentlikləri, turizm
- ☐ səhiyyə, təhsil

393 Fəaliyyət sahəsi Dövlət xidmətləri olan müəssisələr hansılardır?

- ☐ dəmiryol nəqliyyatı, avtomobil nəqliyyatı, su nəqliyyatı, hava nəqliyyatı
- ☐ yerli, ərazi, respublika
- ☐ səhiyyə, təhsil
- ☒ vergi orqanları, sosial təminat orqanları, gömrük xidmətləri
- ☐ banklar, kommersiya sığorta orqanları, klirinq müəssisələri

394 Dövlət müəssisələrinə hansı müəssisələr aiddir?

- ☐ vergi orqanları, sosial təminat orqanları, gömrük xidmətləri
- ☐ yerli, ərazi, respublika
- ☐ dəmiryol nəqliyyatı, avtomobil nəqliyyatı, su nəqliyyatı, hava nəqliyyatı
- ☐ banklar, kommersiya sığorta orqanları, klirinq müəssisələri
- ☒ səhiyyə, təhsil

395 İdarəetmə məsələlərinin əhatə dərəcəsinə görə informasiya texnologiyalarına aid olmayanı göstərin:

- ☐ idarəetmə funksiyalarının avtomatlaşdırılması
- ☐ kompüter texnikasından istifadə etməklə informasiyanın avtomatlaşdırılmış emalı
- ☐ doğru cavab yoxdur
- ☐ qərar qəbulətməni dəstəkləyən informasiya texnologiyası
- ☒ İnformasiyanın axtarışı

396 Şəbəkə verilənlər bazasının reallaşdırılması üçün hansı sistemdən istifadə edilir?

- ☒ SYBASE
- ☐ MS Publisher
- ☐ FrameMaker
- ☐ Ami Pro
- ☐ Quattro Pro

397 Şəbəkə verilənlər bazasının reallaşdırılması üçün hansı sistemdən istifadə edilir?

- ☐ Macromedia Freehand
- ☐ Ami Pro
- ☐ DATA MINING
- ☒ INFORMIX
- ☐ Quattro Pro

398 Şəbəkə verilənlər bazasının reallaşdırılması üçün hansı sistemdən istifadə edilir?

- ☐ Macromedia Freehand
- ☐ Quattro Pro
- ☐ Ami Pro
- ☐ DATA MINING
- ☒ SQL Server

399 İnformasiya texnologiyasının əsas xarakterik cəhəti nədir?

- ☐ Verilənlərin formatlaşması
- ☐ İnformasiyanın qəbulu
- ☐ Verilənlər bazasının idarə edilməsi

- ☒ Verilmiş alqoritm üzrə verilənlərin emalı
- ☐ İnformasiyanın çevrilməsi

400 İnformasiya sisteminin fəaliyyət sxemində xarici mühit nə deməkdir?

- ☐ şirkətdə konkret ixtisaslaşma çərçivəsində qərarların hazırlanması və qəbul edilməsi məqsədilə verilənlərin məqsəduyğun çevrilməsi və emalı
- ☐ cəmiyyətdə fiziki və hüquqi şəxslərin davranışını tənzimləyən formal qanun və qaydalar məəcəlləsi
- ☐ informasiya sistemindən informasiyanın istifadə olunma yerinə görə təsviri
- ☒ şirkətin fəaliyyətinə təsir göstərən və göstərə biləcək bilavasitə əlaqədə olan obyekt və amillər çoxluğu
- ☐ girişin qiymətləndirilməsi üçün mütəxəssislərin istifadə etdiyi çıxış informasiya

401 Korporativ informasiya sistemləri bunlardan birinə imkan vermir:

- ☐ toplanmış biliyi formallaşmış prosedur və həll alqoritmi şəklində ümumiləşdirməyə
- ☐ bugünkü günün tələblərinə uyğun olmağa
- ☒ sistemin sturukturunu yez dəyişməyə
- ☐ daima təkmilləşdirilməyə və inkişaf etdirilməyə
- ☐ müəyyən təcrübə və bilik toplamağa

402 İİS-nin funksional alt sisteminin dəqiq tərifini göstərin:

- ☐ heç biri
- ☐ iqtisadi məsələlər kompleksidir ki,iqtisadi məsələlr arasında yüksək dərəcədə informasiya mübadiləsi olunur
- ☐ iqtisadi məsələlər kompleksidir ki,funksional məsələlr arasında yüksək dərəcədə informasiya mübadiləsi olunur
- ☒ iqtisadi məsələlər kompleksidir ki,məsələlr arasında yüksək dərəcədə infor-masiya mübadiləsi olunur
- ☐ iqtisadi məsələlər kompleksidir ki,təsərrüfat-istehsal məsələlr arasında yüksək dərəcədə informasiya mübadiləsi olunur

403 Müəssisənin informasiya sistemi bunları əlaqələndirir:

- ☐ xarici və daxili mühiti , obyekt ,subyekt və idarəetmə sistemlərini
- ☐ xarici və daxili mühiti , obyekt və idarəetmə subyektini
- ☐ xarici və daxili mühiti , obyekt və idarəetmə sistemini
- ☒ xarici mühiti,obyekt - idarəetmə sistemini
- ☐ doğru variant yoxdur

404 İqtisadi informasiya sisteminin(İİS) funksional alt sistemi-bu

- ☐ texnoloji proses yığımı
- ☐ funksional məsələlər kompleksidir ki, məsələlər arasında yüksək dərəcədə informasiya əlaqəsi vardır
- ☐ funksional məsələlər kompleksidir ki, məsələlər arasında aşağı dərəcədə informasiya əlaqəsi vardır
- ☒ iqtisadi məsələlər kompleksidir ki,məsələlər arasında yüksək dərəcədə informasiya əlaqəsi vardır
- ☐ məsələlər kompleksidir ki,məsələlər arasında aşağı dərəcədə informasiya əlaqəsi vardır

405 İS-nin təyinatı :

- ☐ istifadə olunan İS-də informasiya axınının və onun müəssisənin bütün sturukturuna təsirini qiymətləndirmək
- ☐ uyğun təşkilati təminatın yaradılması
- ☐ mümkün informasiya əsasında qərar qəbul etmək
- ☒ effektiv idarəetmənin təmini üçün daxil olan informasiyaların çeşidlənməsi
- ☐ doğru variant yoxdur

406 İS-yə zərərsiz olaraq yeni modulun birləşdirilməsinin mümkünlüyü adlanır:

- ☐ konstruktivlilik
- ☐ mobillilik
- ☐ sturukturluluq
- ☒ modulluluq
- ☐ ierarxiklik

407 İS-ni həmişəmi məsələnin həll aləti adlandırmaq olar?

- ☐ qerri-dəqiq
- ☐ bəzən
- ☒ bəli
- ☐ yalnız təcrübəli istifadəçi üçün
- ☐ xeyr

408 Təşkilatın informasiya sistemi(İS) ibarətdir:

- ☐ personallar
- ☐ informasiyanın toplanması vasitələri
- ☐ informasiyanın otürülməsi vasitələri
- ☒ bütün cavablar doğrudur
- ☐ informasiyanın emalı vasitələri

409 informasiyanın mərkəzləşmiş emalı xarakterizə olunur:

- ☐ emal vaxtı hesablama resurslarının bir neçə yerə bölünməsi ilə
- ☐ istifadəçilərin emal olunmamış informasiyanın ötürməsilə
- ☐ informasiyanı emal etdikdən sonra baş kompyutərə ötürən bir neçə EHM-in olması ilə
- ☒ resursların vahid mərkəzə cəmlənməsilə
- ☐ doğru variant yoxdur

410 İnformasiyanın ötürülmə forması bunlardan hansıdır?

- ☐ giriş
- ☐ məktub
- ☐ hesabat
- ☒ məlumat
- ☐ çıxış

411 İlkin(emal olunmayan)informasiya bunlardan birinə imkan vermir

- ☐ təşkilatın cari vəziyyətinə,onun bölmələrinə və oradakı proseslərə nəzarəti həyata keçirmək
- ☐ strateji,taktiki və operativ məqsədi və təşkilatın məsələsini təyin etmək
- ☐ əsaslandırılmış və zamanında edilmiş qərar qəbul etmək
- ☒ bütün emal olunmamış informasiyadan istifadə edərək ən yaxşı qərar qəbul etmək
- ☐ doğru variant yoxdur

412 Maşındaxili informasiya təminatına aid olmayanı göstərin:

- ☐ verilənlər anbarları
- ☒ təsnifat və kodlaşdırma sistemi
- ☐ fayllar
- ☐ biliklər bazaları
- ☐ verilənlər bazaları

413 «Access» VBİS-in hansı modelə aid olduğunu təyin edin:

- ☐ obyektönlü verilənlər bazası
- ☒ relyasiya verilənlər bazası
- ☐ iyerarxik verilənlər bazası
- ☐ postrelyasiya verilənlər bazası
- ☐ şəbəkə verilənlər bazası

414 SQL nədir?

- ☐ veb-səhifələri proqramlaşdırma dilidir

- ☒ sorğuların strukturlaşdırılmış dilidir
- ☐ aşağı səviyyəli proqramlaşdırma dilidir
- ☐ verilənlər bazasını nişanlama dilidir
- ☐ yüksək səviyyəli proqramlaşdırma dilidir

415 İnformasiya axını nədir?

- ☐ standart formalı sənədlər və onların tərtibat qaydalarının qarşılıqlı əlaqəli kompleksidir
- ☒ KİS-in məsələlərinin həlli üçün istifadə edilən qarşılıqlı əlaqəli sosial, iqtisadi, texniki və texnoloji göstəricilər toplusudur
- ☐ həmcins adların, yəni təsnif edilən obyektlərin və onların kod işarələrinin sistemləşdirilmiş siyahısıdır
- ☐ istifadə edilən qarşılıqlı əlaqəli sosial, iqtisadi, texniki və texnoloji göstəricilər toplusudur
- ☐ idarəetmə sistemində dövr edən bütün sənədlər toplusudur

416 Sənədləşdirmə sistemi nədir?

- ☐ hər hansı konkret iqtisadi hesablamalara aid olan və yerlərini dəyişən verilənlər toplusudur
- ☒ KİS-in məsələlərinin həlli üçün istifadə edilən qarşılıqlı əlaqəli sosial, iqtisadi, texniki və texnoloji göstəricilər toplusudur
- ☐ həmcins adların, yəni təsnif edilən obyektlərin və onların kod işarələrinin sistemləşdirilmiş siyahısıdır
- ☐ qarşılıqlı əlaqəli sosial, iqtisadi, texniki və texnoloji göstəricilər toplusudur
- ☐ standart formalı sənədlər və onların tərtibat qaydalarının qarşılıqlı əlaqəli kompleksidir

417 Unifikasiya olunmuş sənədləşdirmə sistemi nədir?

- ☐ hər hansı konkret iqtisadi hesablamalara aid olan və yerlərini dəyişən verilənlər toplusudur
- ☒ KİS-in məsələlərinin həlli üçün istifadə edilən qarşılıqlı əlaqəli sosial, iqtisadi, texniki və texnoloji göstəricilər toplusudur
- ☐ Həmcins adların, yəni təsnif edilən obyektlərin və onların kod işarələrinin sistemləşdirilmiş siyahısıdır
- ☐ Məsələlərinin həlli üçün istifadə edilən qarşılıqlı əlaqəli sosial, iqtisadi, texniki və texnoloji göstəricilər toplusudur
- ☐ idarəetmə sistemində dövr edən bütün sənədlər toplusudur

418 Təsnifat siyahısı nədir?

- ☐ hər hansı konkret iqtisadi hesablamalara aid olan və yerlərini dəyişən verilənlər toplusudur
- ☒ KİS-in məsələlərinin həlli üçün istifadə edilən qarşılıqlı əlaqəli sosial, iqtisadi, texniki və texnoloji göstəricilər toplusudur
- ☐ idarəetmə sistemində dövr edən bütün sənədlər toplusudur
- ☐ Qarşılıqlı əlaqəli istənilən elementinin yığılıdır ki, ya məqsədli fəaliyyətə, ya da izolə edilmiş ətraf mühitə nisbətən öz inkişaf qanunlarına malikdir;
- ☐ standart formalı sənədlər və onların tərtibat qaydalarının qarşılıqlı əlaqəli kompleksidir

419 Göstəricilər sistemi nədir?

- ☐ hər hansı konkret iqtisadi hesablamalara aid olan və yerlərini dəyişən verilənlər toplusudur
- ☒ KİS-in məsələlərinin həlli üçün istifadə edilən qarşılıqlı əlaqəli sosial, iqtisadi, texniki və texnoloji göstəricilər toplusudur
- ☐ idarəetmə sistemində dövr edən bütün sənədlər toplusudur
- ☐ həmcins adların, yəni təsnif edilən obyektlərin və onların kod işarələrinin sistemləşdirilmiş siyahısıdır
- ☐ standart formalı sənədlər və onların tərtibat qaydalarının qarşılıqlı əlaqəli kompleksidir

420 Obyektin, hadisənin (prosesin) keyfiyyət və kəmiyyət xarakteristikalarını əks etdirən məntiqi mülahizə necə adlanır?

- ☐ informasiya massivi
- ☒ göstərici
- ☐ fayl
- ☐ rekvizit
- ☐ sənəd

421 Məzmununa görə rekvizitlərin hansı tipləri var? 1. əsas; 2. əlavə; 3. köməkçi; 4. əlamət; 5. xüsusi

- ☐ 4, 5
- ☒ 1, 4
- ☐ 3, 5
- ☐ 1, 2
- ☐ 1, 3

422 Doğru olmayanı göstərin:

- ☐ Bir sıra hallarda kompüter özü ona daxil edilən obyektləri kodlaşdırır
- ☒ Kod yalnız rəqəmlərdən ibarət ola bilər
- ☐ Kod kodlaşdırma sistemi tərəfindən qoyulan qaydalara uyğun olaraq obyektin işarə və ya işarələr qrupu şəklində ifadə edilmiş şərti işarəsidir.
- ☐ Təsnifat siyahısı həmcins adların, yəni təsnif edilən obyektlərin və onların kod işarələrinin sistemləşdirilmiş siyahısıdır.
- ☐ Ən sadə kodlaşdırma sistemi sıralamadır

423 Doğru olmayanı göstərin:

- ☐ Kodların əsas vəzifəsi kompüterdə verilənlərin qruplaşdırılmasını təmin etmək, qruplaşdırma əlamətlərinə görə yekun göstəricilərini əldə etməyi, informasiyanın saxlanması, axtarışı, seçilməsi və ötürülməsi proseslərinin yerinə yetirilməsini asanlaşdırmaqdır
- ☒ Lokal təsnifat siyahılarının hazırlanması 2 mərhələdə aparılır
- ☐ Kodlaşdırmada əsas məqsəd obyektləri birmənalı təyin etmək və kodlaşdırılan informasiyanın düzgünlüyünü təmin etməkdir
- ☐ Obyektlərə kod işarələrinin verilmə prosesinə kodlaşdırma deyilir
- ☐ İqtisadi informasiyanın emalında çox vaxt mnemokodlardan, ştrix-kodlardan istifadə edilir

424 İdarəetmə informasiyası stabilliyinə görə necə təsnifata bölünür?

- ☐ keçmiş, cari və gələcək hadisələr haqqında
- ☒ dəyişən və şərti-dəyişməyən
- ☐ rəqəm tipli və hərf tipli
- ☐ ilkin və törəmə
- ☐ daxil olan və xaric olan

425 İdarəetmə informasiyası hərəkət istiqamətinə görə necə təsnifata bölünür?

- ☐ keçmiş, cari və gələcək hadisələr haqqında
- ☒ daxil olan - xaric olan
- ☐ şifahi və sənədləşdirilmiş
- ☐ ilkin və törəmə
- ☐ rəqəm tipli və hərf tipli

426 İnformasiya massivi nədir?

- ☐ Həmcins adların, yəni təsnif edilən obyektlərin və onların kod işarələrinin sistemləşdirilmiş siyahısıdır.
- ☒ Müəyyən əlamətə görə (məsələn, hesabat dövrünə görə) bir yerdə yığılmış həmcins (eyni strukturlu) sənədlər qrupudur.
- ☐ Obyektin, hadisənin keyfiyyət və kəmiyyət xarakteristikalarını əks etdirən məntiqi mülahizədir.
- ☐ Aşağı səviyyəli informasiya vahididir.
- ☐ KİS-in məsələlərinin həlli üçün istifadə edilən qarşılıqlı əlaqəli sosial, iqtisadi, texniki və texnoloji göstəricilər toplusudur.

427 Göstərici nədir?

- ☐ Müəyyən əlamətə görə (məsələn, hesabat dövrünə görə) bir yerdə yığılmış həmcins (eyni strukturlu) sənədlər qrupudur.
- ☒ Obyektin, hadisənin (prosesin) keyfiyyət və kəmiyyət xarakteristikalarını əks etdirən məntiqi mülahizədir.

- ☐ KİS-in məsələlərinin həlli üçün istifadə edilən qarşılıqlı əlaqəli sosial, iqtisadi, texniki və texnoloji göstəricilər toplusudur.
- ☐ Aşağı səviyyəli informasiya vahididir.
- ☐ Həmcins adların, yəni təsnif edilən obyektlərin və onların kod işarələrinin sistemləşdirilmiş siyahısıdır.

428 Keçmiş, cari və gələcək hadisələr haqqında informasiya idarəetmə informasiyasının hansı əlamətə görə təsnifatına aiddir?

- ☐ idarəetmə funksiyalarına görə
- ☒ yaranma vaxtına görə
- ☐ qeydiyyat üsuluna görə
- ☐ yaranma mənbəyinə görə
- ☐ hərəkət istiqamətinə görə

429 Daxil olan və xaric olan informasiya idarəetmə informasiyasının hansı əlamətə görə təsnifatına aiddir?

- ☐ idarəetmə funksiyalarına görə
- ☒ hərəkət istiqamətinə görə
- ☐ qeydiyyat üsuluna görə
- ☐ yaranma mənbəyinə görə
- ☐ sabitliyə görə

430 Dəyişən və şərti-dəyişməyən informasiya idarəetmə informasiyasının hansı əlamətə görə təsnifatına aiddir?

- ☐ idarəetmə funksiyalarına görə
- ☒ sabitliyə görə
- ☐ qeydiyyat üsuluna görə
- ☐ yaranma mənbəyinə görə
- ☐ yaranma vaxtına görə

431 Rəqəm və hərf tipli informasiya idarəetmə informasiyasının hansı əlamətə görə təsnifatına aiddir?

- ☐ idarəetmə funksiyalarına görə
- ☒ İfadə üsuluna görə
- ☐ qeydiyyat üsuluna görə
- ☐ yaranma mənbəyinə görə
- ☐ yaranma vaxtına görə

432 Şifahi və sənədləşdirilmiş informasiya idarəetmə informasiyasının hansı əlamətə görə təsnifatına aiddir?

- ☐ idarəetmə funksiyalarına görə
- ☐ yaranma mənbəyinə görə
- ☐ hərəkət istiqamətinə görə
- ☒ qeydiyyat üsuluna görə
- ☐ yaranma vaxtına görə

433 İlkin və törəmə informasiya idarəetmə informasiyasının hansı əlamətə görə təsnifatına aiddir?

- ☐ hərəkət istiqamətinə görə
- ☐ idarəetmə funksiyalarına görə
- ☐ yaranma vaxtına görə
- ☒ Yaranma mənbəyinə görə
- ☐ qeydiyyat üsuluna görə

434 Üzərində hesabi əməliyyatlar aparılan rekvizitlər necə adlanır?

- ☐ köməkçi
- ☐ əlamət

- ☐ xüsusi
☒ əsas
☐ əlavə

435 Üzərində məntiqi əməliyyatlar aparılan rekvizitlər necə adlanır?

- ☐ əsas
☐ xüsusi
☒ əlamət
☐ köməkçi
☐ əlavə

436 Məzmununa görə rekvizitləri neçə tipə ayırırlar?

- ☐ 5.0
☐ 4.0
☐ 2.0
☐ 6.0
☒ 3.0

437 Aşağı səviyyəli informasiya vahidi nədir?

- ☐ sənəd
☒ rekvizit
☐ göstərici
☐ informasiya massivi
☐ fayl

438 İdarəetmə informasiyası hansı əlamətə görə təsnifata bölünür?

- ☐ idarəetmə funksiyalarına görə
☒ sadalananların hamısı doğrudur
☐ stabilliyə görə
☐ yaranma vaxtına görə
☐ ifadə üsuluna görə

439 İdarəetmə informasiyası hansı əlamətə görə təsnifata bölünür?

- ☐ qeydiyyat üsuluna görə
☐ yaranma mənbəyinə görə
☐ hərəkət istiqamətinə görə
☐ yaranma vaxtına görə
☒ sadalananların hamısı doğrudur

440 Təsnifat və kodlaşdırma sistemləri informasiya sisteminin hansı təminat altsisteminə aiddir?ç

- ☒ informasiya təminatı
☐ riyazi təminat
☐ proqram təminatı
☐ təşkilati təminat
☐ hüquqi təminat

441 İnformasiya təminatına aid olanı göstərin:

- ☐ unifikasiya olunmuş sənədləşdirmə sistemi
☐ göstəricilərin vahid sistemi
☐ informasiya axınları və ya sənəd dövriyyəsinin təşkilinin müxtəlif variantları
☒ sadalananların hamısı doğrudur
☐ iqtisadi informasiyanın təsnifatı və kodlaşdırılması sistemi

442 İnformasiya təminatına aid olmayanları göstərin:

- ☐ unifikasiya olunmuş sənədləşdirmə sistemi
- ☒ Tətbiqi proqramlar
- ☐ informasiya axınları və ya sənəd dövriyyəsinin təşkilinin müxtəlif variantları
- ☐ iqtisadi informasiyanın təsnifatı və kodlaşdırılması sistemi
- ☐ göstəricilərin vahid sistemi

443 Təsərrüfat uçotuna aid olanları göstərin: 1. operativ uçot; 2. faktiki uçot; 3. strateji uçot; 4. mühasibat uçotu; 5. statistik uçot

- ☐ 2, 3, 5
- ☐ 2, 4, 5
- ☐ 1, 2, 5
- ☐ 1, 2, 4
- ☒ 1, 3, 5

444 İnformasiya axınları və ya sənəd dövriyyəsinin təşkilinin müxtəlif variantları hansı təminat altsisteminə aiddir?

- ☐ təşkilati təminat
- ☐ proqram təminatı
- ☐ riyazi təminat
- ☐ hüquqi təminat
- ☒ informasiya təminatı

445 İdarəetmə informasiyası yaranma vaxtına görə necə təsnifata bölünür?

- ☐ rəqəm tipli və hərf tipli
- ☐ dəyişən və şərti-dəyişməyən
- ☐ ilkin və törəmə
- ☒ keçmiş, cari və gələcək hadisələr haqqında
- ☐ daxil olan və xaric olan

446 Rekvizit nədir?

- ☐ Müəyyən əlamətə görə yığılmış verilənlər toplusudur.
- ☐ KİS-in məsələlərinin həlli üçün istifadə edilən qarşılıqlı əlaqəli sosial, iqtisadi, texniki və texnoloji göstəricilər toplusudur
- ☒ Aşağı səviyyəli informasiya vahididir.
- ☐ Həmcins adların, yəni təsnif edilən obyektlərin və onların kod işarələrinin sistemləşdirilmiş siyahısıdır
- ☐ Obyektin, hadisənin (prosesin) keyfiyyət və kəmiyyət xarakteristikalarını əks etdirən məntiqi mülahizədir.

447 Obyektin kəmiyyət tərəfini xarakterizə edən rekvizitlər necə adlanır?

- ☐ xüsusi
- ☐ əlamət
- ☐ əlavə
- ☐ köməkçi
- ☒ əsas

448 Obyektin keyfiyyət tərəfini xarakterizə edən rekvizitlər necə adlanır?

- ☐ əlavə
- ☐ əsas
- ☐ köməkçi
- ☐ xüsusi
- ☒ əlamət

449 İstehsalı idarəetmə konturunun tərkib hissələrinə aid deyil:

- ☐ Valyuta əməliyyatları
- ☒ Marketingin idarə olunması
- ☐ İstehsalın əməli idarə olunması
- ☐ Texniki-iqtisadi planlaşdırma
- ☐ Faktiki məsrəflərin uçotu

450 Mühasibat uçotu konturunun tərkib hissələrinə aid deyil:

- ☒ Müqavilələrin bağlanması
- ☐ Amortizasiya xərclərinin hesablanması
- ☐ Əmək haqqının hesablanması
- ☐ Valyuta əməliyyatları
- ☐ Əsas vasitələrin uçotu

451 Əməli idarəetmə konturunun tərkib hissələrinə aid deyil:

- ☐ İstehsal gücünün uçotu
- ☒ Marketingin idarə olunması
- ☐ Tədarükçülərlə və alıcılarla hesablaşma
- ☐ Alışın idarə olunması
- ☐ Müqavilələrin bağlanması

452 İnzibati idarəetmə konturunun tərkib hissələrinə aid deyil:

- ☐ Maliyyə və təsərrüfat fəaliyyətinin təhlili
- ☒ Satışın idarə olunması
- ☐ Layihələrin idarə olunması
- ☐ Marketingin idarə olunması
- ☐ Kadrların uçotu və idarə olunması

453 dedikdə qlobal məqsədlərin işlənilmə və inkişaf istiqamətlərinə yönəlmiş idarəetmə nəzərdə tutulur.

- ☐ Qaydalar
- ☒ Strateji idarəetmə.
- ☐ Məqsədlər
- ☐ Strateji planlaşdırma
- ☐ Prosedura

454 təşkilat üçün məqsədlərin seçilməsi və onların əldə olunması üçün nə etmək lazım olduğu haqqında qərar qəbulətmə prosesidir.

- ☐ Qaydalar
- ☒ Strateji planlaşdırma
- ☐ Məqsədlər
- ☐ Strateji idarəetmə
- ☐ Prosedura

455 Avtomatlaşdırılmış proqram kompleksinin istiqamətləndiyi məsələlər kompleksinin həlli konturlarına aiddir:

- ☐ mühasibat uçotu konturu
- ☒ bütün cavablar doğrudur
- ☐ əməli idarəetmə konturu
- ☐ inzibati idarəetmə konturu
- ☐ istehsalın idarəetmə konturu

456 Avtomatlaşdırılmış proqram kompleksinin istiqamətləndiyi məsələlər kompleksinin həlli konturlarına aid deyil:

- ☐ mühasibat uçotu konturu
- ☒ istehlakın idarəetmə konturu
- ☐ əməli idarəetmə konturu
- ☐ inzibati idarəetmə konturu
- ☐ istehsalın idarəetmə konturu

457 İşin yüksək məhsuldarlığı üçün şəbəkə əməliyyat sisteminə daxil olan vasitələrə aiddir:

- ☐ "Müştəri-server" rejimində işin mümkünlüyü
- ☒ Bütün cavablar doğrudur
- ☐ İstifadəçi hüquqlarının idarə olunma vasitələri
- ☐ Şəbəkə əməliyyat sisteminin quraşdırılması
- ☐ Məlumatların ötürülməsinin inteqrasiya edilmiş funksiyaları

458 İşin yüksək məhsuldarlığı üçün şəbəkə əməliyyat sisteminə daxil olan vasitələrə aid deyil:

- ☐ "müşəri-server" rejimində işin mümkünlüyü
- ☒ yalnız bir protokoldan istifadə
- ☐ istifadəçi hüquqlarının idarə olunma vasitələri
- ☐ şəbəkə əməliyyat sisteminin quraşdırılması
- ☐ məlumatların ötürülməsinin inteqrasiya edilmiş funksiyaları

459 Fərdi kompüterlərin firmadaxili lokal hesablama şəbəkəsinə birləşdirilməsinin hansı üstünlükləri var?

- ☐ Hər bir işçi stansiyanın daxil ola biləcəyi xüsusi prosessor vasitəsilə mövcud resurslara müraciət olunur
- ☒ Bütün cavablar doğrudur
- ☐ Verilənlərin paylanması informasiyaya ehtiyacı olan işçi yerlərdən verilənlər bazasının idarə olunması və ona daxilolmaların mümkünlüyünü təqdim edir
- ☐ Resursların paylanması şəbəkənin resurslarından qənaətlə istifadə etmək imkanı yaradır
- ☐ Prosessorun resurslarının paylanması şəbəkəyə daxil olan digər sistemlərlə verilənlərin emalı üçün hesablama gücündən istifadə etməyə imkan verir

460 İnformasiya sistemlərinin əsas təşkil metodu:

- ☐ doğru variant yoxdur
- ☒ Müştəri-server arxitekturalı;
- ☐ Server-server arxitekturalı;
- ☐ Müştəri-müştəri arxitekturalı;
- ☐ Bütün informasiyaların bir kompyuterdə yerləşdirilməsi.

461 Hal-hazırda ən geniş yayılmış verilənlər bazasının idarə olunması sistemi:

- ☐ qapalı və açıq
- ☒ Relasiyon;
- ☐ Şəbəkə;
- ☐ İerarxik;
- ☐ Obyekt-yönümlü.

462 İndormasiya prosesi __ bu

- ☐ düzgün variant yoxdur
- ☒ İnformasiyanın yığılması, qeyd olunması, verilməsi, toplanması, saxlanması və emalı prosedurunun yığıımıdır
- ☐ Müəyyən texniki və program mühitində informasiya emalının metod və vasitələri yığıımıdır
- ☐ Hesablama texbujası vasitələrinin tətbiqi əsasında informasiyanın çevrilməsi üçün kompleks əməliyyatlar ardıcılığıdır
- ☐ informasiyanın yarandığı andan istifadəçiyə və nəticə informasiyası təqdim olunana qədər informasiyanın çevrilməsi prosedurunun kompleksidir

463 Yer səthinin müəyyən ərazisi haqqında informasiya saxlayan verilənlərin saxlanılması və emalı üçün nəzərdə tutulmuş xüsusi növ informasiya sistemi necə adlanır

- ☐ Regional texnologiyalar və sistemlər
- ☐ qlobal texnologiya
- ☐ Ərazi informasiya texnologiyaları
- ☒ Coğrafi informasiya texnologiyaları
- ☐ İnformasiyanın sistemləri

464 Axtarış sistemlərinin bir -birindən başlıca fərqi :

- ☐ isinad
- ☒ Axtarış sürəti
- ☐ Qiyməti
- ☐ İstinad bazası
- ☐ Tapılan informasiyanın yəqinliyi

465 Fəaliyyət rejiminə görə informasiya bankının əsas tipləri:

- ☐ dialoq və məntiq
- ☒ Paket,dialoq - qarışıq tip
- ☐ Paket və məntiqi
- ☐ Məntiqi, informasiya və qarışıq
- ☐ İnformasiya,dialoq və məntiqi.

466 İnformasiya bankının təyinatına görə sinifləri hansı variantda veril- mişdir?

- ☐ informasiya təminatı.
- ☒ İnformasiya-sorğu sistemi, avtomatlaşdırılmış idarəetmə sistemlərində VB, elmi tədqiqatların avtomatlaşdırılması sistemlərində VB
- ☐ İstifadəçi sistemlərində VB, idarəetmə sistemlərində VB, informasiya sistemlərinin VB;
- ☐ Axtarış sistemlərində VB, idarəetmə sistemlərində VB;
- ☐ Tədqiqat sistemləri,informasiya sistemləri,məntiqi sistemlər.

467 Verilənlər bankının əsasını təşkil edir:

- ☐ heç biri
- ☒ Verilənlər bazası;
- ☐ VBİS
- ☐ İnformasiya sənədlərinin yığılı
- ☐ Verilənlərin saxlanılma sistemi

468 QQDS(qərar qəbuletməni dəstəkləyən sistemlərin-СППП) əsas komponentlərinə aiddir:

- ☐ Konstuklaşdırılmış məsələ
- ☒ Baza modeli
- ☐ Məsələnin həll alqoritmi
- ☐ Konstuklaşdırılmamış məsələ
- ☐ İnformasiya axını

469 İnformasiya axını əks etdirir:

- ☐ İnformasiyanın təsvir olunma formasını
- ☒ İnformasiyanın hərəkət marşrutunu
- ☐ İnformasiyanın yaranma yerini
- ☐ informasiyanın istifadə olunma yerini
- ☐ İnformasiyanın növünü və hərəkət istiqamətini

470 İnformasiyanın reprezentativliyi xarakterizə edir:

- ☐ İnformasiyanın adekvatlığını
- ☒ İnformasiyanın düzgün seçilməsi
- ☐ İnformasiyanın semantik tutumunu
- ☐ İnformasiyanın vaxtında alınmasını
- ☐ İnformasiyaya çıxışı

471 Strateji İS-lər nəzərdə tutulmuşdur:

- ☐ İdarəedici qərarın qəbulu üçün
- ☒ Təşkilatın inşafının perspektivli məqsədlərinin qəbulu üçün
- ☐ İçin cari vəziyyəti barədə sorğuya cavab üçün
- ☐ İdarəedici qərarın yaradılması üçün
- ☐ Müəssisənin işinin nəticələrinin analizi üçün

472 VBİS(CYБД)istifadə olunur:

- ☐ Qrafik təsvirlərin alınması üçün
- ☒ Verilənin emalı üçün
- ☐ Mətnin emalı üçün
- ☐ Biliyin emalı üçün
- ☐ Mümkün alternativ həllin emalı üçün

473 Bunlardan hansıları İS-nin həyat dövrünün əsas proseslərinə aiddir: 1) İstismar işləri;2) Proyekt sənədləşmənin tərtibatı;3)Yaradılmış PT-nın yoxlanılmasının metod və vasitələrinin işlənməsi;4)Personalın öyrədilməsi

- ☐ 2,4
- ☒ 1,3,4
- ☐ 2,3,4
- ☐ 1,2
- ☐ 1,2,4

474 Ekspert sistemləri bunlardan hansıları üçün nəzərdə tutulmuşdur: 1) Statistik verilənlərin emalı üçün;2) Biliyin emalı üçün;3) Alternativ həllin seçilməsi üçün;4) Verilənlər massivinin riyazi emalı üçün.

- ☐ 1,4
- ☐ 1,2;
- ☐ 2,4;
- ☒ 1,3;
- ☐ 1,2

475 İnformasiya texnologiyasına aiddir:

- ☐ Sənəd dövriyyəsinin təşkili.
- ☒ İnformasiyanın saxlanma -emal olunma vasitələri;
- ☐ İS-nin proqram və texniki təminatı;
- ☐ Problemin həlli üçün metod,vasitə və personallar yığılımı;
- ☐ İnformasiyanın toplanması,emalı və saxlanılması prosesi;

476 İS-nin həyat dövrü hansı zaman parçasını əhatə edən prosesdir:

- ☐ b) PT-nın işlənməsindən onun istismara buraxılmasına qədərki dövrüdür;
- ☐ İS-nə zərurətin yaradılmasından onun işlənməsinin qiymətləndirilməsinə qədərki dövrüdür;
- ☒ a) İS-nə zərurətin yaradılmasından istismardan çıxarılmasına qədərki dövrüdür;
- ☐ c) Alqoritmlərin işlənməsindən sistemin istismardan çıxarılmasına qədərki dövrüdür
- ☐ İnformasiyanın emal olduğu müddətdir.

477 Biliyin emalı üçün istifadə olunur:

- ☐ e) Brauzerlər.
- ☒ Ekspert sistemləri;
- ☐ VBİS(verilənlər bazasının idarə olunması sistemləri)-СУБД;
- ☐ Hipermətn;
- ☐ d) Multimediya vasitələri;

478 İnformasiya texnologiyasının məqsədi ibarətdir:

- ☐ İnformasiyanı emal etmək və yaymaq.
- ☒ Qərar qəbul etmək üçün informasiya istehsalı;
- ☐ Statistik verilənlərin emalı;
- ☐ İnformasiyanı toplamaq və saxlamaq;
- ☐ Bu informasiya əsasında qərar qəbul etmək;

479 AIS nədir?

- ☐ Metodlar və alqoritmik dillər.
- ☒ İnformasiya resursu+informasiya texnologiyası;
- ☐ Riyazi metodlar-texniki vasitələr;
- ☐ Texniki vasitə;
- ☐ Riyazi metod və vasitələr-proqram təminatı;

480 İS-nin həyat dövrlərinə aiddir:

- ☐ İdarəetmə obyektinin analizi.
- ☒ İstismara buraxılması;
- ☐ Proqram təminatının modifikasiyası;
- ☐ Konstrukturlaşma ;
- ☐ Problemin aradan qaldırılması;

481 İS-in sturukturı:

- ☐ Alt sistemlərin yığıımıdır.
- ☒ Təminədiçi altsistemlər yığıımıdır;
- ☐ Sənədlər massividir;
- ☐ Məsələnin həlli üçün metod,vasitə və alqoritm yığıımıdır;
- ☐ Məsələnin həlli üçün proqram vasitələri yığıımıdır;

482 Bunlardan hansı qtisadi İS-nin təminədiçi altsisteminə aiddir: 1) Riyazi və proqram təminatı; 2) Maliyyə resursları; 3) Hüquqi təminat; 4) Əsas fondlar; 5) Texniki vasitələr.

- ☐ 2,5.
- ☒ 1,3;
- ☐ 1,2,3,4;
- ☐ 1,2,3;
- ☐ 2,3,4,5;

483 İS-nin proqram təminatına aiddir:

- ☐ Sənədlər massivi.
- ☒ Proqram məhsulları
- ☐ Kompyuterlər;
- ☐ Verilənləri ötürən qurğu;
- ☐ İnformasiya axını;

484 İnformasiyanın sturuktur xarakteristkası müəyyən olunur:

- ☐ Verilənlərin tamlığı ilə.
- ☒ Sintaksis aspektlə;

- ☐ Pragmatik aspektlə;
- ☐ Semantik aspektlə;
- ☐ Məzmunlu aspektlə

485 Bunlardan hansı İS-ri informasiya hazırlayır ki, bunun əsasında qərar qəbul olunur: 1) Məsləhətverici İS; 2) İdarəedici İS; 3) İnformasiya-həlləyici sistemlər; 4) Texnoloji proseslərin idarəsinin İS-ləri; 5) Korporativ İS-ləri.

- ☐ Göstərilənlərin hamısı.
- ☒ 1,5,3;
- ☐ 2,4,5;
- ☐ 1,4,5;
- ☐ 3,4,5;

486 İnformasiyanın semantik aspekti əks etdirir:

- ☐ e) İnformasiyanın praktiki cəhətdən maraq doğuran hissəsilə.
- ☒ a) İnformasiyanın məzmunlu tərkibi;
- ☐ c) İnformasiyanın tələbat xarakteristikasını;
- ☐ b) İnformasiyanın struktur xarakteristikasını;
- ☐ d) İnformasiyadan praktiki məqsədlər üçün istifadənin mümkünlüyünü

487 Bunlardan hansı İS-nin riyazi təminatına aiddir: 1) Məsələnin həll alqoritmi; 2) İnformasiya massivi; 4) Müəssisənin hesablama mərkəzi; 3) Məsələnin həll metodu və model;

- ☐ 1,3,4.
- ☒ 1,3;
- ☐ 1,2,3;
- ☐ 2,3;
- ☐ 2,3,4;

488 İnformasiya axını sxeminə aiddir:

- ☐ Riyazi təminat.
- ☒ İnformasiya təminatı;
- ☐ Program təminatı;
- ☐ İS-nin təşkilatı təminatı;
- ☐ Texniki təminat;

489 Avtomatlaşdırılmış İS-də informasiya emal olunur:

- ☐ Kompüterin köməyilə.
- ☒ İnsanın epizodik iştirakı ilə;
- ☐ Yalnız texniki vasitədən istifadə ilə;
- ☐ İnsanın iştirakı olmadan;
- ☐ Yalnız əl ilə;

490 Strukturlaşdırılmış məsələ elə məsələdir ki, burada:

- ☐ Elementlər arasında qarşılıqlı əlaqə yoxdur;
- ☒ bütün elementlər və onlar arasındakı qarşılıqlı əlaqə məlumdur;
- ☐ Onun bütün elementlərinin funksional fəaliyyəti məlumdur;
- ☐ Elementlər arasında qarşılıqlı əlaqəni seçmək mümkün deyil;
- ☐ Hər hansı obyekt haqqında verilənlər emal olunur və çevrilir;

491 İnformasiya:

- ☐ e) rüşkən vergüllə verilmiş həqiqi ədədir.
- ☒ Ətraf mühitin obyektləri barədə məlumatlardır;

- ☐ İnsanın istifadə etdiyi bilikdir;
- ☐ Kompüter texnologiyasıdır;
- ☐ Müşahidə olunan fakt barədə bilikdir;

492 İnformasiya resursuna aiddir:

- ☐ İnformasiya sistemi.
- ☒ Kitablar;
- ☐ İnformasiya texnologiyası;
- ☐ Hər hansı obyekt haqqında məlumat;
- ☐ Proqram təminatı;

493 İnformasiya sistemi

- ☐ Riyazi təminatdır.
- ☒ Hər hansı məsələnin həlli üçün vasitə,metod və personallar yığımıdır;
- ☐ Proqram təminatıdır;
- ☐ İnformasiya texnologiyaları yığımıdır;
- ☐ Proqram və texniki təminatdır;

494 Bir nəsil EHM-i digərindən fərqləndirən əsas əlamət?

- ☐ doğru variant yoxdur
- ☒ element bazası;
- ☐ texniki-istismar parametrləri (tezliyi, yaddaşın tutumu və s.)
- ☐ yığılma forması ;
- ☐ yaddaş tutumu

495 İdarəetmə sistemi hansı idarəetmə funksiyalarını realizə edir?

- ☐ nəzarət və nizamlama
- ☒ planlaşdırma, uçot, analiz, nəzarət və nizamlanma;
- ☐ planlaşdırma,analiz və uçot.
- ☐ uçot, analiz və nizamlanma;
- ☐ analiz və uçot

496 Firma standartları hansılardır? 1. Microsoft ODBC; 2. QOST; 3. Oracle CDM; 4. ANSI; 5. IDEF

- ☐ 1, 2
- ☐ 2, 3
- ☒ 1, 3
- ☐ 3, 4
- ☐ 1, 4

497 RAD metodologiyasının digər adı nədir?

- ☐ Sistemin tez təhvil verilməsi metodologiyası
- ☐ Təhlilin tez yerinə yetirilməsi metodologiyası
- ☐ Texnikanın tez quraşdırılması metodologiyası
- ☐ Proqramın tez hazırlanması metodologiyası
- ☒ Tətbiqin tez hazırlanması metodologiyası

498 Rəsmi beynəlxalq standartlar hansılardır?

- ☐ ORACLE CDM
- ☐ QOST
- ☐ IDEF
- ☐ ANSI
- ☒ ISO/IES

499 Standart nədir?

- ☐ informasiya sistemləri və ya texnologiyalarının keyfiyyətini təmin edən istənilən sənəddir
- ☐ konsensus əsasında hazırlanmış normativ sənəddir
- ☐ beynəlxalq normalara uyğun olmayan sənəddir
- ☒ Konsensus əsasında hazırlanmış, tanınmış orqan tərəfindən təsdiq olunmuş, müəyyən sahələrdə sifarişlərin optimal dərəcəsinə nail olmağa yönəlmiş normativ sənəddir
- ☐ müəyyən sahələrdə sifarişlərin yerinə yetirilməsinə yönəldilmiş normativ sənəddir

500 İstifadəçinin konkret məsələlərini həll edən proqramlar hansılardır?

- ☐ Drayverlər
- ☐ Sistem proqramları
- ☐ Proqramlaşdırma sistemləri
- ☒ Tətbiqi proqramlar
- ☐ Utilitlər

501 Proqram təminatının nüvəsi nədir?

- ☐ Xidməti proqramlar
- ☐ Tətbiqi proqramlar
- ☐ Antiviruslar
- ☐ Utilitlər
- ☒ Əməliyyat sistemi

502 Hansı proqram MS Office proqram paketinə daxil deyil?

- ☐ Publisher
- ☐ Word
- ☐ Access
- ☐ Power Point
- ☒ Fine Reader

503 Kompüterin fayl sistemi hansı informasiya modelinə aiddir?

- ☒ İyerarxiya
- ☐ relyasiya
- ☐ xətti
- ☐ şəbəkə
- ☐ qarışıq

504 Aşağıdakı hökmlərdən hansılar doğrudur? 1. Kompüter söndürüldükdə əməliyyat sistemi silinir; 2. Web-kamera giriş qurğusudur; 3. Şəbəkə kartı çıxış qurğusu deyil; 4. Promt tərcümə proqramıdır; 5. UNIX tətbiqi proqramdır

- ☐ 4, 5
- ☐ 2, 3
- ☐ 2, 5
- ☒ 2, 4
- ☐ 1, 2

505 Multimedia texnologiyaları nə üçün nəzərdə tutulmuşdur?

- ☐ videosiqnalların emalı üçün
- ☐ informasiya texnologiyalarının instrumental proqram vasitələrini yaratmaq üçün
- ☐ strukturlaşdırılmış böyük həcmdə informasiyanın emalı üçün
- ☐ hesablama məsələlərinin həlli və müəssisənin iqtisadi fəaliyyətinin təminatı üçün
- ☒ real təsvirlərin və səsənin emalı üçün

506 Kommunikasiya paketləri hansı növ proqram təminatına aid edilir?

- ☐ Instrumental proqram təminatına
- ☐ Əməliyyat sisteminə
- ☐ Sistem proqram təminatına
- ☒ Tətbiqi proqram təminatına
- ☐ Xidməti proqramlara

507 Mətn prosessoru hansı növ proqram təminatına aid edilir?

- ☐ Instrumental proqram təminatına
- ☐ Əməliyyat sisteminə
- ☐ Əməliyyat örtüklərinə
- ☒ Tətbiqi proqram təminatına
- ☐ Xidməti proqramlara

508 Verilənlər bazasının hansı modelində elementlər arasında yalnız şaquli əlaqə mövcuddur?

- ☐ çoxölçülü
- ☐ şəbəkə
- ☐ relyasiya
- ☐ obyekt yönümlü
- ☒ iyerarxik

509 Relyasiya verilənlər bazasında hesabatlar nəyin əsasında yaradılır?

- ☐ sorğuların
- ☐ baza cədvəllərinin
- ☒ cədvəl və sorğuların
- ☐ formaların
- ☐ digər hesabatların

510 Relyasiya verilənlər bazası faylının strukturu hansı halda dəyişir?

- ☒ istənilən sahəni ləğv etdikdə
- ☐ yazılar diapazonunu ləğv etdikdə
- ☐ bütün yazıları ləğv etdikdə
- ☐ bir və ya bir neçə yazı əlavə etdikdə
- ☐ istənilən yazıya düzəliş etdikdə

511 Relyasiya verilənlər bazası cədvəlinin elementini təsvir edən sətir necə adlanır?

- ☐ sütun
- ☐ sahə
- ☐ blank
- ☒ yazı
- ☐ açar

512 Relyasiya verilənlər bazasında verilənlər cədvəlin hansı elementlərində saxlanılır?

- ☐ xanalarda
- ☐ yazılarda
- ☐ sətirlərdə
- ☐ sütunlarda
- ☒ sahələrdə

513 Verilənlər bazası nəyə xidmət edir?

- ☐ rəqəmli məlumatların saxlanılmasına

- ☐ hesablama əməliyyatının aparılmasına
- ☐ mətn sənədlərinin emal edilməsinə
- ☒ verilənlərin nizama salınması və saxlanılmasına
- ☐ qrafik məlumatların emal edilməsinə

514 MS Access-də hansı sahə tipində verilənlər sahədə deyil, yaddaşın başqa yerində saxlanılır?

- ☐ pul
- ☐ mətn
- ☐ məntiqi
- ☒ memo
- ☐ OLE

515 Verilənlər bazasında modullar nə üçün nəzərdə tutulmuşdur?

- ☐ baza verilənlərinin seçilməsi və onların emalı üçün
- ☐ emal olunmuş baza verilənlərini çap etmək üçün
- ☒ mürəkkəb proqram əməliyyatlarının yerinə yetirilməsi üçün
- ☐ əmərlər qrupunun avtomatik yerinə yetirilməsi üçün
- ☐ baza verilənlərinin saxlanması üçün

516 Verilənlər bazasında hesabatlar nə üçün nəzərdə tutulmuşdur?

- ☒ emal olunmuş baza verilənlərini çap etmək üçün
- ☐ bazaya verilənlərin daxil edilməsi və onlara baxış üçün
- ☐ baza verilənlərinin seçilməsi və onların emalı üçün
- ☐ baza verilənlərinin saxlanması üçün
- ☐ mürəkkəb proqram əməliyyatlarının yerinə yetirilməsi üçün

517 Faylda hansı növ informasiya saxlanılır?

- ☒ Cavabların hamısı düzdür
- ☐ Multimedia informasiyası
- ☐ Mətn informasiyası
- ☐ İcraya hazır kodlaşdırılmış proqram
- ☐ Qrafik informasiya

518 Relyasiya verilənlər bazası cədvəlinin sütununda nə cür informasiya ola bilər?

- ☐ yalnız ədəd verilənləri
- ☐ yalnız məntiqi kəmiyyətlər
- ☐ yalnız mətn verilənləri
- ☒ yalnız eyni tipli verilənlər
- ☐ müxtəlif tipli verilənlər

519 Məntiqi verilənlər nədir?

- ☐ memo
- ☐ ədəd
- ☒ iki qiymətdən biri
- ☐ mətn
- ☐ pul verilənləri

520 Relyasiya verilənlər bazasında mətn sahəsinə nə qədər informasiya daxil edilə bilər?

- ☐ 65536 simvola qədər
- ☐ 20 simvola qədər
- ☒ 255 simvola qədər
- ☐ 1 simvol

☐ 200 simvola qədər

521 Verilənlər bazasında sahənin uzunluğu nə ilə ölçülür?

- ☐ meqabaytlarla
- ☐ baytlarla
- ☐ piksellərlə
- ☒ simvollarla
- ☐ millimetrlərlə

522 Relyasiya verilənlər bazasının yazısı hansıdır?

- ☐ cədvəl sütunu
- ☐ xana
- ☐ sahə
- ☒ cədvəl sətri
- ☐ diapazon

523 Aşağıda sadalananlardan verilənlər bazasını idarəetmə sistemlərinə aid olanı göstərin:

- ☐ Linux
- ☐ Firefox
- ☐ C++
- ☐ Delfi
- ☒ Borland Paradox

524 Verilənlər bazasında cədvəllər nə üçün nəzərdə tutulmuşdur?

- ☐ mürəkkəb proqram əməliyyatlarını yerinə yetirmək üçün
- ☐ bazanın verilənlərini seçmək və emal etmək üçün
- ☐ bazaya verilənləri daxil etmək və onlara baxmaq üçün
- ☒ verilənlər bazasını qoruyub saxlamaq üçün
- ☐ əməllər qrupunun avtomatik yerinə yetirilməsi üçün

525 Verilənlər bazasının hansı modelində elementlər arasında şaquli və üfüqi əlaqə mövcuddur?

- ☐ relyasiya
- ☐ iyerarxik
- ☐ çoxölçülü
- ☐ obyekt yönümlü
- ☒ şəbəkə

526 Relyasiya tipli verilənlər bazasında aşağıda sadalananlardan hansı sahə tipi ola bilməz?

- ☐ memo
- ☐ mətn
- ☐ pul
- ☒ cədvəl
- ☐ məntiqi

527 Fayl harada saxlanılır?

- ☐ Cavabların hamısı düzdür
- ☐ Əməli yaddaşda
- ☐ Daimi yaddaşda
- ☒ Xarici yaddaşda
- ☐ Skanerdə

528 Əməyin normalaşdırılması sisteminin səmərəli təşkili üçün müəssisə haqqında informasiyaya malik olmalıdır. 1. fəaliyyətin təhlilinin nəticələri. 2. baza normaları kompleksi. 3. istehsalın texniki səviyyəsi. 4. əməyin məhsuldarlığının yüksəldilmə

- ☐ 1, 2
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 4
- ☒ 1, 2, 3, 4
- ☐ 2, 3

529 Uğurlu kadr planlaşdırması hansı növ qiymətləndirmələri özündə saxlayan informasiyaya əsaslanır? 1. işçilərin sayı və kvalifikasiyası. 2. lazımlı işçilərin necə cəlb edilməsi. 3. izafə personaldan istifadənin necə optimallaşdırılması. 4. daxili motivasi

- ☐ 2, 3, 4, 5
- ☐ 1, 3, 4, 5
- ☐ 1, 2, 3, 4
- ☒ 1, 2, 3, 4, 5
- ☐ 1, 2, 4, 5

530 Heyəti idarəetmə sisteminin informasiya strukturunun layihəsinin işlənməsində hansı amil nəzərə alınmamalıdır? 1. təşkilatın fəaliyyət göstərdiyi infrastruktur. 2. əsas istehsal əməliyyatlarının yerinə yetirilməsi. 3. iş texnologiyası və birgə fəaliyyət

- ☐ 1, 2, 4
- ☐ 1, 3, 4
- ☐ 2, 3, 4
- ☐ 1, 2
- ☒ 1, 3

531 Sosial-əmək sferasına aid olmayanı seçin:

- ☐ əhalinin gəliri
- ☐ əmək bazarının, məşğulluğun və işsizliyin vəziyyəti
- ☐ əməyin keyfiyyəti
- ☐ əhalinin sosial müdafiəsi
- ☒ əsas istehsal əməliyyatlarının yerinə yetirilməsi

532 Korporativ təşkilatlarda heyəti idarəetmənin informasiya sistemlərinin əsas quruluş prinsipi deyil:

- ☐ “müşəri-server” arxitekturasında və informasiyanın paylanmış emalı texnologiyasında icra
- ☐ müşəri iş yerlərindən və server komponentlərindən ibarət komplekslərin qurulması
- ☐ həm bir istifadəçisi, həm də çox istifadəçisi olan verilənlər bazasından istifadə
- ☒ İşçilərin əmək haqlarının hesablanması
- ☐ müəssisənin işçi heyəti haqqında hərtərəfli informasiyanı özündə saxlayan vahid standart verilənlər bazası

533 İşçilərin vəzifə üzrə seçimi funksiyası hansı altsistemə aiddir?

- ☐ İşçilərin yığılımı və yerləşdirilməsi
- ☐ Ştat cədvəlinin planlaşdırılması
- ☐ Əmək resurslarından istifadənin planlaşdırılması
- ☐ Heyətin peşə artımı
- ☒ İşçilər haqqında fərdi verilənlərin yığılımı

534 Müəssisənin işçiləri haqqında verilənlərlə iş funksiyası hansı altsistemə aiddir?

- ☐ İşçilərin yığılımı və yerləşdirilməsi
- ☐ Əmək resurslarından istifadənin planlaşdırılması
- ☐ Heyətin peşə artımı

- ☒ İşçilər haqqında fərdi verilənlərin yığımı
- ☐ Ştat cədvəlinin planlaşdırılması

535 İş vahidinin təsvirinə aiddir:

- ☐ çətinlik tutumunun hesablanması
- ☐ İşçiyə qoyulmuş tələblərin təyini
- ☐ təlimatların hazırlanması
- ☐ məsuliyyət subyektinin təyinatı
- ☒ variantların hamısı

536 Müəssisə daxilində texnologiyalar və personalla idarəetmə metodları neçə istiqamətə ayrılır:

- ☐ 4.0
- ☐ 2.0
- ☐ 6.0
- ☒ 3.0
- ☐ 5.0

537 Sosial-əmək sferası informasiyanın aşağıdakı istiqamətlərdə yığılmasını və toplanmasını tələb edir: 1. kadr tərkibinin formalaşdırılması. 2. əmək bazarının, məşğulluğun və işsizliyin vəziyyəti. 3. əhalinin gəliri. 4. əhalinin yaşayış səviyyəsi və sosial müdaxilə.

- ☐ 1, 2, 3
- ☐ 1, 2
- ☐ 1, 4, 5
- ☒ 1, 3, 4
- ☐ 2, 4, 5

538 Sosial-əmək sferası informasiyanın aşağıdakı istiqamətlərdə yığılmasını və toplanmasını tələb edir:

- ☐ Sosial-demoqrafik proseslər
- ☐ əhalinin gəliri
- ☐ əhalinin yaşayış səviyyəsi və sosial müdaxilə
- ☒ variantların hamısı
- ☐ əmək bazarının, məşğulluğun və işsizliyin vəziyyəti

539 Kadr siyasətinə aşağıdakılardan hansı aiddir?

- ☐ kadr siyasətinin ümumi prinsiplərinin işlənilməsini, onun məqsədlərinin təyini
- ☐ əməyin stimullaşdırılması sistemlərinin (maliyyə siyasəti) səmərəli təmin olunması, vasitələrin paylanma prinsipləri
- ☐ kadr informasiyasının hərəkəti sistemlərinin (informasiya siyasəti) təşkilini və onlara yardımı
- ☒ Variantların hamısı doğrudur
- ☐ əmək resurslarına tələbatın planlaşdırılması, strukturun, ştatın, təyinatın, ehtiyatın təşkili və yerləşdirilməsi (təşkilati-ştat siyasəti)

540 məqsədi – kadrların keyfiyyət tərkibinin və sayının saxlanması, yenilənməsi proseslərinin optimal nisbətinin təminatıdır.

- ☐ Sosial siyasətinin
- ☐ İqtisadi siyasətin
- ☐ Dövlət siyasətinin
- ☒ Kadr siyasətinin
- ☐ Firma siyasətinin

541 termini dedikdə firmanın strategiyasına uyğun olaraq insan resurslarını qayda və normalar sistemində çevirən sistem başa düşülür.

- ☐ Sosial siyasət

- ☒ Kadr siyasəti
- ☐ Dövlət siyasəti
- ☐ İqtisadi siyasət
- ☐ Firma siyasəti

542 Standartlaşdırma mövzusunə görə hansı korporativ standartlar mövcuddur?

- ☐ rəsmi beynəlxalq standartlar
- ☒ informasiya sisteminin həyat dövrünün təşkilinə aid standartlar
- ☐ rəsmi dövlət standartları
- ☐ standartlaşdırma üzrə beynəlxalq konsorsiumların və komitələrin standartları
- ☐ firma standartları

543 Standartlaşdırma mövzusunə görə hansı korporativ standartlar mövcuddur?

- ☐ "de-fakto" standartlar
- ☒ Proqram təminatına aid standartlar
- ☐ rəsmi dövlət standartları
- ☐ standartlaşdırma üzrə beynəlxalq konsorsiumların və komitələrin standartları
- ☐ firma standartları

544 Standartlaşdırma mövzusunə görə hansı korporativ standartlar mövcuddur?

- ☐ firma standartları
- ☐ rəsmi beynəlxalq standartlar
- ☐ standartlaşdırma üzrə beynəlxalq konsorsiumların və komitələrin standartları
- ☐ "de-fakto" standartlar
- ☒ Funksional standartlar

545 Təsdiq edən təşkilata görə hansı korporativ standartlar mövcuddur?

- ☐ informasiya sisteminin həyat dövrünün təşkilinə aid standartlar
- ☒ standartlaşdırma üzrə beynəlxalq konsorsiumların və komitələrin standartları
- ☐ proqram təminatına aid standartlar
- ☐ funksional standartlar
- ☐ protokolların standartları

546 İdarəetmə sisteminin təhlili zamanı hansı iş yerinə yetirilir?

- ☐ Ayrı-ayrı işlərin görülməsinin ardıcılığı təyin edilir.
- ☒ Sadalananların hamısı doğrudur.
- ☐ Həmin məsələlər arasındakı qarşılıqlı əlaqələr araşdırılır.
- ☐ Müəssisənin idarə edilməsinə aid olan məsələlərin hamısına baxılır.
- ☐ Gözlənilən texniki-iqtisadi səmərəlilik qiymətləndirilir.

547 KİS-in yaradılmasında aşağıdakı metodik materiallardan istifadə edilir:

- ☐ layihə sənədlərinin hazırlanması üzrə metodik materiallar
- ☒ sadalananların hamısı doğrudur
- ☐ tipik layihə həlləri
- ☐ informasiya sistemlərinin, o cümlədən, korporativ informasiya sistemlərinin yaradılması üzrə beynəlxalq, ümumsahə və ölkədaxili rəhbər metodik materiallar və korporativ standartlar
- ☐ müəssisədə layihəqabağı təhlilin aparılması və təşkili üzrə metodik materiallar

548 KİS-in hazırlanması və istismarı zamanı görülməli təşkilati işlərə aiddir:

- ☐ sistemi hazırlayanların və istifadəçilərin texniki vasitələrlə və öz aralarında qarşılıqlı əlaqələrinin nizamlanması
- ☒ sadalananların hamısı doğrudur
- ☐ KİS-in layihələndirilməsi üçün texniki tapşırığın hazırlanması və texniki-iqtisadi səmərəliliyin əsaslandırılması

- ☐ İnformasiya sistemi yaradılacaq müəssisənin idarəetmə sisteminin təhlili və avtomatlaşdırılması tələb olunan məsələlərin müəyyənləşdirilməsi
- ☐ KİS şəraitində idarəetmə sisteminin səmərəliliyinin artırılması məqsədilə müəssisənin strukturuna və tərkibinə aid təkliflərin və onların həllinin işlənilib hazırlanması

549 Situasiya mərkəzlərinin qarşısında qoyulan əənəvi məsələlərə aid olanı göstərin:

- ☐ məqsəd funksiyalarının və kriterilərin dəyişilməsi şəraitində idarəetmə məsələlərinin həlli
- ☒ sadalananların hamısı doğrudur
- ☐ idarəetmə qərarlarının nəticələrinin modelləşdirilməsi
- ☐ idarə olunan obyektin vəziyyətinin proqnozlaşdırılması
- ☐ xarici mühitlə qarşılıqlı əlaqələrin dəyişməsinə nəzərə almaqla idarəetmə məsələlərinin həlli

550 KİS-in təşkilati təminatına aid olmayan məsələni göstərin:

- ☐ sistemin qurulmasının və istismarının kadr təminatı
- ☒ informasiya emalı ilə bağlı texnoloji -təşkilati əməliyyatların yerinə yetirilməsi
- ☐ KİS-in hazırlanması və istismarı proseslərində görülən təşkilati işlər və sistemi işləyib hazırlayanların və istifadəçilərin texniki vasitələrlə və öz aralarında qarşılıqlı əlaqələrinin nizamlanması
- ☐ KİS-in strukturlaşdırılmasının təşkili
- ☐ KİS-in layihələndirilməsində, hazırlanmasında və istismarında metodik materialların istifadə edilməsi və texniki sənədləşdirmənin aparılması

551 KİS-in təşkilati təminatına aid olan məsələni göstərin:

- ☐ sistemin qurulmasının və istismarının kadr təminatı
- ☒ sadalananların hamısı doğrudur
- ☐ KİS-in hazırlanması və istismarı proseslərində görülən təşkilati işlər və sistemi işləyib hazırlayanların və istifadəçilərin texniki vasitələrlə və öz aralarında qarşılıqlı əlaqələrinin nizamlanması
- ☐ KİS-in strukturlaşdırılmasının təşkili
- ☐ KİS-in layihələndirilməsində, hazırlanmasında və istismarında metodik materialların istifadə edilməsi və texniki sənədləşdirmənin aparılması

552 KİS-in hazırlanması və istismarı proseslərində görülən təşkilati işlər və sistemi işləyib hazırlayanların və istifadəçilərin texniki vasitələrlə və öz aralarında qarşılıqlı əlaqələrinin nizamlanması informasiya sisteminin hansı təminatına aiddir?

- ☐ proqram təminatı
- ☒ təşkilati təminat
- ☐ hüquqi təminat
- ☐ informasiya təminatı
- ☐ linqvistik təminat

553 KİS-in layihələndirilməsində, hazırlanmasında və istismarında metodik materialların istifadə edilməsi və texniki sənədləşdirmənin aparılması informasiya sisteminin hansı təminatına aiddir?

- ☐ proqram təminatı
- ☒ təşkilati təminat
- ☐ hüquqi təminat
- ☐ informasiya təminatı
- ☐ linqvistik təminat

554 Sistemin qurulmasının və istismarının kadr təminatı informasiya sisteminin hansı təminatına aiddir?

- ☐ proqram təminatı
- ☒ təşkilati təminat
- ☐ hüquqi təminat
- ☐ informasiya təminatı
- ☐ linqvistik təminat

555 Standartların hansı əlamətə görə təsnifatına rəsmi beynəlxalq standartlar, rəsmi milli standartlar, standartlaşdırma üzrə beynəlxalq konsorsiumların və komitələrin standartları, «de-fakto» standartlar və firma standartları aiddir?

- ☐ standartlaşdırma mövzusunə görə
- ☒ təsdiq edən təşkilata və texnologiyaya görə
- ☐ tətbiq olunan texnologiyaya görə
- ☐ tətbiq sahəsinə görə
- ☐ metodika mənbəyinə görə

556 Standartların hansı əlamətə görə təsnifatına funksional standartlar (proqramlaşdırma dillərinin, interfeyslərin, protokolların standartları) və informasiya sisteminin həyat dövrünün təşkilinə və proqram təminatına aid standartlar daxildir?

- ☐ metodika mənbəyinə görə
- ☒ Standartlaşdırma mövzusunə görə
- ☐ tətbiq olunan texnologiyaya görə
- ☐ tətbiq sahəsinə görə
- ☐ təsdiq edən təşkilata görə

557 Standartları hansı əlamətlərə görə təsnifata bölmək olar? 1. standartlaşdırma mövzusunə görə; 2. tətbiq olunan texnologiyaya görə; 3. təsdiq edən təşkilata görə; 4. metodika mənbəyinə görə; 5. tətbiq sahəsinə görə

- ☐ 4, 5
- ☒ 1, 3
- ☐ 2, 3
- ☐ 2, 4
- ☐ 1, 5

558 Standartlaşdırma üzrə beynəlxalq konsorsiumların və komitələrin standartları hansılardır?

- ☐ IDEF standartları
- ☒ OMG konsorsiumunun -standartları
- ☐ ISO/IEC standartları
- ☐ QOST standartları
- ☐ ANSI standartları

559 Texnologiyaların və ya idarəetmənin təşkilinin vahid qaydaları haqqında razılaşmalar nəyi bildirir?

- ☐ texnologiyaları
- ☒ korporativ standartları və protokolları
- ☐ metodikanı
- ☐ protokolları
- ☐ vizual vasitələri

560 Sistemin istismarı və müşayiət edilməsi mərhələlərində hazırlanan hüquqi sənədlərə aiddir:

- ☐ texniki vasitələrdən istifadə edilməsində istifadəçilərin hüquqi münasibətləri
- ☒ sadalananların hamısı doğrudur
- ☐ KİS-in və onun altsistemlərinin hüquqi səlahiyyətləri
- ☐ yaradılan sistemin statusunun xarakteristikası
- ☐ informasiya emalı proseslərinin ayrı-ayrı növlərinin hüquqi səlahiyyətləri

561 Təsdiq edən təşkilata görə standartlara hansı standartlar aiddir?

- ☐ firma standartları
- ☒ sadalananların hamısı doğrudur
- ☐ standartlaşdırma üzrə beynəlxalq konsorsiumların və komitələrin standartları
- ☐ rəsmi beynəlxalq və milli standartlar

- ☐ «de-fakto» standartlar

562 Planlaşdırma məsələlərinə aid deyil:

- ☐ Təqvim-şəbəkə (təsərrüfat) planlaşdırması
☒ Planın yerinə yetirilməsinin və ehtiyatların istifadəsinin təhlili
☐ Marketing şirkətlərinin, inkişaf layihələrinin planlaşdırılması, texniki hazırlıq
☐ Zəruri resursların - balansın qiymətləndirilməsi
☐ Məhsulun maya dəyərinin – məhsul və xidmətlərin planlaşdırılması

563 Planlaşdırma məsələlərinə aiddir:

- ☐ Beynəlxalq standartlarda mühasibat və maliyyə hesablamaları
☒ Zəruri resursların - balansın qiymətləndirilməsi
☐ Baş kitabın tutulması və balansın təşkili
☐ Kassa və maliyyə hesablama əməliyyatları
☐ Kargüzarlığın idarə olunması

564 Müəssisənin əməli idarə olunmasına aiddir:

- ☐ Zəruri resursların və balansın qiymətləndirilməsi
☒ Maddi-texniki təchizatın idarə olunması
☐ Marketing şirkətlərinin, inkişaf layihələrinin planlaşdırılması, texniki hazırlıq və istehsalın planlaşdırılması
☐ Məhsulun maya dəyərinin məhsul və xidmətlərin planlaşdırılması
☐ Kassa və maliyyə hesablama əməliyyatları

565 Müəssisənin əməli idarə olunmasına aid deyil:

- ☐ Layihələrin idarə olunması
☒ Məhsulun maya dəyərinin – məhsul və xidmətlərin planlaşdırılması
☐ Ehtiyatların maddi dəyərlərin idarə olunması
☐ Məhsulun satışının və realizasiyasının idarə olunması
☐ İstehlakçılar və tədarükçülər arasında hesablaşmaların və müqavilə öhdəçiliklərinin idarə olunması

566 Firmanın idarə olunmasının funksional məsələlərinə aid deyil:

- ☐ Təhlil məsələləri
☒ Lisenziya məsələləri
☐ Planlaşdırma məsələləri
☐ Müəssisənin əməli idarə olunması
☐ Mühasibat uçotu məsələləri və nəzarət məsələləri

567 Firma dedikdə ən ümumi adı düşülür.

- ☐ yalnız maliyyə fəaliyyətini həyata keçirən hüquqi şəxs
☒ iqtisadi, təsərrüfat- maliyyə fəaliyyətini həyata keçirən təşkilatın və ya hüquqi şəxs
☐ yalnız maliyyə fəaliyyətini həyata keçirən təşkilatın
☐ yalnız maliyyə fəaliyyətini həyata keçirən təşkilatın və ya hüquqi şəxs
☐ iqtisadi, maliyyə fəaliyyətini həyata keçirən təşkilatın

568 İstehsalı idarəetmə konturunun tərkib hissələrinə aid deyil:

- ☐ Valyuta əməliyyatları
☒ Marketingin idarə olunması
☐ İstehsalın əməli idarə olunması
☐ Texniki-iqtisadi planlaşdırma
☐ Faktiki məsrəflərin uçotu

569 Mühasibat uçotu konturunun tərkib hissələrinə aid deyil:

- ☐ Əmək haqqının hesablanması
- ☒ Müqavilələrin bağlanması
- ☐ Əsas vasitələrin uçotu
- ☐ Amortizasiya xərclərinin hesablanması
- ☐ Valyuta əməliyyatları

570 Əməli idarəetmə konturunun tərkib hissələrinə aid deyil:

- ☐ İstehsal gücünün uçotu
- ☒ Marketingin və proseslərin idarə olunması
- ☐ Tədarükçülərlə və ya alıcılarla hesablaşma
- ☐ Alışın idarə olunması
- ☐ Müqavilələrin başlanması

571 İnzibati idarəetmə konturunun tərkib hissələrinə aid deyil:

- ☐ Maliyyə və təsərrüfat fəaliyyətinin təhlili
- ☒ Satışın idarə olunması
- ☐ Layihələrin idarə olunması
- ☐ Marketingin idarə olunması
- ☐ Kadrların uçotu və idarə olunması

572 – proqram kompleksinin müxtəlif istismar sxemlərini təmin edən güclü quraşdırılma mexanizminin olmasını bildirir.

- ☐ açıqlıq
- ☒ Uyuşqanlıq
- ☐ integrasiya olunma
- ☐ intellektuallıq
- ☐ modulluq

573 – firmada işləyən digər proqramlarla qarşılıqlı əlaqənin mümkünlüyünü bildirir.

- ☐ uyuşqanlıq
- ☒ açıqlıq
- ☐ integrasiya olunma
- ☐ intellektuallıq
- ☐ modulluq

574 – sistemin mərhələlər üzrə tətbiqinin mümkünlüyünü, çevik manevri bildirir.

- ☐ uyuşqanlıq
- ☒ Modulluq
- ☐ integrasiya olunma
- ☐ intellektuallıq
- ☐ açıqlıq

575 – firmanın müxtəlif xidmətləri vasitəsilə sənədlərin «birbaşa» keçirilməsini bildirir.

- ☐ uyuşqanlıq
- ☒ integrasiya olunma
- ☐ modulluq
- ☐ intellektuallıq
- ☐ açıqlıq

576 – informasiyanın yığılmasını və qeydiyyatını nəzərdə tutan ənənəvi yanaşmadan fərqli olaraq müəssisənin idarəetmə məsələlərinin həllini bildirir.

- ☐ uyuşqanlıq

- ☒ İntellektuallıq
- ☐ modulluq
- ☐ integrasiya olunma
- ☐ açıqlıq

577 Təşkilatın kompleks idarə olunmasının informasiya texnologiyasının proqram təminatı qismində iri firmalar üçün “müşəri-server” arxitekturasında reallaşan hansı proqram komplekslərindən istifadə olunur?

- ☐ «АСПЕКТ»
- ☒ «ГАЛАКТИКА »
- ☐ «РС—БАЛАНС»
- ☐ «БЕСТ»
- ☐ «ПАРУС»

578 Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin əməli uçotunun avtomatlaşdırılması üçün tətbiqi proqramlara aid deyil:

- ☐ «АСПЕКТ»
- ☒ «ГАЛАКТИКА »
- ☐ «РС БАЛАНС»
- ☐ «БЕСТ»
- ☐ «ПАРУС»

579 Fərdi kompüterlərin firmadaxili lokal hesablama şəbəkəsinə birləşdirilməsinin üstünlüklərinə aid deyil:

- ☐ hər bir işçi stansiyanın daxil ola biləcəyi xüsusi prosessor vasitəsilə mövcud resurslara müraciət olunur
- ☒ şəbəkə əməliyyat sisteminin quraşdırılması və müştərinin “müşəri-server” modelinə konfigurasiya
- ☐ verilənlərin paylanması informasiyaya ehtiyacı olan işçi stansiyadan verilənlər bazasının idarə olunmasını və ona daxilolmaların mümkünlüyünü təqdim edir
- ☐ resursların paylanması şəbəkə resurslarından qənaətlə istifadə etmək imkanı yaradır
- ☐ prosessorun resurslarının paylanması şəbəkəyə daxil olan digər sistemlərlə verilənlərin emalı üçün hesablama gücündən istifadə etməyə imkan verir

580 Satışın idarə olunması məsələlərinə hansı aid deyil?

- ☐ tədarükün planlaşdırılması üzrə zəmanətin alınması
- ☒ Bir neçə maliyyə dövrlərində müxtəlif hüquqi şəxslərlə eyni zamanda işləmə
- ☐ müqavilələrin və məhsulun boşaldılmasının təhlilinin aparılması
- ☐ müştərilərin kartoçkalarının daxil edilməsi
- ☐ məhsulun anbarda olmasına və gözlənilən daxilolmalara nəzarət

581 Satışın idarə olunması məsələlərinə hansı aiddir?

- ☐ tədarükün planlaşdırılması üzrə zəmanətin alınması
- ☒ variantların hamısı doğrudur
- ☐ müqavilələrin və məhsulun boşaldılmasının təhlilinin aparılması
- ☐ müştərilərin kartoçkalarının daxil edilməsi
- ☐ məhsulun anbarda olmasına və gözlənilən daxilolmalara nəzarət

582 Təchizatın idarə olunması məsələlərinə hansı aid deyil?

- ☐ məhsulların buraxılması
- ☒ maddi dəyərlərin uçotu və anbar uçotu
- ☐ taranın uçotu
- ☐ məhsulun daxil edilmə uçotu
- ☐ inventarizasiya, uçot

583 Təchizatın idarə olunması məsələlərinə hansı aiddir?

- ☐ inventarizasiya, uçot

- ☒ variantların hamısı doğrudur
- ☐ məhsulların buraxılması
- ☐ məhsulun daxil edilmə uçuotu
- ☐ taranın uçuotu

584 Mühasibat uçuotu məsələlərinə hansı aid deyil?

- ☐ maddi dəyərlərin uçuotu və anbar uçuotu
- ☐ kassa əməliyyatlarının və hesabataltı şəxslərlə hesablaşmaların uçuotu
- ☐ bank əməliyyatlarının uçuotu
- ☐ əsas vasitələrin uçuotu
- ☒ Məhsulun daxil edilmə uçuotu

585 Mühasibat uçuotu məsələlərinə hansı aiddir?

- ☐ kassa əməliyyatlarının və hesabataltı şəxslərlə hesablaşmaların uçuotu
- ☐ bank əməliyyatlarının uçuotu
- ☐ maddi dəyərlərin uçuotu və anbar uçuotu
- ☐ əsas vasitələrin uçuotu
- ☒ variantların hamısı doğrudur

586 Heyəti idarəetmə məsələlərinə hansı aid deyil?

- ☐ firmanın işçilərinin əmək haqlarının hesablanması
- ☐ işçilərin kartoçkalarının arxivinin yaradılması
- ☐ işçilərin əmək haqları üzrə daimi məlumatların arxivə daxil edilməsi
- ☒ müqavilələrin və məhsulun boşaldılmasının təhlilinin aparılması
- ☐ vergi orqanları üçün sənədlərin formalaşdırılması

587 Heyəti idarəetmə məsələlərinə hansı aiddir?

- ☐ vergi orqanları üçün sənədlərin formalaşdırılması və s.
- ☐ işçilərin kartoçkalarının arxivinin yaradılması
- ☐ firmanın işçilərinin əmək haqlarının hesablanması
- ☒ variantların hamısı doğrudur
- ☐ işçilərin əmək haqları üzrə daimi məlumatların arxivə daxil edilməsi

588 Faktiki məsrəflərin (maya dəyərinin) və onların planla müqayisəsi - firmanın idarə olunmasının hansı funksional məsələsinə aiddir?

- ☐ Planlaşdırma məsələləri
- ☐ Müəssisənin əməli idarə olunması
- ☐ Nəzarət məsələləri
- ☐ Mühasibat uçuotu məsələləri
- ☒ Təhlil məsələləri

589 Keyfiyyətə, emala və reklamlara nəzarət - firmanın idarə olunmasının hansı funksional məsələsinə aiddir?

- ☐ Mühasibat uçuotu məsələləri
- ☐ Təhlil məsələləri
- ☒ Nəzarət məsələləri
- ☐ Planlaşdırma məsələləri
- ☐ Müəssisənin əməli idarə olunması

590 Baş kitabın tutulması və balansın təşkili - firmanın idarə olunmasının hansı funksional məsələsinə aiddir?

- ☐ Nəzarət məsələləri

- ☒ Mühasibat -nəzarət uçotu məsələləri
- ☐ Təhlil məsələləri
- ☐ Müəssisənin əməli idarə olunması
- ☐ Planlaşdırma məsələləri

591 Marketing şirkətlərinin, inkişaf layihələrinin planlaşdırılması, texniki hazırlıq - firmanın idarə olunmasının hansı funksional məsələsinə aiddir?

- ☐ Nəzarət məsələləri
- ☐ Təhlil məsələləri
- ☐ Müəssisənin əməli idarə olunması
- ☒ Planlaşdırma -nəzarət məsələləri
- ☐ Mühasibat uçotu məsələləri

592 İstehlakçılar və tədarükçülər arasında hesablaşmaların və müqavilə öhdəliklərinin idarə olunması - firmanın idarə olunmasının hansı funksional məsələsinə aiddir?

- ☐ Mühasibat uçotu məsələləri
- ☐ Nəzarət məsələləri
- ☐ Təhlil məsələləri
- ☐ Planlaşdırma məsələləri
- ☒ müəssisənin əməli idarə olunması

593 Firmanın idarəetmə sxemində resurların tərkibinə aşağıdakılardan hansı aid deyil?

- ☐ maddi
- ☐ texniki
- ☒ Hüquqi
- ☐ maliyyə
- ☐ əmək

594 Əməyin qiymətləndirilməsi onun hansı meyarlara görə qiymətləndirilməsinə əsaslanmır?

- ☒ artımın perspektivlərinə
- ☐ keyfiyyətə
- ☐ kəmiyyətə
- ☐ intensivliyə
- ☐ məzmununa

595 “Müdiriyyət” altsistemində verilənlər bazası serverinin uçot yazılarının yerləşməsi üzrə yerinə yetirilən əsas əməliyyatlara aid deyil:

- ☒ Hesabatların formalaşması
- ☐ daxilolma parolunun dəyişdirilməsi
- ☐ seçilmiş verilənlər bazasına zəruri daxilolma hüququnun təyini
- ☐ yazıların təşkili
- ☐ yazıların ləğv edilməsi və dəyişdirilməsi

596 Korporativ verilənlər bazasına daxil olmaların və istifadəçilərin yerinə yetirdikləri funksiyaların məhdudlaşdırılmasına, sistem administratorunun yerinə yetirdiyi çoxsaylı əməliyyatların ixtisar edilməsinə xidmət edən altsistem necə adlanır?

- ☒ Müdiriyyət
- ☐ əmək resurslarından istifadənin planlaşdırılması
- ☐ işçilərin yığılı və yerləşdirilməsi. Heyətin peşə artımı
- ☐ İşçilər haqqında fərdi verilənlərin yığılı
- ☐ Ştat cədvəlinin planlaşdırılması

597 “İşlənmə sona çatmışdır”, “Sınaqların başlanğıcı” kimi hadisələr aşağıdakılardan hansına aiddir?

- ☒ Dönüş nöqtələri
- ☐ siyasət
- ☐ vəzifə
- ☐ taktika
- ☐ məqsəd

598 Layihənin idarə olunma sistemində dedikdə layihənin həyata keçirilməsi üçün bütün fəaliyyət və səlahiyyətlər başa düşülür.

- ☐ məqsəd
- ☐ siyasət
- ☐ taktika
- ☒ vəzifə
- ☐ prosedura

599 MS Project-də layihənin idarə olunmasına qoyulan tələblərə hansı aid deyil?

- ☐ hesabatın istifadə olunan metodları
- ☐ layihənin idarə olunması səviyyələrinin miqdarı
- ☐ informasiya mübadiləsi sistemi
- ☐ toplantıların keçirilmə müntəzəmliyi
- ☒ məqsədlərin əldə olunması müddətinin qısaldılması və həlli

600 Layihənin idarə olunması amillərinə hansı aid deyil?

- ☐ keyfiyyət
- ☐ zaman
- ☐ resurs
- ☒ kəmiyyət
- ☐ pul

601 mərhələsində layihənin həyata keçirilməsinin gedişi haqqında uçot informasiyasının formalaşdırılması və işlərin faktiki yerinə yetirilməsinin təhlili nəticəsində düzəlişlərin edilməsi üçün şəbəkə modelindən və təqvim qrafikindən istifadə olunur.

- ☐ Təqvim planlaşdırılması
- ☒ Əməli-struktur idarəetmə
- ☐ Layihələrin idarə edilməsi
- ☐ Şəbəkə planlaşdırması
- ☐ Struktur planlaşdırma

602 mərhələsində hər bir əməliyyatın başlanğıcını və sonunu müəyyən edən təqvim qrafiki qurulur.

- ☐ Əməli idarəetmə
- ☒ Təqvim planlaşdırılması
- ☐ Layihələrin idarə edilməsi
- ☐ Şəbəkə planlaşdırması
- ☐ Struktur planlaşdırma

603 mərhələsi çərçivəsində layihənin ayrı-ayrı əməliyyatlara bölünməsi həyata keçirilir.

- ☐ Əməli idarəetmə
- ☒ Struktur planlaşdırma və idarəetmə
- ☐ Layihələrin idarə edilməsi
- ☐ Şəbəkə planlaşdırması
- ☐ Təqvim planlaşdırılması

604 MS Project proqramının işinin nəzəri əsasını iqtisadi-riyazi metodları təşkil edir.

- ☐ layihələrin idarə edilməsi və təqvim planlaşdırmasının
- ☒ şəbəkə planlaşdırması və proqramların idarə edilməsinin
- ☐ təqvim planlaşdırması və əməli idarəetmənin
- ☐ struktur planlaşdırma, təqvim planlaşdırmasının
- ☐ şəbəkə planlaşdırması və əməli idarəetmənin

605 dedikdə məhdud maddi resurslar şəraitində əvvəlcədən müəyyən olunmuş layihənin əldə olunması üçün həyata keçirilən tədbirlər toplusu başa düşülür.

- ☐ Qaydalar
- ☒ Layihə
- ☐ Siyasət
- ☐ Taktika
- ☐ Prosedura

606 konkret situasiyalarda nə etmək lazım olduğunu dəqiq göstərir.

- ☐ Prosedura
- ☒ Qaydalar
- ☐ Siyasət
- ☐ Taktika
- ☐ Məqsədlər

607 konkret situasiyalarda həyata keçiriləcək əməliyyatlara təlimat və prosedura verir.

- ☐ Qaydalar
- ☒ Prosedura
- ☐ Siyasət
- ☐ Taktika
- ☐ Məqsədlər

608 qərar qəbulu və fəaliyyət üçün ümumi istiqamətləri əks etdirir.

- ☐ Qaydalar
- ☒ Siyasət-taktika
- ☐ Məqsədlər
- ☐ Taktika
- ☐ Prosedura

609 - konkret qısamüddətli strategiyalardır.

- ☐ Qaydalar
- ☒ Taktika-siyasət
- ☐ Məqsədlər
- ☐ Siyasət
- ☐ Prosedura

610 konkret və ölçülə bilən, zamana görə istiqamətlənmiş, uzunmüddətli və ya qısamüddətli, əldə oluna bilən və bir-birini dəstəkləyən olmalıdır.

- ☐ Qaydalar
- ☒ Məqsədlər və qaydalar
- ☐ Strateji idarəetmə
- ☐ Strateji planlaşdırma
- ☐ Prosedura

611 dedikdə global məqsədlərin işlənilmə və inkişaf istiqamətlərinə yönəlmiş idarəetmə nəzərdə tutulur.

- ☐ Qaydalar

- ☒ Strateji idarəetmə və planlaşdırma
- ☐ Məqsədlər
- ☐ Strateji planlaşdırma
- ☐ Prosedura

612 təşkilat üçün məqsədlərin seçilməsi və onların əldə olunması üçün nə etmək lazım olduğu haqqında qərar qəbuletmə prosesidir.

- ☐ Qaydalar
- ☒ Strateji planlaşdırma və idarəetmə
- ☐ Məqsədlər
- ☐ Strateji idarəetmə
- ☐ Prosedura

613 Avtomatlaşdırılmış proqram kompleksinin istiqamətləndiyi məsələlər kompleksinin həlli konturlarına aiddir:

- ☐ mühasibat uçotu konturu
- ☒ bütün cavablar doğrudur
- ☐ əməli idarəetmə konturu
- ☐ inzibati idarəetmə konturu
- ☐ istehsalın idarəetmə konturu

614 Avtomatlaşdırılmış proqram kompleksinin istiqamətləndiyi məsələlər kompleksinin həlli konturlarına aid deyil:

- ☐ mühasibat uçotu konturu
- ☒ İstehlakın idarəetmə konturu
- ☐ əməli idarəetmə konturu
- ☐ inzibati idarəetmə konturu
- ☐ istehsalın idarəetmə konturu

615 İşin yüksək məhsuldarlığı üçün şəbəkə əməliyyat sisteminə daxil olan vasitələrə aiddir:

- ☐ Məlumatların ötürülməsinin inteqrasiya edilmiş funksiyaları
- ☐ "Müştəri server" rejimində işin mümkünlüyü
- ☐ Şəbəkə əməliyyat sisteminin quraşdırılması
- ☐ İstifadəçi hüquqlarının idarə olunma vasitələri
- ☒ Bütün cavablar doğrudur

616 İşin yüksək məhsuldarlığı üçün şəbəkə əməliyyat sisteminə daxil olan vasitələrə aid deyil:

- ☐ "müşəri server" rejimində işin mümkünlüyü
- ☐ şəbəkə əməliyyat sisteminin quraşdırılması
- ☐ istifadəçi hüquqlarının idarə olunma vasitələri
- ☒ Yalnız bir protokoldan istifadə
- ☐ məlumatların ötürülməsinin inteqrasiya edilmiş funksiyaları

617 Fərdi kompüterlərin firmadaxili lokal hesablama şəbəkəsinə birləşdirilməsinin hansı üstünlükləri var?

- ☐ Hər bir işçi stansiyanın daxil ola biləcəyi xüsusi prosessor vasitəsilə mövcud resurslara müraciət olunur
- ☐ Resursların paylanması şəbəkənin resurslarından qənaətlə istifadə etmək imkanı yaradır
- ☐ Verilənlərin paylanması informasiyaya ehtiyacı olan işçi yerlərdən verilənlər bazasının idarə olunması və ona daxilolmaların mümkünlüyünü təqdim edir
- ☒ Bütün cavablar doğrudur
- ☐ Prosessorun resurslarının paylanması şəbəkəyə daxil olan digər sistemlərlə verilənlərin emalı üçün hesablama gücündən istifadə etməyə imkan verir

618 Verilənlər bazasının administratoru hansı vəzifəni yerinə yetirir?

- ☐ Bütün cavablar səhvdir
- ☐ verilənlər bazasında informasiyaya baxış, sərəncamların verilməsi və onların icrasına nəzarət
- ☐ daxil olan korrespondensiyanın qeydiyyatı, çıxış korrespondensiyasının qeydiyyatı və göndərilməsi, verilənlər bazasına sənədlərin daxil edilməsi, sənədlərin arxivə verilməsi
- ☒ informasiya sistemi istifadəçilərinin qeydiyyatı, ayrı-ayrı verilənlər bazasına daxilolma hüququnun təyini, sənədlərin arxivə verilməsi
- ☐ verilənlər bazasında informasiyaya baxış və onun redaktəsi, hesabatların tərtibi, xidməti məktubların hazırlanması, daxil olan korrespondensiyanın hazırlanması

619 Hər bir avtomatlaşdırılmış iş yerində sənəd dövriyyəsi sistemində katiblik üzərinə düşən vəzifələrə daxildir:

- ☐ Bütün cavablar səhvdir
- ☐ verilənlər bazasında informasiyaya baxış və ya onun redaktəsi, hesabatların tərtibi, xidməti məktubların hazırlanması, daxil olan korrespondensiyanın hazırlanması
- ☐ informasiya sistemi istifadəçilərinin qeydiyyatı, ayrı-ayrı verilənlər bazasına daxilolma hüququnun təyini, sənədlərin arxivə verilməsi
- ☒ daxil olan korrespondensiyanın qeydiyyatı, çıxış korrespondensiyasının qeydiyyatı və göndərilməsi, verilənlər bazasına sənədlərin daxil edilməsi, sənədlərin arxivə verilməsi
- ☐ verilənlər bazasında informasiyaya baxış, sərəncamların verilməsi və ya onların icrasına nəzarət

620 Hər bir avtomatlaşdırılmış iş yerində sənəd dövriyyəsi sistemində xidmətlərə aid olan vəzifələr hansıdır?

- ☐ informasiya sistemi istifadəçilərinin qeydiyyatı, ayrı-ayrı verilənlər bazasına daxilolma hüququnun təyini, sənədlərin arxivə verilməsi
- ☐ daxil olan korrespondensiyanın qeydiyyatı, çıxış korrespondensiyasının qeydiyyatı və göndərilməsi, verilənlər bazasına sənədlərin daxil edilməsi, sənədlərin arxivə verilməsi
- ☐ Bütün cavablar səhvdir
- ☐ verilənlər bazasında informasiyaya baxış, sərəncamların verilməsi və onların icrasına nəzarət
- ☒ verilənlər bazasında informasiyaya baxış və onun redaktəsi, hesabatların tərtibi, xidməti məktubların hazırlanması, daxil olan korrespondensiyanın hazırlanması

621 Hər bir avtomatlaşdırılmış iş yerində sənəd dövriyyəsi sistemində rəhbərliyin vəzifələrinə daxildir:

- ☐ Bütün cavablar səhvdir
- ☐ daxil olan korrespondensiyanın qeydiyyatı, çıxış korrespondensiyasının qeydiyyatı və ya göndərilməsi, verilənlər bazasına sənədlərin daxil edilməsi, sənədlərin arxivə verilməsi
- ☒ verilənlər bazasında informasiyaya baxış, sərəncamların verilməsi və onların icrasına nəzarət
- ☐ informasiya sistemi istifadəçilərinin qeydiyyatı, ayrı-ayrı verilənlər bazasına daxilolma hüququnun təyini, sənədlərin arxivə verilməsi
- ☐ verilənlər bazasında informasiyaya baxış və ya onun redaktəsi, hesabatların tərtibi, xidməti məktubların hazırlanması, daxil olan korrespondensiyanın hazırlanması

622 Firmanın idarə olunmasının yeni metodlarının tətbiq edilməsi hansı təşkilati məsələlərin həllindən sonra mümkündür?

- ☐ Sənəd dövriyyəsinin idarə olunması, heyəti idarəetmə və mühasibat uçotu, təchizatın idarə olunması
- ☐ Heyəti idarəetmə və mühasibat uçotu, təchizatın idarə olunması, satışın idarə olunması, maliyyənin idarə olunması
- ☐ Sənəd dövriyyəsinin idarə olunması, heyəti idarəetmə və mühasibat uçotu
- ☐ Sənəd dövriyyəsinin idarə olunması, heyəti idarəetmə və mühasibat uçotu, təchizatın idarə olunması, satışın idarə olunması
- ☒ Sənəd dövriyyəsinin idarə olunması, heyəti idarəetmə -mühasibat uçotu, təchizatın idarə olunması, satışın idarə olunması, maliyyənin idarə olunması

623 Təhlil məsələlərinə aid deyil:

- ☐ Beynəlxalq standartlarda mühasibat və maliyyə hesablaşmaları
- ☐ Marketing şirkətlərinin, inkişaf layihələrinin planlaşdırılması, texniki hazırlıq və istehsalın planlaşdırılması
- ☐ Yüksək normativli ehtiyatlara, defisit mövqelərə nəzarət
- ☐ Keyfiyyətə, emala və reklamlara nəzarət
- ☒ Bütün cavablar doğrudur

624 Təhlil məsələlərinə aiddir:

- ☐ Bütün cavablar səhvdir
- ☐ Beynəlxalq standartlarda mühasibat və maliyyə hesablaşmaları
- ☒ Marketing tədbirlərinin və reklam şirkətlərinin səmərəliliyinin təhlili
- ☐ Keyfiyyətə, emala və reklamlara nəzarət
- ☐ Marketing şirkətlərinin, inkişaf layihələrinin planlaşdırılması, texniki hazırlıq və istehsalın planlaşdırılması

625 Nəzarət məsələlərinə aid deyil:

- ☐ Planların yerinə yetirilməsinə nəzarət
- ☐ Keyfiyyətə, emala və reklamlara nəzarət
- ☐ Yüksək normativli ehtiyatlara, defisit mövqelərə nəzarət
- ☒ Beynəlxalq standartlarda mühasibat və maliyyə hesablamalar
- ☐ Qarşılıqlı maliyyə öhdəçiliklərinə nəzarət

626 Nəzarət məsələlərinə aiddir:

- ☐ Baş kitabın tutulması və balansın təşkili
- ☐ Faktiki məsrəflərin uçotu
- ☐ Əməyin və əmək haqqının uçotu
- ☒ Yüksək normativli ehtiyatlara, defisit mövqelərə nəzarət
- ☐ Vergi uçotu

627 Mühasibat uçotu məsələlərinə aiddir:

- ☐ Maddi-texniki təchizatın idarə olunması
- ☐ Zəruri resursların və balansın qiymətləndirilməsi
- ☐ Marketing şirkətlərinin, inkişaf layihələrinin planlaşdırılması, texniki hazırlıq və istehsalın planlaşdırılması
- ☒ Beynəlxalq standartlarda mühasibat uçotu və maliyyə hesablaşmaları
- ☐ Məhsulun maya dəyərinin – məhsul və xidmətlərin planlaşdırılması

628 Mühasibat uçotu məsələlərinə aid deyil:

- ☐ Ümumi mühasibat , maliyyə hesabatı
- ☐ Baş kitabın tutulması və ya balansın təşkili
- ☐ Beynəlxalq standartlarda mühasibat və ya maliyyə hesablamaları
- ☒ Zəruri resursların və balansın qiymətləndirilməsi
- ☐ Əsas vasitələrin uçotu qeyri maddi aktivlər

629 Sistem fəaliyyət göstərdikdə, onun elementləri arasında yaranan əlaqə zamandan asılı olmazsa, onda sistemin elementləri arasındakı əlaqəəlaqə adlanır.

- ☐ diskret
- ☒ statik
- ☐ dinamik
- ☐ hibrid
- ☐ mürəkkəb

630 Müəyyən dövr ərzində nəzərdə tutulmuş hissədə sistemin elementləri bir vəziyyətdə qalarsa, ya da cüzi miqdarda dəyişərsə, belə sistemlər necə adlanır?

- ☐ determinik
- ☒ statik
- ☐ formal
- ☐ dinamik
- ☐ mürəkkəb

631 İnformasiya sistemi(İS) — bu:

- ☐ doğru variant yoxdur
☒ Qoyulan məqsədə çatmaq üçün metod, vasitə və personalların qarşılıqlı əlaqəli yığıdır ki, informasiyanın saxlanması, emalı və verilməsi üçün istifadə olunur;
☐ Bilavasitə informasiya istehsalı ilə bağlı sistemdir.
☐ Qarşılıqlı əlaqəli istənilən elementinin yığıdır ki, ya məqsədli fəaliyyətə, ya da izolə edilmiş ətraf mühitə nisbətən öz inkişaf qanunlarına malikdir;
☐ verilənlərin emalı sistemidir

632 Relyasiyon model verilənlər bazasının ... şəklində təşkilinə əsaslanır. Nöqtələrin yerinə uyğun gələn variantı seçin.

- ☐ yazılar toplusu
☒ ikiölçülü cədvəl;
☐ seqment cədvəli;
☐ ekran cədvəli;
☐ əməliyyat cədvəli;

633 Müəssisənin həll olunan məsələnin mürəkkəblik dərəcəsinə və bu məsələlərin realizəsində qəbul edilən qərarın dinamikasına görə seçilən üç növ in-formasiya sistemi bunlardan hansıdır: 1) funksional; 2) strateji; 3) konfidensial; 4) operativ; 5) signal.

- ☐ 1,4,5.
☒ 1,3,5;
☐ 1,2,5;
☐ 3,4,5;
☐ 2,3,5;

634 İdarəetmə prosesinin növündən asılı olaraq aşağıdakı informasiya sistemlərini fərqləndirirlər:

- ☐ doğru variant yoxdur
☒ Texnoloji proseslərin idarəsinin İS-ləri, təşkilati idarəetmənin İS-ləri, təşkilati-texnoloji proseslərin idarəsinin İS-ləri;
☐ sənaye İS, kən təsərrüfatı İS, nəqliyyat İS, ticarət İS və s.
☐ sahələr arası və ərazi İS
☐ federal, regional və bələdiyyə İS;

635 Korporativ informasiya xarakterizə olunur;

- ☐ heç biri
☒ Həcmnin böyüklüyü ilə;
☐ bir dəfə yaranması və emal oluna bilməsilə;
☐ saxlanma müddətinin qısa olması ilə;
☐ sadə strukturlu olması ilə.

636 Ətraf mühitlə əlaqənin tipinə görə İS-ri ola bilər:

- ☐ qapalı və açıq
☒ açıq-qapalı, izolə edilmiş;
☐ açıq və izolə edilmiş;
☐ qapalı və izolə edilmiş;
☐ İzolə edilmiş

637 İnformasiya texnologiyaları inkişaf dövrünün hansı mərhələsində global və lokal kompyuter şəbəkələrində geniş istifadə olunmağa başladı?

- ☐ heç biri
☒ üçüncü mərhələdə, 1990-cı illərin əvvəllərində;
☐ ikinci mərhələdə, 1980-ci illərin əvvəllərində;
☐ birinci mərhələdə, 1960-1970-ci illərdə;
☐ dördüncü mərhələdə, 1990-ci illərin axırından bizim günlərə qədər.

638 Müəssisələrin hansı avtomatlaşdırılmış idarəetmə sistemləri xammalın daxil edilməsindən başlamış və istifadəçiyə malın göndərilməsinə dək bütöv dövrdə istehsal resurslarının idarəedilməsi üçün nəzərdə tutulmuşdur?

- ☐ mrp və erp
- ☒ MRP II –sistemi;
- ☐ ERP-sistemi;
- ☐ MRP-sistemi;
- ☐ ERP II-sistemi.

639 Axtarış sistemlərinin bir -birindən başlıca fərqi :

- ☐ isinad
- ☒ Axtarış sürəti
- ☐ Qiyməti
- ☐ İstinad bazası
- ☐ Tapılan informasiyanın yəqinliyi

640 Müəssisələrarası işin avtomatlaşdırılması neçə hissədən ibarətdir?

- ☐ 6.0
- ☒ 2.0
- ☐ 4.0
- ☐ 3.0
- ☐ 5.0

641 Daxili əməliyyatların avtomatlaşdırılmasına aiddir: 1.uçot əməliyyatlarının avtomatlaşdırılması; 2.müqavilələrin təşkilat işinin avtomatlaşdırılması; 3. ofisdə xidmət; 4.kommersiya fəaliyyətinin avtomatlaşdırılması; 5. yeni əməliyyatın avtomatlaşdırılması

- ☐ 3, 5, 6, 7
- ☒ 1, 2, 3, 4, 5
- ☐ 1, 2, 4, 6,
- ☐ 1, 2, 3, 5,
- ☐ 1, 3, 6, 7

642 Daxili əməliyyatların avtomatlaşdırılmasının neçə növü mövcuddur?

- ☐ 1.0
- ☒ 3.0
- ☐ 5.0
- ☐ 2.0
- ☐ 4.0

643 Elektron kitabxana sistemində AIY-lərində katalogizatorun vəzifəsinə aiddir:

- ☐ cavabların hamısı doğrudur
- ☒ oxucu bazasının yaradılması və kitabxana bazasında axtarış
- ☐ kitabxana fondunun qeydiyyatı
- ☐ sistemin verilənlər bazasına nəzarət
- ☐ kitabxana fondunun kompleksləşdirilməsi

644 Elektron kitabxana sistemində AIY-lərində komplektatorun vəzifəsinə aiddir:

- ☐ cavabların hamısı doğrudur
- ☒ kitabxana sisteminin qeydiyyatı və kompleksləşdirilməsi
- ☐ oxucu bazasının yaradılması
- ☐ sistemin verilənlər bazasına nəzarət
- ☐ kitabxana bazasında axtarış

645 Elektron kitabxana sistemində AİY-lərində administratorun vəzifəsinə aiddir:

- ☐ cavabların hamısı doğrudur
- ☒ Sistemin verilənlər bazasına nəzarət
- ☐ oxucu bazasının yaradılması
- ☐ kitabxana fondunun qeydiyyatı və kompleksləşdirilməsi
- ☐ kitabxana bazasında axtarış

646 AİY-nin təminat vasitələri hansılardır? 1.konseptual 2. texniki 3. proqram 4.riyazi 5. informasiya

- ☐ 1, 2, 5
- ☒ 1, 3, 5
- ☐ 1, 3, 4
- ☐ 1, 2, 4
- ☐ 2, 3, 5

647 AİY-nin neçə təminat vasitəsi mövcuddur?

- ☐ 6.0
- ☒ 3.0
- ☐ 4.0
- ☐ 2.0
- ☐ 5.0

648 Bank işçisinin AİY-lərinin tətbiqinin xüsusiyyətlərinə hansı aid deyil?

- ☐ istifadəçi ilə fərdi kompüterin qarşılıqlı fəaliyyətinin optimal mümkünlüyü
- ☒ cavabların hamısı doğrudur
- ☐ bank heyətinin informasiya sisteminə malik olması
- ☐ abonentin informasiya sisteminə daxil olmaq imkanlarına malik olması
- ☐ hesablama sistemlərinin etibarlılığının artırılması

649 İqtisadi informasiya nədir?

- ☐ informasiya məhsullarının istifadəçinin ixtiyarına verilməsi
- ☐ elmi, istehsal, idarəetmə və digər məsələlərin həlli üçün maddi daşıyıcıda istənilən formada qeydə alınmış informasiya toplusu
- ☐ maddi və ya qeyri maddi formada yayılmaq üçün istehsalçı tərəfindən yaradılmış verilənlərin məcmusu
- ☐ maddi mühitin obyekt və hadisələrin vəziyyətləri haqqında onların özündə saxladığı qeyri-müəyyənliyi azaldan məlumat
- ☒ müəyyən zaman anında əmək-maddi və maliyyə resurslarının tərkibi haqqında məlumat

650 İnformasiya xidməti nədir?

- ☐ iqtisadiyyatda təsərrüfat prosesində istifadə olunan məhsul
- ☐ maddi mühitin obyekt hadisələrin vəziyyətləri haqqında onların özündə saxladığı qeyri müəyyənliyi azaldan məlumat
- ☐ maddi və ya qeyri maddi formada yayılmaq üçün istehsalçı tərəfindən yaradılmış verilənlərin məcmusu
- ☒ informasiya məhsullarının və verilənlərin istifadəçinin ixtiyarına verilməsi
- ☐ elmi, istehsal, idarəetmə və digər məsələlərin həlli üçün maddi daşıyıcıda istənilən formada qeydə alınmış informasiya toplusu

651 İnformasiya məhsulu nədir?

- ☐ iqtisadiyyatda təsərrüfat prosesində istifadə olunan məhsul
- ☐ elmi, istehsal, idarəetmə və digər məsələlərin həlli üçün maddi daşıyıcıda istənilən formada qeydə alınmış informasiya toplusu
- ☐ maddi mühitin obyekt və hadisələrin vəziyyətləri haqqında onların özündə saxladığı qeyri müəyyənliyi azaldan məlumat
- ☐ informasiya məhsullarının istifadəçinin ixtiyarına verilməsi

- ☒ maddi və ya qeyri-maddi formada yayılmaq üçün istehsalçı tərəfindən yaradılmış verilənlərin məcmusu

652 İnformasiya texnologiyaları nədir?

- ☐ formalaşdırma , modelləşdirmədir
☐ informasiya emalının nümunə məsələlərinin həlli metod məcmusudur
☐ informasiya emalının nümunə məsələlərinin həlli üçün istifadə olunan proqram təminatıdır
☒ informasiyanın yığılması, saxlanması, emalı və ötürülməsinin aparat və proqram vasitələridir
☐ informasiya emalının nümunə məsələlərinin həlli üçün istifadə olunan texniki qurğulardır

653 İlkin və törəmə informasiya idarəetmə informasiyasının hansı əlamətə görə təsnifatına aiddir?

- ☐ hərəkət istiqamətinə görə
☐ qeydiyyat üsuluna görə
☐ idarəetmə funksiyalarına görə
☐ yaranma vaxtına görə
☒ Yaranma mənbəyinə görə

654 Üzərində hesabi əməliyyatlar aparılan rekvizitlər necə adlanır?

- ☐ köməkçi
☐ əlavə
☐ xüsusi
☐ əlamət
☒ Əsas

655 Üzərində məntiqi əməliyyatlar aparılan rekvizitlər necə adlanır?

- ☐ əlavə
☐ əsas
☐ xüsusi
☐ köməkçi
☒ Əlamət

656 Məzmununa görə rekvizitləri neçə tipə ayırırlar?

- ☐ 6.0
☐ 2.0
☐ 4.0
☒ 3.0
☐ 5.0

657 Aşağı səviyyəli informasiya vahidi nədir?

- ☐ informasiya massivi
☐ göstərici
☐ fayl
☒ rekvizit
☐ sənəd

658 İdarəetmə informasiyası hansı əlamətə görə təsnifata bölünür?

- ☐ stabilliyə görə
☐ ifadə üsuluna görə
☐ yaranma vaxtına görə
☐ idarəetmə funksiyalarına görə
☒ sadalananların hamısı doğrudur

659 İdarəetmə informasiyası hansı əlamətə görə təsnifata bölünür?

- ☒ sadalananların hamısı doğrudur
- ☐ yaranma mənbəyinə görə
- ☐ yaranma vaxtına görə
- ☐ hərəkət istiqamətinə görə
- ☐ qeydiyyat üsuluna görə

660 Statik sistemlər hansı sistemlərdir?

- ☐ Mürəkkəb sistemlər
- ☐ Sadə sistemlər
- ☐ Zamandan aslı sistemlər
- ☒ Zamandan aslı olmayan sistemlər
- ☐ Çox mürəkkəb sistemlər

661 Sistemin girişi dedikdə nə basa düşülür?

- ☐ İnformasiya proseslərindən sonra əldə edilən informasiya
- ☐ Sistemə təsir etməyən elementlər yığımı
- ☐ İnformasiya proseslərində əldə edilən nəticə informasiyası
- ☐ Düzgün variant yoxdu
- ☒ Sistemə təsir edən elementlər yığımı

662 Sistem quruluşuna görə bölünür?

- ☒ Sadə, Mürəkkəb. və çox mürəkkəb
- ☐ Sadə və çox mürəkkəb
- ☐ İyeratik və mürəkkəb sistemlər
- ☐ Sadə və mürəkkəb
- ☐ Çox mürəkkəb və sadə

663 Sistem nədir?

- ☐ Müxtəlif hadisə və proseslərin yığımı
- ☒ Bir-biri ilə qarşılıqlı əlaqədə olan elementlərin məcmusu
- ☐ Müxtəlif elementlər məcmusu
- ☐ qarşılıqlı olmayan elementlər məcmusu
- ☐ Müxtəlif elementlər məcmusu

664 İnformasiya təminatı nədir?

- ☐ Mövcud informasiyanın emalı
- ☒ Mövcud informasiyanı özündə birləşdirmək
- ☐ Mövcud informasiyanı ötürür
- ☐ Mövcud informasiyanı toplayır
- ☐ Mövcud informasiyanı saxlayır

665 İdarə etmə sistemində baza

- ☐ Biliyin təkmilləşdirilməsi
- ☒ Verilən və bilik bazası
- ☐ Biliklər bazası
- ☐ Verilənlər bazası
- ☐ Embistik BİLİK

666 İdarə etmə sisteminin məqsədi?

- ☐ informasiya sistemini inkişaf ettirmək
- ☒ Düzgün qərar qəbul etmək
- ☐ Sistemi təmkinləşdirmək

- ☐ Sistem yaratmaq
- ☐ informasia sistemini yaratmaq

667 İdarə etmə sistemində əsas obyekt?

- ☐ İqtisadi riyazi modellər
- ☒ idarə olunan və idarə edici Sistemlər
- ☐ Sistem
- ☐ İnformasiya mənbəyi
- ☐ informasiya sistemi

668 Düzgün qərar qəbul etmək üçün əsas şərt?

- ☐ informasia əlavəsi
- ☒ İnformasiyanın yığılması və emalı
- ☐ informasiyanın saxlanması
- ☐ İnformasiyanın toplanması
- ☐ informasiya preqmenti

669 Texnoloji prosesləri idarə edən informasiya sistemlərinə aid olan mülahizəni göstərin:

- ☐ təşkilati idarəetmənin informasiya sistemlərini özündə birləşdirən çoxsəviyyəli iyerarxik sistemdir.
- ☒ Müxtəlif texnoloji proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulur.
- ☐ Konkret ərazidə yerləşən inzibati ərazi obyektlərinin idarə edilməsi məsələlərinin informasiya təminatı üçün nəzərdə tutulur.
- ☐ İnzibati idarəetmə aparatına informasiya xidməti məsələlərini həll edir və respublikanın bütün bölgələrində fəaliyyət göstərir.
- ☐ Yerli özünüidarəetmə orqanlarında mütəxəssislərə iqtisadi, sosial, təsərrüfat proqramlarının və yerli büdcənin emalı, şəhərin, inzibati rayonun sosial-iqtisadi fəaliyyəti ilə məşğul olan bütün təşkilatlarının fəaliyyətini yoxlamaq və tənzimləmək üçün info

670 İdarəetmənin informasiya sistemi nəyə imkan verir?

- ☐ müəssisənin müxtəlif bölmələrində və müxtəlif idarəetmə səviyyələrində qəbul edilən qərarların razılaşdırılmasına
- ☒ sadalananların hamısı doğrudur
- ☐ bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilməsi üçün qərarların qəbulunun vaxtında təmin edilməsinə
- ☐ informasiyanın operativ toplanması, ötürülməsi, axtarışı və emalı hesabına əsaslandırılmış qərarların qəbul edilməsinə
- ☐ bütün səviyyələrdə idarəetmə işçilərinə vahid informasiya bazasından informasiyanın vaxtında çatdırılması hesabına idarəetmənin səmərəliliyinin artmasına nail olmağa

671 Təşkilati-texnoloji proseslərin informasiya sistemlərinə aid olan mülahizəni göstərin:

- ☐ Müxtəlif texnoloji proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulur.
- ☒ Texnoloji proseslərin və təşkilati idarəetmənin informasiya sistemlərini özündə birləşdirən çoxsəviyyəli iyerarxik sistemdir.
- ☐ Konkret ərazidə yerləşən inzibati-ərazi obyektlərinin idarə edilməsi məsələlərinin informasiya təminatı üçün nəzərdə tutulur.
- ☐ İnzibati idarəetmə aparatına informasiya xidməti məsələlərini həll edir və respublikanın bütün bölgələrində fəaliyyət göstərir.
- ☐ İdarəetmə heyətinin funksiyalarını avtomatlaşdırmaq üçün qurulur.

672 Hansı informasiya sistemi iqtisadi obyektin bütün funksiyalarını avtomatlaşdırmaq üçün nəzərdə tutulur və onun fəaliyyətinin bütün dövrlərini əhatə edir?

- ☐ elmi tədqiqatlar üçün İS
- ☒ İnteqrallaşdırılmış İS
- ☐ təşkilati idarəetmə üçün İS
- ☐ texnoloji prosesləri idarə edən İS
- ☐ korporativ İS

673 ERP sistemlərdə təqvim planlaşdırmaya daxil deyil:

- ☐ böhransız əməliyyatlar üçün ehtiyat vaxtın təyin edilməsi
- ☒ Layihənin əməliyyatlara bölünməsi
- ☐ əməliyyatların qurtarmasının başlanğıc vaxtının təyin edilməsi
- ☐ böhranlı əməliyyatları aşkar etməklə böhranlı yolun hesablanması
- ☐ əməliyyatların qurtarmasının son vaxtının təyin edilməsi

674 ERP sistemlərdə struktur planlaşdırmaya daxil deyil:

- ☐ modelin ziddiyyətsizliyə görə analizi
- ☒ Böhransız əməliyyatlar üçün ehtiyat vaxtının təyin edilməsi
- ☐ əməliyyatların müddətinin qiymətləndirilməsi
- ☐ layihənin əməliyyatlara bölünməsi
- ☐ şəbəkə modelinin qurulması

675 ERP sistemlərdə şəbəkə planlaşdırılması və idarəetmə hansı mərhələlərdən ibarətdir? 1. struktur planlaşdırma; 2. taktiki planlaşdırma; 3. təqvim planlaşdırma; 4. operativ idarəetmə; 5. faktiki planlaşdırma

- ☐ 1, 2, 5
- ☒ 1, 3, 4
- ☐ 1, 4, 5
- ☐ 2, 3, 5
- ☐ 1, 2, 3

676 ERP sistemlərdə layihələrin idarə edilməsi hansı modelə əsaslanır?

- ☐ obyektəyönü
- ☒ şəbəkə
- ☐ relyasiya
- ☐ iyerarxik
- ☐ qarışıq

677 Resurslara tələbatın planlaşdırılması hansı istiqamətlərdə aparılır? 1. kadrların idarə olunması; 2. güclərə tələbatın planlaşdırılması; 3. material tələbatlarının planlaşdırılması; 4. iqtisadi proseslərin proqnozlaşdırılması; 5. layihələrin idarə edilməsi

- ☐ 1, 4
- ☐ 2, 3
- ☐ 3, 5
- ☒ 1, 3
- ☐ 4, 5

678 Böhranlı əməliyyatları aşkar etməklə böhranlı yolun hesablanması, əməliyyatların qurtarmasının başlanğıc və son vaxtlarının təyin edilməsi, böhransız əməliyyatlar üçün ehtiyat vaxtının təyin edilməsi ERP sistemlərində şəbəkə planlaşdırılması və idarəetmə

- ☐ təşkilati planlaşdırma
- ☒ struktur-təqvim planlaşdırma
- ☐ texniki planlaşdırma
- ☐ struktur planlaşdırma
- ☐ operativ idarəetmə

679 Layihənin əməliyyatlara bölünməsi, əməliyyatların müddətinin qiymətləndirilməsi və şəbəkə modelinin qurulması, modelin ziddiyyətsizliyə görə analizi ERP sistemlərində şəbəkə planlaşdırılması və idarəetmənin hansı mərhələsində yerinə yetirilən əməliyyatlar

- ☐ faktiki planlaşdırma
- ☒ struktur-təqvim planlaşdırma

- ☐ texniki planlaşdırma
- ☐ təqvim planlaşdırma
- ☐ operativ idarəetmə

680 İnformasiya bazarının komponentləri –bu:

- ☐ texniki proqram vasitələri
- ☒ bütün burada sadalananlar;
- ☐ informasiya məhsulu və xidməti göndərənlər barədə sorğu vasitələri,həmçinin informasiyaya aid informasiya-hüquqi sənədlər.
- ☐ texniki,proqram vasitələri və informasiya texnologiyaları;
- ☐ proqram-aparat vasitələri

681 İnformasiya bazarı-bu:

- ☐ doğru variant yoxdur
- ☒ kommersiya əsasında intellektual əmək məhsullarının ticarəti üzrə iqtisadi- hüquqi və təşkilatı münasibətlər sistemidir;
- ☐ İnternet vasitəsilə göstərilən pullu xidmətdir.
- ☐ aktiv dövlət nəzarətilə EHM və EHM-in qurğularının istehsalı,satışı və alışıdır;
- ☐ qurğuların satışı

682 İnformasiya məhsulu nədir?

- ☐ giriş informasiya
- ☒ insanın intellektual fəaliyyətinin nəticəsidir;
- ☐ istifadəçiyə təqdim olunan informasiya xidmətidir;
- ☐ istifadəçiyə çatdırılmış məlumatdır;
- ☐ informasiya

683 İnformasiyalaşdırılmış cəmiyyət nədir?

- ☐ doğru variant yoxdur
- ☒ Əksər işləyənlər informasiyanın çevrilməsilə məşğuldur.
- ☐ Azərbaycan cəmiyyətidir;
- ☐ insan cəmiyyətidir;
- ☐ Rusiya cəmiyyətidir;

684 Zamanın bölünməsi rejimində iş real zaman rejimindəki işdən nə ilə fərqlənir?

- ☐ tapşırığın formalaşması üsulu ilə;
- ☐ interfeyslə;
- ☒ idarəetməyə verilmək üçün əlavənin və verilənin seçilmə üsulu ilə;
- ☐ faylların təşkili üsulu ilə;
- ☐ proqramlaşdırma sistemilə.

685 Avtomatlaşdırılmış iş yeri-bu:

- ☐ predmet əlavəsi üzrə konsultantın iş yeri ;
- ☒ iş yerində yerləşən və predmet əlavələri ilə təchiz olunmuş kompyuterdir;
- ☐ elektron ofisdır;
- ☐ tətbiqi proqram paketidir;
- ☐ integrasiya olunmuş əlavədir;

686 Paket texnologiyası-bu:

- ☐ verilənlərin paketdə birləşdirilməsi üsuludur.
- ☒ İstifadəçinin müdaxiləsi olmadan proqram paketlərin yerinə yetirilməsidir;
- ☐ zamanın bölünməsi rejimində işdir;
- ☐ real zamanda işdir;

- ☐ interaktiv texnologiyadır;

687 İnformasiya texnologiyası (İT) ilə informasiya sistemi (İS) anlayışları arasında nə kimi münasibət vardır?

- ☐ doğru variant yoxdur
☒ İT İS -i cərcivəsində realizə olunur;
☐ İT mühitində baş verən dəyişikliyə paralel olaraq İS dəyişir.
☐ İT İS dən asılı deyil;
☐ İT İS-dən ayrıca olaraq realizə oluna bilməz.

688 İnformasiyanın toplanması, emalı və verilməsi texnologiyası –bu:

- ☐ təminedicici texnologiyadır;
☒ informasiya texnologiyasıdır;
☐ predmet oblastının texnologiyasıdır;
☐ kompyuter texnologiyasıdır;
☐ funksional texnologiyadır;

689 Bunlardan hansı texnologiyanın komponenti deyil?

- ☐ muhasibat
☒ Hazır məhsul;
☐ kadr resursu;
☐ maliyyə;
☐ informasiya resursu.

690 Periferiya qurğuları nə üçün nəzərdə tutulmuşdur?

- ☐ informasiyanın saxlanması
☒ bütün cavablar doğrudur
☐ informasiyanın xaric edilməsi
☐ informasiyanın daxil edilməsi
☐ informasiyanın ötürülməsi

691 Hansı qurğu çıxış qurğusu deyil?

- ☐ plotter
☒ digitayzer
☐ videokart
☐ monitor
☐ printer

692 Aşağıdakı mülahizələrdən hansı doğrudur?

- ☐ Digıtayzer – çıxış qurğusudur
☒ Klaviatura – giriş qurğusudur
☐ Notebook tipli kompüter – cib kalkulyatorudur
☐ Monitor – giriş qurğusudur
☐ CD-ROM – çıxış qurğusudur

693 Aşağıda sadalananlardan hansı giriş-çıkış qurğusudur?

- ☐ printer
☒ Modem
☐ CD ROM
☐ sərt disk
☐ plotter

694 İnformasiya daşıyıcısı deyil:

- ☐ CD
- ☒ Səs kartı
- ☐ coğrafi xəritə
- ☐ kitab
- ☐ oyun disketi

695 Aşağıdakılardan hansı daimi yaddaş qurğusudur?

- ☐ HDD
- ☒ ROM
- ☐ BIOS
- ☐ RAM
- ☐ CMOS

696 Skaner informasiyanı hansı formada daxil edir?

- ☐ Kağızda olduğu formada
- ☒ Qrafik
- ☐ Video
- ☐ Mətn
- ☐ Qrafik və mətn

697 Kompüterin sürətini xarakterizə edən göstərici:

- ☐ informasiya mübadiləsinin sürəti
- ☒ takt tezliyi
- ☐ ekranın ölçüləri;
- ☐ şin mərtəbələrinin sayı;
- ☐ operativ yaddaşın həcmi;

698 Ana plata ...

- ☐ informasiya mübadilə etmək üçündür
- ☒ kompüterin bütün qurğularını əlaqələndirmək üçündür
- ☐ informasiyanı müvəqqəti yadda saxlamaq üçündür
- ☐ informasiyanı uzun müddət yadda saxlamaq üçündür
- ☐ informasiyanı emal etmək üçündür

699 Kompüterin işləmə sürəti nədən asılıdır?

- ☐ xarici yaddaş qurğusunun həcmindən
- ☒ prosessorda informasiya emalının takt tezliyindən
- ☐ əməliyyat sisteminin interfeysinin təşkilindən
- ☐ printerin qoşulu olub-olmamasından
- ☐ emal olunan informasiyanın həcmindən

700 Xarici yaddaş xidmət edir ...

- ☐ informasiyanın emalına
- ☒ Kompüterin qoşulu olub-olmamasından asılı olmayaraq informasiyanın uzunmüddətli qorunub saxlanmasına
- ☐ məsələ həlli zamanı operativ, tez-tez dəyişən informasiyanın qorunub saxlanmasına
- ☐ verilmiş proqram üzrə kompüterin işini idarəetməyə
- ☐ periferik qurğuların magistrala qoşulmasına

701 Aşağıda sadalananlardan hansı istehsalatın operativ idarə olunması modulunda yerinə yetirilən prosesdir?

- ☐ Layihələndirmə, konstruktor və texnoloji hazırlıq mərhələləri yerinə yetirilir.
- ☒ Operativ plan-qrafiklər tərtib edilir.
- ☐ Mövcud olan və tələb olunan istehsalat güclərinin təyininə və müqayisəsinə yönəlmiş hesablamalar aparılır.
- ☐ Miqdara və vaxta görə məhsul buraxılışı qrafikinə təmin edilməsi üçün material resurslarına tələbat təyin edilir.
- ☐ Xarici mühitin və ya istehsalat prosesinin elementlərinin gələcək vəziyyətləri və ya hərəkətləri qiymətləndirilir.

702 istənilən sahədən olan məsələlərin həllində informasiyanın yığılması, saxlanması, emalı, axtarışı və göndərilməsi proseslərini təmin edir.

- ☐ informasiya texnologiyaları
- ☒ informasiya sistemi
- ☐ informasiya resursu
- ☐ informasiya sektoru
- ☐ informasiya xidməti

703 Altsistem nədir?

- ☐ tətbiqi xarakterli məsələlərin həll üsulu
- ☒ sistemin hər hansı əlamətə nəzərən ayrılmış hissəsi
- ☐ qarşılıqlı əlaqə olmayan komponentlər yığımı
- ☐ sistemin ayrılıqda sərbəst olmayan elementi
- ☐ eyni funksiyaları yerinə yetirən proqramtoplusu

704 Aşağıda sadalananlardan idarəetmənin stratejisəviyyəsinə aid olanı göstərin

- ☐ Həmyerinə yetirilən əməliyyatların həcmi, həm də idarəetmə qərarlarının qəbulunun dinamikası yüksək olur
- ☒ Təşkilatın uzunmüddətli strateji məqsədlərinə nail olmasına yönələn idarəetmə qərarları hazırlanır
- ☐ Dəfələrlə təkrarlanan məsələlərin və əməliyyatların həllini və cari informasiyanın dəyişməsinə cəld reaksiya verilməsini təmin edir
- ☐ Həll olunan məsələlərin həcmi azalır, lakin mürəkkəbliyi artır
- ☐ Operativ səviyyədə hazırlanan informasiyanın analizini tələb edən məsələlər həll olunur

705 Aşağıda sadalananlardan idarəetmənin stratejisəviyyəsinə aid olanı göstərin

- ☐ Həmyerinə yetirilən əməliyyatların həcmi, həm də idarəetmə qərarlarının qəbulunun dinamikası yüksək olur
- ☒ Təşkilatın uzunmüddətli strateji məqsədlərinə nail olmasına yönələn idarəetmə qərarları (strategiya) hazırlanır
- ☐ Dəfələrlə təkrarlanan məsələlərin və əməliyyatların həllini və cari informasiyanın dəyişməsinə cəld reaksiya verilməsini təmin edir
- ☐ Həll olunan məsələlərin həcmi azalır, lakin mürəkkəbliyi artır
- ☐ Operativ səviyyədə hazırlanan informasiyanın analizini tələb edən məsələlər həll olunur

706 Aşağıda sadalananlardan idarəetmənin operativ səviyyəsinə aid olanı göstərin

- ☐ Qəbul edilən qərarların düzgünlüyü aylar keçəndən sonra təsdiq oluna bilər
- ☒ Operativ səviyyədə hazırlanan informasiyanın analizini tələb edən məsələlər həll olunur
- ☐ Dəfələrlə təkrarlanan məsələlərin həllini cari informasiyanın dəyişməsinə cəld reaksiya verilməsini təmin edir
- ☐ Həmyerinə yetirilən əməliyyatların həcmi, həm də idarəetmə qərarlarının qəbulunun dinamikası yüksək olur
- ☐ Təşkilatın uzunmüddətli strateji məqsədlərinə nail olmasına yönələn idarəetmə qərarları hazırlanır

707 Aşağıda sadalananlardan idarəetmənin operativ səviyyəsinə aid olanı göstərin:

- ☐ Həll olunan məsələlərin həcmi azalır, lakin mürəkkəbliyi artır
- ☒ Dəfələrlə təkrarlanan məsələlərin və əməliyyatların həllini və cari informasiyanın dəyişməsinə cəld reaksiya verilməsini təmin edir
- ☐ Təşkilatın uzunmüddətli strateji məqsədlərinə nail olmasına yönələn idarəetmə qərarları hazırlanır
- ☐ Qəbul edilən qərarların düzgünlüyü aylar bəzən illər keçəndən sonra təsdiq oluna bilər
- ☐ Operativ səviyyədə hazırlanan informasiyanın analizini tələb edən məsələlər həll olunur

708 Müxtəlif vəziyyətlərdə sistemlərin özlərini necə aparacağı haqqında əvvəlcədən fikir söyləmək çətindir, bu cür sistemlərə sistemlər deyilir.

- ☐ determinik
- ☒ ehtimali
- ☐ sadə
- ☐ mürəkkəb
- ☐ çox mürəkkəb

709 Çox mürəkkəb sistemlər elə sistemlərə deyilir ki,

- ☐ qarşılıqlı əlaqədə fəaliyyət göstərən çoxsaylı elementlərdən ibarət olub, şaxələnən quruluşa malikdir
- ☐ onlar konkret funksiyaları yerinə yetirir
- ☐ onlar qarşılıqlı əlaqədə fəaliyyət göstərən az sayda elementlərdən ibarət olmaqla, şaxələnməyən quruluşa malikdir
- ☐ hər hansı bir elementin və ya əlaqənin dəyişilməsi sistemin bir çox elementlərinin dəyişilməsinə səbəb olmur
- ☒ onların vəziyyətini bu və ya başqa səbəblərə görə tam şərh etmək mümkün olmur

710 Mürəkkəb sistemlər elə sistemlərə deyilir ki,

- ☐ hər hansı bir elementin və ya əlaqənin dəyişilməsi sistemin bir çox elementlərinin dəyişilməsinə səbəb olmur
- ☒ qarşılıqlı əlaqədə fəaliyyət göstərən çoxsaylı elementlərdən ibarət olub, şaxələnən quruluşa malikdir
- ☐ onlar konkret funksiyaları yerinə yetirir
- ☐ onlar qarşılıqlı əlaqədə fəaliyyət göstərən az sayda elementlərdən ibarət olmaqla, şaxələnməyən quruluşa malikdir
- ☐ onların vəziyyətini bu və ya başqa səbəblərə görə tam şərh etmək mümkün olmur

711 Sadə sistemlər elə sistemlərə deyilir ki,

- ☐ hər hansı bir elementin və ya əlaqənin dəyişilməsi sistemin bir çox elementlərinin dəyişilməsinə səbəb olsun
- ☐ qarşılıqlı əlaqədə fəaliyyət göstərən çoxsaylı elementlərdən ibarət olub, şaxələnən quruluşa malikdir
- ☐ onlar konkret funksiyaları yerinə yetirir
- ☐ onların vəziyyətini bu və ya başqa səbəblərə görə tam şərh etmək mümkün olmur
- ☒ onlar qarşılıqlı əlaqədə fəaliyyət göstərən az sayda elementlərdən ibarət olmaqla, şaxələnməyən quruluşa malikdir